

1511_Az_Ayani_Yekun imtahan testinin sualları

Fənn : 1511 İntellektual sistemlər

1 Süni intellekt ideyası aşağıdakılardan hansına aiddir

- Makkarti
- Dekart
- Tyurinq
- Nyuell
- Şennon

2 İnformasiya nəzəriyyəsinin banisi kimdir

- Makkarti
- Şennon
- Dekart
- Tyurinq
- Nyuell

3 Məsələlərin labirint həlli modelinin müəllifi aşağıdakılardan hansıdır

- Şennon
- Torndayk
- Dekart
- Tyurinq
- Nyuell

4 ERAM programının müəllifi kimdir

- Şennon
- Braun
- Sleyalı
- Tyurinq
- M.Bonqard

5 "KORA" programının müəllifi kimdir

- Braun
- M.Bonqard
- Sleyali
- Tyurinq
- Şennon

6 Süni intellekt sistemləri özündə neçə əsas bloku birləşdirir

- 5.0
- 3.0
- 2.0
- 4.0
- 6.0

7 Agent nədir

- variantların heç biri doğru deyil
- fəaliyyətdə olan və bu fəaliyyəti hərəkətə gətirən şəxs
- fəaliyyətin nəticəsindən istifadə edən şəxs
- fəaliyyəti dayandırılmış şəxs
- fəaliyyətdən kənar şəxs

8 Produksion sistemlərdə “Əgər” qaydası nəyi bildirir

- giriş
- göndərmə
- çıxarış
- nəticə
- fəaliyyət

9 Produksion sistemlərdə ““To”” qaydası nəyi bildirir

- giriş
- çıxarış
- çıxış
- daxil etmə
- göndərmə

10 Produksion sistemlərdə “Əgər” qaydası nəyi bildirir

- giriş
- variantların heç biri doğru deyil
- çıxarış
- nəticə
- fəaliyyət

11 Produksion sistemlərdə ““To”” qaydası nəyi bildirir

- göndərmə
- variantların heç biri doğru deyil
- giriş
- çıxış
- daxil etmə

12 Süni intellekt nədir?

- telekommunikasiya vasitələrinin tətbiq edildiyini öyrənən elmdir
- insan mətiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir
- informasiya sistemlərini maşınlarada tətbiq edən riyazi elmdir.
- informasiya axtarışlarını təmin edən elmdir
- avtomatlaşdırılmış informasiya sistemlərini öyrənən elmdir

13 Süni intellekt ilk dəfə neçənci ildə istifadə edilib?

- 1954.0
- 1956.0
- 1967.0
- 1977.0
- 1996.0

14 Süni intellekt kim tərəfindən yaradılıb?

- C.Həyyam
- C.Makkarti
- F.Kodd
- F.Maxlup

Paraels

15 Süni intellekt düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını kim qoymuşdur?

- Parasels
- Aristotel
- Volfqanq von Kempelen
- Heron
- Əl Cəzirə

16 Roman Llull özünün Ars Maqna adlı məntiqq aparatını neçənci ildə ixtira etmişdir?

- 1439.0
- 1275.0
- 1876.0
- 1586.0
- 1783.0

17 Müasir dövrdə süni intellektin əsası harada qoyulmuşdur?

- Malayziyada
- Dartmurt Kollcində
- İngiltərədə
- Almaniyada
- Rusiyada

18 1950-ci ildə kompyuterdə fikirləşmə qabiliyyəti olması sualına həsr edilmiş “Hesablayıcı maşın və ağıł” məqaləsinin müəllifi aşağıdakılardan hansıdır

- Makkarti
- Tyurinq
- Dekart
- Nyuell
- Şennon

19 Başlanğıc meydançası məsələlərin verilmiş ilk göstəricilərinə uyğun gəlir, son meydançaya aparib çıxaran yollar isə məsələnin həllinin mümkün yollarını müəyyən edir, maşın proqramlarında belə hərəkət həllədici qaydalarla idarə olunan və hər bir alternativ şəraitdə bu və ya digər seçimi həyata keçirməyə imkan verən axtarış əməliyyatı yaranır. Bu ifadə aşağıdakı modellərdən hansına aiddir

- məntiq
- labirint
- təlim
- fərziyyə
- asosiativ

20 Psixologiyada ehtimal olunan seçimin modeli daha çox riyazi psixologiya sahəsində çalışan mütəxəsisslərin maraq dairəsində olmuşdur, intellektual sistemlər sahəsində əsasən məntiqi tibb modelinə üstünlük verilirdi. Bu ifadə aşağıdakı modellərdən hansına aiddir

- məntiq
- təlim
- labirint
- fərziyyə
- asosiativ

21 Bu modelə əsasən məsələnin həlli üçün verilmiş göstəricilər bir-biri ilə bağlı olmayan cəhətlərin bütövlüyünü əks etdirmirdi, onların arasında başlanğıc şəraitin strukturunu formalaşdırın müəyyən münasibətlər mövcuddur, məsələnin həllinin axtarışı bu strukturlar arasında əlaqənin qurulmasına və bir şəraitdən digərinə keçilməsi yollarının quraşdırılmasına gətirib çıxardır. Bu ifadə aşağıdakı modellərdən hansına aiddir

- məntiq
- fərziyyə
- labirint
- təlim
- asosiativ

22 İnsan psixologiyasında məsələlərin həllində istifadə edilir, bu modelə əsasən insana hər hansı bir məsələnin öyrədilməsi ehtimal xarakteri daşıyan asesiativ əlaqənin formalaşması prosesində baş verir. Bu ifadə aşağıdakı modellərdən hansına aiddir

- məntiq
- asosiativ
- labirint
- təlim
- fərziyyə

23— süni ağlı yaratmayı qarşısına məqsəd qoyan, insan beyninin psixofizioloji fəaliyyətinin süni sistemlərin köməyi ilə modelləşdirilməsidir. Cümləni tamamlayın.

- neyrofizioloji

- bionik
- psixoloji
- neyroinformatika
- program-pragmatik

24 hesablayıcı maşınların köməyi ilə insanın təfəkkür fəaliyyətini deyil, onun nəticəsini istehsal etməyə imkan verən aparat-program vasitələrinin yaradılmasıdır. Cümləni tamamlayın.

- neyrofizioloji
- pragmatik
- psixoloji
- neyroinformatika
- bionik

25 Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur. Bu ifadə biliklərin hansı xüsusiyyətinə aiddir

- faktografik
- strukturluluq
- daxili interpretasiyalıq
- bağlılılıq
- fəallıq

26 Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır. Bu ifadə biliklərin hansı xüsusiyyətinə aiddir

- faktografik
- bağlılılıq
- daxili interpretasiyalıq
- strukturluluq
- fəallıq

27biliklər – onları anlayışlar dəsti və onların qarşılıqlı əlaqəsi kimi də interpretasiya etmək olar. Cümləni tamamlayın.

- interpretasiyalı
- konstruktiv
- anlayışlı
- prosedur

faktografiq

28biliklər – bu, müxtəlif obyektlərin hissələrinin strukturu və qarşılıqlı əlaqəsi haqqında biliklərdir. Cümləni tamamlayın.

- interpretasiyalı
- konstruktiv
- anlayışlı
- prosedur
- faktografiq

29biliklər – bu, müxtəlif məsələlərin həllinin metod, alqoritm və programlar məcmusudur. Cümləni tamamlayın.

- interpretasiyalı
- prosedur
- anlayışlı
- konstruktiv
- faktografiq

30 biliklər – bu, obyekt, hadisə və onların elementlərinin kəmiyyət və keyfiyyət xarakteristikaları haqqında informasiya və biliklərin mövcudluğudur. Cümləni tamamlayın.

- interpretasiyalı
- faktografiq
- anlayışlı
- konstruktiv
- prosedur

31 Süni intellekt sistemlərində biliklərin təqdim olunmasının əsas universal modellərinə aşağıdakılardan hansı aid deyil

- məntiqi modellər
- konstruktiv sistemlər
- semantik şəbəkələr
- freymlər
- produksion sistemlər

32 Adresat nədir

- variantlarının heç biri doğru deyil

- fəaliyyətdə olan və bu fəaliyyəti hərəkətə gətirən şəxs
- fəaliyyətin nəticəsindən istifadə edən şəxs
- fəaliyyəti dayandırılmış şəxs
- fəaliyyətdən kənar şəxs

33 “Şərt – Əməl” tipli qaydalara əsaslanan sistemlər biliklərin təqdim olunma modellərinin hansı tipinə aiddir

- məntiqi modellər
- produksion sistemlər
- semantik şəbəkələr
- konstruktiv sistemlər
- reymlər

34 Biliklərin daxili interpretasiyalıq xüsusiyyətinə aşağıdakılardan hansı aiddir

- variantların heç biri doğru deyil
- Sistemdə informasiyadan başqa bilikləri saxlamaqla onlardan aktiv istifadəyə kömək edən informasiya strukturları da iştirak etməlidir.
- Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur.
- Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır.
- Biliklər informasiyanın istifadəsinə, müəyyən məsələlərin həlli zamanı informasiya proseslərinin idarə edilməsi imkanına yönəlməlidir.

35 Biliklərin strukturluluq xüsusiyyətinə aşağıdakılardan hansı aiddir

- variantların heç biri doğru deyil
- Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur.
- Sistemdə informasiyadan başqa bilikləri saxlamaqla onlardan aktiv istifadəyə kömək edən informasiya strukturları da iştirak etməlidir.
- Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır.
- Biliklər informasiyanın istifadəsinə, müəyyən məsələlərin həlli zamanı informasiya proseslərinin idarə edilməsi imkanına yönəlməlidir.

36 Biliklərin bağlılıq xüsusiyyətinə aşağıdakılardan hansı aiddir

- variantların heç biri doğru deyil
- Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır.
- Sistemdə informasiyadan başqa bilikləri saxlamaqla onlardan aktiv istifadəyə kömək edən informasiya strukturları da iştirak etməlidir.
- Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur.
- Biliklər informasiyanın istifadəsinə, müəyyən məsələlərin həlli zamanı informasiya proseslərinin idarə edilməsi imkanına yönəlməlidir.

37 Biliklərin fəallıq xüsusiyyətinə aşağıdakılardan hansı aiddir

- variantların heç biri doğru deyil
- Biliklər informasiyanın istifadəsinə, müəyyən məsələlərin həlli zamanı informasiya proseslərinin idarə edilməsi imkanına yönəlməlidir.
- Sistemdə informasiyadan başqa bilikləri saxlamaqla onlardan aktiv istifadəyə kömək edən informasiya strukturları da iştirak etməlidir.
- Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur.
- Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır.

38 Arş Maqna aparatı nə məqsədlə yaradılmışdır ?

- insan intellektindən daha güclü bir intellektin yaradılması məqsədilə
- müsəlmanları xristianlaşdırmaq məqsədilə
- süni intellekti inkişaf etdirmək məqsədilə
- intellektin maşınlarda tətbiqini təkmilləşdirmək məqsədilə
- heç biri

39 Süni intellektin əsas məqsədi nədir?

- optimizasiyanın tətbiq edilməsi
- insan intellektindən daha güclü bir intellektin yaradılması
- intellektin maşın tərəfindən dəqiqlik simulyasiya edilməsi
- məntiq nəzəriyəsinin inkişaf etdirilməsi
- müxtəlif çətin hesablamaların və digər tapşırıqların həyata keçirilməsi

40 C.Makkerti süni intellekti işlədərkən necə adlandırırırdı?

- intellektin maşın tərəfindən dəqiqlik simulyasiya edilməsi
- maşınları intellektual etmək elmi və mühəndisliyi
- güclü intellekt
- məntiq nəzəriyyəsi
- insanın sahib olduğu ən dəyərli mülkiyyət

41 Süni neyron şəbəkələrin zəif cəhətlərinə aid deyil

- biliyin əldə edilməsi
- variantların hamısı
- öyrənmə
- kodlaşdırma
- hesablama sürəti

42 GA,təkamül hesablamaların zəif cəhətlərinə aiddir

- variantların heç biri doğru deyil
- kodlaşdırma, hesablama sürəti
- interpretasiya olunma, "Qara qutu" kimi təsvir olunma
- öyrənmə
- biliyin əldə edilməsi

43 Süni neyron şəbəkələrin güclü cəhətlərinə aşağıdakılardan hansı aid deyil

- Approksimasiya qabliyyəti
- Interpretasiya olunma
- Adaptasiya
- Əyrilərin approkimasiyası
- Ümumiləşmə qabliyyəti

44 EC – termini nəyi bildirir

- variantların heç biri
- təkamül hesablamaları
- qeyri-səlis çoxluq
- süni neyron şəbəkələr
- qeyri – səlis məntiq

45 Kibernetikanın əsasını kim qoymuşdu?

- D.Bell
- N.Viper
- Y.Şumpeter
- F.Maxlup
- E.Toffler

46 Kibernetika nəyi öyrənir?

- bilik iqtisadiyyatını
- əlaqə və idarəetmə modelleri
- texniki-iqtisadi əlaqələri
- texnoloji prosesləri

- telekommunikasiya vasitələrini

47 Hansı obyektin sistem halında öyrənilməsinə daxil deyil?

- hadisələrə təsir edən bir çox amillərin mühüm əlaqələrinin müəyyən edilməsi
- hadisələrin bütövlükdə tədqiq edilməsi
- hadisələrin, predmetlərin real əlaqələrinin aşkarlaşdırılması
- hadisələrin real ümumiliyinin, ümumi keyfiyyətinin aşkarlaşdırılması
- hadisələr sisteminin hərtərəfli öyrənilməsi

48 Kibernetikanın əsas qanunlarından biridir?

- iqtisadi əlaqə
- zəruri rəngarənglik
- sistemli bilik
- məqsədli bilik
- təşkilati zərurilik

49 Kibernetika neçə yerə ayrıılır?

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

50 Biri nəzəri kibernetikaya daxil olan nəzəriyyə deyil:

- statistik həllər nəzəriyyəsi
- iqtisadi nəzəriyyə
- mürəkkəb sistemlərin idarəolunması nəzəriyyəsi
- təsadüfi proseslər nəzəriyyəsi
- oyunlar nəzəriyyəsi

51 Kibernetik dildə sistem dedikdə nə başa düşülür?

- texniki-təşkilati sistemlər çoxluğu
- qarşılıqlı əlaqəli dəyişənlərin, elementlərin, blokların məcmusu

- linqvistik vasitələr məcmusu
- iqtisadi əlaqələr məcmusu
- metodoloji vasitələr kompleksi

52 Kibernetikanın əsas tədqiqat obyekti nödir?

- texniki program toplusu
- kibernetik sistem
- iqtisadi sistem
- bilik sistemi
- program təminatı

53 Kibernetik sistemin neçə növü vardır?

- 4.0
- 2.0
- 5.0
- 7.0
- 3.0

54 Kibernetika sistemində neçə proses baş verir?

- 7.0
- 3.0
- 2.0
- 5.0
- 6.0

55 Kibernetik sistemin neçə elementi mövcuddur?

- 6.0
- 5.0
- 7.0
- 4.0
- 3.0

56 SC-in tərkib hissələrinə aşağıdakılardan hansı aid deyil

- genetik alqoritmalar
- xaos nəzəriyyəsi
- qeyri-səlis-məntiq
- neyron şəbəkələr
- ehtimallı mühakimə

57 Qeyri-səlis çoxluqların zəif cəhətlərinə aiddir

- variantların heç biri doğru deyil
- biliyin əldə edilməsi, öyrənmə
- interpretasiya olunma, "Qara qutu" kimi təsvir olunma
- kodlaşdırma
- hesablama sürəti

58 Qeyri-səlis çoxluqların zəif cəhətlərinə aid deyil

- "Qara qutu" kimi təsvir olunma
- variantların hamısı
- interpretasiya olunma
- kodlaşdırma
- hesablama sürəti

59 Süni neyron şəbəkələrin zəif cəhətlərinə aiddir

- variantların heç biri doğru deyil
- interpretasiya olunma, "Qara qutu" kimi təsvir olunma
- kodlaşdırma
- hesablama sürəti
- biliyin əldə edilməsi, öyrənmə

60 GA, təkamül hesablamaların zəif cəhətlərinə aid deyil

- biliyin əldə edilməsi
- variantların hamısı
- interpretasiya olunma
- "Qara qutu" kimi təsvir olunma
- öyrənmə

61 Qeyri-səlis çoxluqların güclü cəhətlərinə aşağıdakılardan hansı aid deyil

- Modelləşdirmə
- Adaptasiya
- Həqiqətə uyğunluq
- Məntiqi çıxarış
- İnterpretasiya olunma

62 Təkamül hesablamalarını güclü cəhətlərinə aşağıdakılardan hansı aiddir

- Əyrilərin approksimasiyası
- Hesablama effektivliyi
- Səhvərə tolerantlıq
- Approksimasiya qabliyyəti
- Həqiqətə uyğunluq

63 Genetik alqoritmlərin güclü cəhətlərinə aşağıdakılardan hansı aiddir

- Əyrilərin approksimasiyası
- Qlobal optimallaşdırma
- Səhvərə tolerantlıq
- Approksimasiya qabliyyəti
- Həqiqətə uyğunluq

64 Kibernetik sistemin hansı elementləri vardır?

- giriş,çıxış,məhdudiyyət
- əks əlaqə,məhdudiyyət,giriş,çıxış,proses
- əsas,əks əlaqə,məhdudiyyət
- əsas,əks əlaqə,giriş,çıxış
- giriş,çıxış,proses

65 Kibernetik sistmdə baş verən proseslər:

- əsas,əks əlaqə
- əsas,əks rabitə,məhdudiyyət
- əsas,məhdudiyyət
- məhdudiyyət,əks rabitə

- əsas,əks əlaqə,məhdudiyyət

66 Kibernetik sistemin növləri hansılarıdır?

- hamısı
- proqramlı,adoptiv
- texniki,nəzəri
- teşkilati,proqramlı
- adoptiv,texniki,nəzəri

67 Dəyişənlər-... cümləni tamamlayın.

- məzmununa görə real obyektlə bərabər olub bu obyektin hər hansı hissəsidir
- məzmununa görə real obyektlə bərabər olmayıb bu obyektin hər hansı hissəsidir
- sistemin elementi deyil
- öz məzmununa görə real obyektlə bərabərdir
- kəmiyyət baxımından dəyişkəndir

68 Kibernetik sistemin əks etdiyi proseslərə daxil deyil?

- informasiyalarla mübadilə aparır
- bu sistemlə qarşılıqlı əlaqədə olan sistemləri özündə birləşdirir
- informasiyaları qəbul edir
- informasiyaları yaddaşa saxlayır
- informasiyaları emal edir

69 Kibernetikanın xalq təsərrüfatı sahəsində ən mühüm vəzifəsi nədir?

- texniki proseslərin və fiziki eksperimentlərin halını xarakterizə edən situasiyaların təhlili
- müəssisələrin idarə olunmasının avtomatlaşdırılmış sistemini yaratmaq
- oxuya bilən avtomatların yaradılması
- diqanostik qurğuların işlənib hazırlanması
- obrazların tanınması

70 Texniki kibernetikanın məşğul olduğu problemlərə aid deyil:

- diqanostik qurğuların işlənib hazırlanması
- idarəetmə sistemlərinin aparatının və metodlarının işlənib hazırlanması

- oxuya bilən avtomatların yaradılması
- texniki proseslərin və fiziki eksperimentlərin halını xarakterizə edən situasiyaların təhlili
- obyektlərin identifikasiyası

71 Nəzəri kibernetikaya aiddir:

- avtomatlaşdırılmış diqanostik qurğuların işlənib hazırlanması
- ixtiyari təbiətli idarəetmə sistemlərinin aparatının və metodlarının işlənib hazırlanması
- obrazların tanınması
- idarəetmə aparatlarının yaradılması
- texniki proseslərin və fiziki eksperimentlərin halını xarakterizə edən situasiyaların təhlili

72 Kibernetika hansı sahələrə ayrıılır?

- nəzəri,texniki,təşkilati
- nəzəri,texniki,tətbiqi
- iqtisadi,metodoloji
- nəzəri,texniki
- nəzəri,təşkilati,tətbiqi

73 Zəruri rəngarənglik qanununa görə:

- sistemin rəngarəngliyi artdıqca informasiyalar uyğun olaraq azalsın
- hər bir sistemin effektli idarə olunması yalnız o halda mümkündür ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyindən böyük olsun
- hər bir sistemin effektli idarə olunması yalnız o halda mümkün ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyindən kiçik olsun
- hər bir sistemin effektli idarə olunması yalnız o halda mümkün ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyinə bərabər olsun
- sistemin rəngarəngliyi artdıqca informaliyalar da müvafiq sürətdə çoxalsın

74 Dərkətmə formaları içərisində mühüm yer tutur?

- mütəq ideyanın olması
- sistemli bilik
- qərar qəbuletmə
- iqtisadi bilik
- sistem spesifikliyi

75 İqtisadi sistemləri tədqiq edən zaman ən başlıca məsələlər deyil?

- sistem münasibətlərinin düzgün dərk edilməsi
- qarşılıqlı əlaqədə olan sistemlərin vəhdətliyinin təmin olunması
- ünsürlərin sistemə çevrilməsinə səbəb olan determinantları aşkara çıxarmaq
- ünsürlərin keyfiyyətcə fərqli cəhətlərinin ayrılması
- sistemlərin strukturunun, fəaliyyət göstərməsinin qanuna uyğunluqlarının öyrənilməsi

76 Qeyri-müəyyən bə qeyri səlis qərarların ciddi riyazi təsvirinə imkan verən, "qeyri – səlis çoxluqlar" nəzəriyyəsinin banisi kimdir

- Makkartı
- L.Zadə
- Tyurinq
- Nyuell
- Şennon

77 Qeyri səlis çoxluqların tərifi hansı funksianın köməyilə verilir

- «məqsəd»
- mənsubiyət»
- «çixış»
- «giriş»
- «asılılıq»

78 Qeyri-səlis çoxluğun iki x və y elementləri arasında R münasibətinin olmasını göstərmək üçün neçə yazılışdan istifadə edilir

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

79 X universal çoxluğundan götürülmüş x elementlərinin və onlara uyğun mənsubiyət funksiyalarının nizamlanmış cütlükleri deyilir. Cümləni tamamlayın

- qeyri-səlis funksiya
- qeyri-səlis çoxluq
- qeyri-səlis məntiq
- qeyri-səlis nəzəriyyə
- qeyri-səlis sistem

80 Əgər istənilən $x \in X$ üçün xarakteristik funksiyasının qiyməti sıfır olarsa, belə çoxluğa nə deyilir

- çoxluğunun keçid nöqtələri
- boş çoxluq
- universal çoxluq
- qeyri-səlis çoxluğunun daşıyıcısı
- normal qeyri-səlis çoxluq

81 Ixtiyarı $x \in X$ üçün xarakteristik funksiyasının qiyməti olarsa, belə çoxluğa nə deyilir

- çoxluğunun keçid nöqtələri
- universal çoxluq
- boş çoxluq
- qeyri-səlis çoxluğunun daşıyıcısı
- normal qeyri-səlis çoxluq

82 A qeyri-səlis çoxluğunun mənsubiyət funksiyası olarsa, belə çoxluğa nə deyilir

- çoxluğunun keçid nöqtələri
- qeyri-səlis çoxluğunun daşıyıcısı
- boş çoxluq
- universal çoxluq
- normal qeyri-səlis çoxluq

83 Qeyri-səlis münasibətlər neçə ölçülü relyasion matrisin köməyi ilə verilir

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

84 Qərarların qəbul edilməsi, yəni ən effektiv alternativin seçilməsi məsələsi neçə mərhələdə həll edilir

- 6.0
- 3.0
- 2.0
- 4.0

5.0

85 Qeyri-səlis riyazi programlaşdırma məsələlərin həll üsulu neçə mərhələli olur

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

86 Qeyri-müəyyənliklər şəraitində məsələlərin həlli istiqamətində hansı yanaşmalar mövcuddur

- effektiv həllərin seçilməsi üçün qeyri-səlis qərar qəbuletmə məsəlesi
- variantların hamısı
- pareto prinsipi
- qeyri-münasib alternativlərin atılması
- zəmanət verilmiş nəticələrin əldə olunması

87 Aşağıdakı ifadələrdən hansı pareto prinsipinə aid edilir

- variantların heç biri doğru deyil
- Məsələnin həlli yaxşılaşdırıla bilməyən alternativlər arasında axtarılmalıdır, bu mülahizə alternativlər çoxluğununu "sixmağa", hər hansı göstəriciyə görə pis alternativin seçilməsi nəticəsində mümkün ola biləcək itkiləri müəyyən etməyə və hər hansı konkret göstəriciyə görə alternativin yaxşılaşdırılmasına imkan verir.
- Alternativlər çoxluğundan "zay" alternativlərin, yəni şərtlərə və məqsədlərə daha az uyğun gələn alternativlərin atılmasından ibarətdir, hər addımdan sonra alternativlər çoxluğu müəyyən qədər kiçilir
- Qeyri-müəyyənliklər şəraitində qərarların qəbul edilməsi məsələlərində riyazi cəhətdən yalnız bir ciddi nəticə əldə etmək olar, reallaşdırın alternativ həll kimi seçilməyə də bilər, çünki belə alternativ həddən artıq yaxşı və ya həddən artıq pis həll ola bilər
- Burada məqsəd, məhdudiyyətlər və şərtlər haqqında biliklərin subyektivliyi nəzərə alınır, alternativlər arasında üstünlük münasibətləri istifadə edilir.

88 Aşağıdakı ifadələrdən hansı qeyri-münasib alternativlərin atılması yanaşmasına aid edilir

- variantların heç biri doğru deyil
- Alternativlər çoxluğundan "zay" alternativlərin, yəni şərtlərə və məqsədlərə daha az uyğun gələn alternativlərin atılmasından ibarətdir, hər addımdan sonra alternativlər çoxluğu müəyyən qədər kiçilir.
- Məsələnin həlli yaxşılaşdırıla bilməyən alternativlər arasında axtarılmalıdır, bu mülahizə alternativlər çoxluğununu "sixmağa", hər hansı göstəriciyə görə pis alternativin seçilməsi nəticəsində mümkün ola biləcək itkiləri müəyyən etməyə və hər hansı konkret göstəriciyə görə alternativin yaxşılaşdırılmasına imkan verir
- Qeyri-müəyyənliklər şəraitində qərarların qəbul edilməsi məsələlərində riyazi cəhətdən yalnız bir ciddi nəticə əldə etmək olar, reallaşdırın alternativ həll kimi seçilməyə də bilər, çünki belə alternativ həddən artıq yaxşı və ya həddən artıq pis həll ola bilər.
- Burada məqsəd, məhdudiyyətlər və şərtlər haqqında biliklərin subyektivliyi nəzərə alınır, alternativlər arasında üstünlük münasibətləri istifadə edilir.

89 Aşağıdakı ifadələrdən hansı zəmanət verilmiş nəticələrin əldə olunması yanaşmasına aid edilir

- variantların heç biri doğru deyil
- Qeyri-müəyyənliklər şəraitində qərarların qəbul edilməsi məsələlərində riyazi cəhətdən yalnız bir ciddi nəticə əldə etmək olar, reallaşdırın alternativ həll kimi seçilməyə də bilər, çünki belə alternativ həddən artıq yaxşı və ya həddən artıq pis həll ola bilər.
- Məsələnin həlli yaxşılaşdırıla bilməyən alternativlər arasında axtarılmalıdır, bu mülahizə alternativlər çoxluğunu "sixmağa", hər hansı göstəriciyə görə pis alternativin seçilməsi nəticəsində mümkün ola biləcək itkiləri müəyyən etməyə və hər hansı konkret göstəriciyə görə alternativin yaxşılaşdırılmasına imkan verir
- Alternativlər çoxluğundan "zay" alternativlərin, yəni şərtlərə və məqsədlərə daha az uyğun gələn alternativlərin atılmasından ibarətdir, hər addımdan sonra alternativlər çoxluğu müəyyən qədər kiçilir
- Burada məqsəd, məhdudiyyətlər və şərtlər haqqında biliklərin subyektivliyi nəzərə alınır, alternativlər arasında üstünlük münasibətləri istifadə edilir.

90 Aşağıdakı ifadələrdən hansı effektiv həllərin seçilməsi üçün qeyri-səlis qərar qəbuletmə məsələsi yanaşmasına aid edilir

- variantların heç biri doğru deyil
- Burada məqsəd, məhdudiyyətlər və şərtlər haqqında biliklərin subyektivliyi nəzərə alınır, alternativlər arasında üstünlük münasibətləri istifadə edilir
- Məsələnin həlli yaxşılaşdırıla bilməyən alternativlər arasında axtarılmalıdır, bu mülahizə alternativlər çoxluğunu "sixmağa", hər hansı göstəriciyə görə pis alternativin seçilməsi nəticəsində mümkün ola biləcək itkiləri müəyyən etməyə və hər hansı konkret göstəriciyə görə alternativin yaxşılaşdırılmasına imkan verir
- Alternativlər çoxluğundan "zay" alternativlərin, yəni şərtlərə və məqsədlərə daha az uyğun gələn alternativlərin atılmasından ibarətdir, hər addımdan sonra alternativlər çoxluğu müəyyən qədər kiçilir.
- Qeyri-müəyyənliklər şəraitində qərarların qəbul edilməsi məsələlərində riyazi cəhətdən yalnız bir ciddi nəticə əldə etmək olar, reallaşdırın alternativ həll kimi seçilməyə də bilər, çünki belə alternativ həddən artıq yaxşı və ya həddən artıq pis həll ola bilər.

91 Qeyri-müəyyənlik şəraitində bu ifadə şirkətdə nəyi bildirir, $2 M = \{0.3, 0.9, 0.5, 0.8, 0.6, 1, 0.6, 0.4, 0.9, 1\}$.

- istehsal etdiyi məhsulu
- məqsədini
- gəlirini
- xərcini
- investisiyani

92 Hər bir alternativ üçün onun ən pis ödədiyi kriteri müəyyənləşdirilir, başqa sözlə desək bütün alternativlər arasından mənsubiyət funksiyasının qiyməti ən kiçik olan kriteri tapılır. Bu ifadə qeyri-səlis riyazi programlaşdırımada maksmin məsələlərin həll üsulunun hansı mərhələsinə aiddir

- beşinci
- birinci
- ikinci
- üçüncü
- dördüncü

93 Hər bir alternativ yalnız bir mənsubiyət funksiyası ilə xarakterizə olunur, alternativlər arasında ən yaxşısını seçmək üçün onların mənsubiyət funksiyalarının qiymətləri içərisində ən böyüyünü tapmaq və müvafiq alternativi ən yaxşı alternativ kimi qəbul etmək olar. Bu ifadə qeyri-səlis riyazi programlaşdırımda maksmin məsələlərin həll üsulunun hansı mərhələsinə aiddir

- beşinci
- ikinci
- birinci
- üçüncü
- dördüncü

94 Dendritlər əsəb hüceyrələrinin cismindən çıxaraq digər neyronlarla birləşmə nöqtəsi necə adlanır

- evklid
- sinaps
- akson
- hiperbolik tangens
- sigmoid

95 Neyronun cismindəki təsir müəyyən həddi aşdıqda neyron təsirlənərək hansı vasitəsilə digər neyronlara siqnal yollayır

- evklid
- akson
- hiperbolik tangens
- sigmoid
- sinaps

96 v nəyi bildirir

- neyronun girişlərinin sayını
- sinapslarının çəki əmsallarını
- sürüşmənin qiymətini
- cəmləmənin nəticəsini
- giriş vektorunun (giriş siqnalının) komponentini

97 k – nəyi bildirir

- sinapslarının çəki əmsallarını
- iterasiyanın nömrəsini

- öyrədilən vektoru
- öyrənmə sürətinin monoton azalan funksiyasını
- s və i neyronlarının qonşuluq funksiyasını

98 a – nəyi bildirir

- müəyyən sabit (öyrənmə müddəti)
- öyrənmənin başlanğıc sürətini
- iterasiyanın nömrəsini
- öyrədilən vektoru
- öyrənmə sürətinin monoton azalan funksiyasını

99 d – nəyi bildirir

- öyrənmənin başlanğıc sürətini
- s və i neyronları arasındakı məsafə
- iterasiyanın nömrəsini
- öyrənmə sürətinin monoton azalan funksiyasını
- müəyyən sabit (öyrənmə müddəti)

100 Neyronların çəki əmsallarının verilməsinin neçə üsulu vardır

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

101 p – nəyi bildirir

- öyrənmənin başlanğıc sürətini
- öyrədici yığımda vektorların sayını
- iterasiyanın nömrəsini
- öyrədilən vektoru
- öyrənmə sürətinin monoton azalan funksiyasını

102 Öyrədilmə neçə fazadan ibarətdir

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

103 Neyrokompyuterlerin yaradılması ideyasını ilk dəfə kim vermişdir?

- Y.Şumpeter
- F.Rozenblat
- R.Bradbury
- P.Merilees
- H.Poincare

104 (-1...n) nöyi bildirir

- neyronun girişlerinin sayını
- sinapsın çəkisini
- sürüşmənin qiymətini
- cəmləmənin nəticəsini
- giriş vektorunun (giriş siqnalının) komponentini

105 s nöyi bildirir

- neyronun girişlerinin sayını
- cəmləmənin nəticəsini
- sinapsın çəkisini
- sürüşmənin qiymətini
- giriş vektorunun (giriş siqnalının) komponentini

106 n nöyi bildirir

- neyronun girişlerinin sayını
- giriş vektorunun (giriş siqnalının) komponentini
- sinapsın çəkisini
- sürüşmənin qiymətini
- cəmləmənin nəticəsini

107 (-1...n) nəyi bildirir

- giriş vektorunun (giriş siqnalının) komponentini
- neyronun girişlərinin sayını
- sinapsın çökisini
- sürüşmənin qiymətini
- cəmləmənin nəticəsini

108 y nəyi bildirir

- neyronun girişlərinin sayını
- neyronun çıxış siqnalını
- sürüşmənin qiymətini
- cəmləmənin nəticəsini
- giriş vektorunun (giriş siqnalının) komponentini

109 Fəallaşma funksiyalarına aşağıdakılardan hansı aiddir

- siqmoid – logistik
- variantların hamısı
- vahid sıçrayış funksiyası
- xətti hüdud
- siqmoid – hiperbolik tangens

110 Doymalı qeyri-xətti funksiyalar necə adlanır

- evklid
- siqmoid
- akson
- sinaps
- xətti hüdud

111 Bir tipli neyronlardan ibarət olub vahid fəallaşdırma funksiyasına malik olan NŞ-ləri necə adlandırırlar

- hiperbolik tangens
- homogen
- heterogen
- KÖK

logistik

112 Müxtəlif tipli neyronlardan ibarət olub vahid fəallaşdırma funksiyasına malik olan NŞ-ləri necə adlandırırlar

- hiperbolik tangens
- heterogen
- homogen
- KÖK
- logistik

113 $x(k)$ – nəyi bildirir

- sinapslarının çəki əmsallarını
- öyrədilən vektoru
- iterasiyanın nömrəsini
- öyrənmə sürətinin monoton azalan funksiyasını
- s və i neyronlarının qonşuluq funksiyasını

114 $a(k)$ – nəyi bildirir

- sinapslarının çəki əmsallarını
- öyrənmə sürətinin monoton azalan funksiyasını
- iterasiyanın nömrəsini
- öyrədilən vektoru
- s və i neyronlarının qonşuluq funksiyasını

115 $H(k)$ – nəyi bildirir

- sinapslarının çəki əmsallarını
- s və i neyronlarının qonşuluq funksiyasını
- iterasiyanın nömrəsini
- öyrədilən vektoru
- öyrənmə sürətinin monoton azalan funksiyasını

116 T – nəyi bildirir

- sinapslarının çəki əmsallarını
- müəyyən sabit (öyrənmə müddəti)

- iterasiyanın nömrəsini
- öyrədilən vektoru
- öyrənmə sürətinin monoton azalan funksiyasını

117 Fəallaşma funksiyalarına aşağıdakılardan hansı aid deyil

- siqmoid – logistik
- heterogen
- vahid sıçrayış funksiyası
- xətti hüdud
- siqmoid – hiperbolik tangens

118 Neyrokompyuterlərin yaradılması ideyası ilk dəfə nə vaxt təklif edilib?

- keçən əsrin 80-ci illərinin sonu
- keçən əsrin 40-ci illərinin əvvəlləri
- keçən əsrin 60-ci illərinin əvvəlləri
- keçən əsrin 50-ci illərinin əvvəlləri
- keçən əsrin 70-ci illərinin sonu

119 Kompüterlərin yeni arxitekturasının yaradılması sahəsində böyük diqqət nəyə yönəlmüşdir?

- proqramların sintezinin avtomatlaşdırılması vasitəsilə program vasitələrinin yaradılması prosesini sadələşdirməyə
- neyrokompyuterlər layihəsinə
- kompyuterlərin yaradılmasının intensiv inkişafına
- hesablaşma əməliyyatlarının paralel aparılmasına
- hesablaşma proseslərinin verilənlərlə idarə olunmasına

120 Neyman arxitekturasının əsasını nə təşkil edir?

- proqramların sintezinin avtomatlaşdırılması vasitəsilə program vasitələrinin yaradılması prosesini sadələşdirməsi
- a və b variantları
- hesablaşma əməliyyatlarının paralel aparılması
- hesablaşma proseslərinin verilənlərlə idarə olunması
- yeni nəsil kompüterlərin yaradılması sahəsində intensiv işlər

121 Kompyuterlər keyfiyyətcə hansı funksional tələbələrə cavab verməlidir?

- heç biri
- hamısını
- biliklər bazaları ilə işləməyi təmin etmək və onun əsasında süni intellekt sistemlərinin təşkilinə imkan yaratmaq
- kompüterin tətbiqini daha da asanlaşdırmaq üçün istifadəçi ilə nitq və görəmə vasitəsilə ünsiyyəti təmin etmək
- programların sintezinin avtomatlaşdırılması vasitəsilə program vasitələrinin yaradılması prosesini sadələşdirmək

122 Doymalı qeyri-xətti funksiyalara aşağıdakılardan hansılar aiddir 1. vahid sıçrayış funksiyası 2. xətti hüdud 3. hiperbolik tangens 4. logistik

- 2.3
- 3.4
- 1.4
- 2.4
- 1.3

123 Neyronların çəki əmsallarının verilməsinin birinci üslubuna aşağıdakılardan hansı aiddir

- çəkilər öyrədici yiğimin vektorlarının hər bir təqdimatından sonra deyil, bütün öyrədici yiğimin təsiri nəzərə alındıqdan sonra təzələnir
- bütün çəkilərə kiçik təsadüfi qiymətlər verilir
- ilkin qiymətlər kimi öyrədici yiğimdən təsadüfi olaraq seçilmiş qiymətlər verilir
- çəkilər başlangıç verilənlərin yiğiminin iki əsas məxsusi vektorları arasından keçən xətti fəza boyu xətti olaraq nizamlanmış vektorların qiymətləri ilə verilir
- böyük öyrədilmə sürəti və radiusu seçilir ki, bu da neyronların vektorlarını nümunələrin yiğimda paylanması müvafiq düzənməyə imkan verir, çəkilərin dəqiq sazlanması aparılır, öyrədilmə sürətinin parametrləri başlangıç qiymətlərdən xeyli az olur

124 Aşağıdakı ifadələrdən hansı nümunə ilə verilmə üslubuna aiddir

- çəkilər öyrədici yiğimin vektorlarının hər bir təqdimatından sonra deyil, bütün öyrədici yiğimin təsiri nəzərə alındıqdan sonra təzələnir
- ilkin qiymətlər kimi öyrədici yiğimdən təsadüfi olaraq seçilmiş qiymətlər verilir
- bütün çəkilərə kiçik təsadüfi qiymətlər verilir
- çəkilər başlangıç verilənlərin yiğiminin iki əsas məxsusi vektorları arasından keçən xətti fəza boyu xətti olaraq nizamlanmış vektorların qiymətləri ilə verilir
- böyük öyrədilmə sürəti və radiusu seçilir ki, bu da neyronların vektorlarını nümunələrin yiğimda paylanması müvafiq düzənməyə imkan verir, çəkilərin dəqiq sazlanması aparılır, öyrədilmə sürətinin parametrləri başlangıç qiymətlərdən xeyli az olur

125 Aşağıdakı ifadələrdən hansı xətti verilmə üslubuna aiddir

- çəkilər öyrədici yiğimin vektorlarının hər bir təqdimatından sonra deyil, bütün öyrədici yiğimin təsiri nəzərə alındıqdan sonra təzələnir
- çəkilər başlangıç verilənlərin yiğiminin iki əsas məxsusi vektorları arasından keçən xətti fəza boyu xətti olaraq nizamlanmış vektorların qiymətləri ilə verilir
- bütün çəkilərə kiçik təsadüfi qiymətlər verilir
- ilkin qiymətlər kimi öyrədici yiğimdən təsadüfi olaraq seçilmiş qiymətlər verilir

- büyük öyrədilmə sürəti və radiusu seçilir ki, bu da neyronların vektorlarını nümunələrin yığımında paylanması müvafiq düzəməyə imkan verir, çəkilərin dəqiq sazlanması aparılır, öyrədilmə sürətinin parametrləri başlangıç qiymətlərdən xeyli az olur

126 Aşağıdakı ifadələrdən hansı paket öyrədilməsinə aididir

- büyük öyrədilmə sürəti və radiusu seçilir ki, bu da neyronların vektorlarını nümunələrin yığımında paylanması müvafiq düzəməyə imkan verir, çəkilərin dəqiq sazlanması aparılır, öyrədilmə sürətinin parametrləri başlangıç qiymətlərdən xeyli az olur
- çəkilər öyrədici yığımın vektorlarının hər bir təqdimatından sonra deyil, bütün öyrədici yığımın təsiri nəzərə alındıqdan sonra təzələnir
- bütün çəkilərə kiçik təsadüfi qiymətlər verilir
- ilkin qiymətlər kimi öyrədici yığımdan təsadüfi olaraq seçilmiş qiymətlər verilir
- çəkilər başlangıç verilənlərin yığımının iki əsas məxsusi vektorları arasından keçən xətti fəza boyu xətti olaraq nizamlanmış vektorların qiymətləri ilə verilir

127 Fəallaşma funksiyalarına aşağıdakılardan hansılar aid edilir, 1. vahid sıçrayış funksiyası 2. homogen 3. xətti hüdud 4. siqmoid – hiperbolik tangens 5. siqmoid – logistik 6. heterogen

- 1,2,4,5
- 1,3,4,5
- 1,3,4,6
- 1,2,5,6
- 1,3,5,6

128 Neyrokompyuterlərin müasir kompyuterlərdən əsas fərqi nədən ibarətdir? 1.onlar öyrənmə qabiliyyətinə malikdirlər 2.süni intellekt məsələlərinin həllində istifadə edilir 3.hesablama əməliyyatları paralel aparılır 4.hesablama prosesləri verilənlərlə idarə olunur

- 2.3
- 1.2
- 1.4
- 2.4
- 1.3

129 Qeyri – səlis model neçə əsas blokdan ibarətdir

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

130 Ekzogen nədir

- ümumi
- giriş
- çıxış
- daxili
- xarici

131 Qeyri-səlis modelin konneksionist neyron şəbəkəsinin strukturu neçə laydan ibarətdir

- 6.0
- 5.0
- 2.0
- 4.0
- 3.0

132 Ənənəvi qeyri-səlis modellərin realizə olunması aşağıdakı hansı prosedurların yerinə yetirilməsini nəzərdə tutur

- nəticələrin hasil edilməsi
- variantların hamısı
- fuzzifikasiya
- qaydaların qurulması
- qaydaların kompozisiyası

133 Konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin 1-ci layına aiddir

- neyronlar və onların giriş əlaqələri ümumilikdə defuzzifikatorun işini imitasiya edir.
- neyronlar reseptörlerin rolunu imitasiya edərək, qeyri-səlis mühitdən siqnalları linqvistik dəyişənlər şəklində alır və onları birbaşa başqa layın neyronlarına ötürür.
- neyronlar mənsubiyət funksiyası şəklində aktivləşərək əvvəlki laydan daxil olan qeyri-səlis siqnalları (term-çoxluqları) fuzzifikasiya edir.
- . giriş əlaqələri «Və» əməliyyatından istifadə edən «Əgər ..., onda ...» qeyri-səlis məntiqi qaydaları üçün mülahizələri imitasiya edir
- «Əgər – onda» implikasiyası yerinə yetirilir, giriş əlaqələri başqa layın qeyri-səlis qaydalarının nəticələri kimi formalasır ki, bunlar həm də «Və ya» məntiqi əməliyyatını imitasiya edə bilər.

134 Konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin 2-ci layına aiddir

- neyronlar və onların giriş əlaqələri ümumilikdə defuzzifikatorun işini imitasiya edir.
- neyronlar mənsubiyət funksiyası şəklində aktivləşərək əvvəlki laydan daxil olan qeyri-səlis siqnalları (term-çoxluqları) fuzzifikasiya edir.
- neyronlar reseptörlerin rolunu imitasiya edərək, qeyri-səlis mühitdən siqnalları linqvistik dəyişənlər şəklində alır və onları birbaşa başqa layın neyronlarına ötürür

- giriş əlaqələri «Və» əməliyyatından istifadə edən «Əgər ..., onda ...» qeyri-səlis məntiqi qaydaları üçün mülahizələri imitasiya edir.
- Əgər – onda» implikasiyası yerinə yetirilir, giriş əlaqələri başqa layın qeyri-səlis qaydalarının nəticələri kimi formalaşır ki, bunlar həm də «Və ya» məntiqi əməliyyatını imitasiya edə bilər.

135 Konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin 3-cü layına aiddir

- neyronlar və onların giriş əlaqələri ümmülikdə defazzifikasiatorun işini imitasiya edir.
- giriş əlaqələri «Və» əməliyyatından istifadə edən «Əgər ..., onda ...» qeyri-səlis məntiqi qaydaları üçün mülahizələri imitasiya edir.
- neyronlar reseptorların rolunu imitasiya edərək, qeyri-səlis mühitdən siqnalları linqvistik dəyişənlər şəklində alır və onları birbaşa başqa layın neyronlarına ötürür.
- neyronlar mənsubiyət funksiyası şəklində aktivləşərək əvvəlki laydan daxil olan qeyri-səlis siqnalları (term-çoxluqları) fazzifikasiya edir
- Əgər – onda» implikasiyası yerinə yetirilir, giriş əlaqələri başqa layın qeyri-səlis qaydalarının nəticələri kimi formalaşır ki, bunlar həm də «Və ya» məntiqi əməliyyatını imitasiya edə bilər.

136 Konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin 4-cü layına aiddir

- neyronlar və onların giriş əlaqələri ümmülikdə defazzifikasiatorun işini imitasiya edir.
- «Əgər – onda» implikasiyası yerinə yetirilir, giriş əlaqələri başqa layın qeyri-səlis qaydalarının nəticələri kimi formalaşır ki, bunlar həm də «Və ya» məntiqi əməliyyatını imitasiya edə bilər.
- neyronlar reseptorların rolunu imitasiya edərək, qeyri-səlis mühitdən siqnalları linqvistik dəyişənlər şəklində alır və onları birbaşa başqa layın neyronlarına ötürür.
- neyronlar mənsubiyət funksiyası şəklində aktivləşərək əvvəlki laydan daxil olan qeyri-səlis siqnalları (term-çoxluqları) fazzifikasiya edir.
- giriş əlaqələri «Və» əməliyyatından istifadə edən «Əgər ..., onda ...» qeyri-səlis məntiqi qaydaları üçün mülahizələri imitasiya edir.

137 Konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin 5-ci layına aiddir

- «Əgər – onda» implikasiyası yerinə yetirilir, giriş əlaqələri başqa layın qeyri-səlis qaydalarının nəticələri kimi formalaşır ki, bunlar həm də «Və ya» məntiqi əməliyyatını imitasiya edə bilər.
- neyronlar və onların giriş əlaqələri ümmülikdə defazzifikasiatorun işini imitasiya edir.
- neyronlar reseptorların rolunu imitasiya edərək, qeyri-səlis mühitdən siqnalları linqvistik dəyişənlər şəklində alır və onları birbaşa başqa layın neyronlarına ötürür
- neyronlar mənsubiyət funksiyası şəklində aktivləşərək əvvəlki laydan daxil olan qeyri-səlis siqnalları (term-çoxluqları) fazzifikasiya edir.
- giriş əlaqələri «Və» əməliyyatından istifadə edən «Əgər ..., onda ...» qeyri-səlis məntiqi qaydaları üçün mülahizələri imitasiya edir.

138 Aşağıdakılardan hansı Kussulun adı ilə əlaqədardır

- qeyri-səlis riyaziyyat əməliyyatlarında genişlənmə prinsipi
- assosiativ yaddaş
- neyroriyaziyyat
- qeyri-səlis ölçüyə əsaslanan hesabi əməllər

139 Aşağıdakılardan hansı A.N.Qorbanın adı ilə əlaqədardır

- qeyri-səlis riyaziyyat əməliyyatlarında genişlənmə prinsipi
- neyroriyaziyyat
- polinominal şəbəkələr, arqumentlərin qrupla uçotu metodu
- assosiativ yaddaş
- qeyri-səlis ölçüyə əsaslanan hesabi əməllər

140 Aşağıdakılardan hansı A. Kendel, A. Averkin, M. Dubois və Pradenin adı ilə əlaqədardır

- qeyri-səlis riyaziyyat əməliyyatlarında genişlənmə prinsipi
- qeyri-səlis ölçüyə əsaslanan hesabi əməllər
- polinominal şəbəkələr, arqumentlərin qrupla uçotu metodu
- assosiativ yaddaş
- neyroriyaziyyat

141 Aşağıdakılardan hansı Friedman və Sugenonun adı ilə əlaqədardır

- qeyri-səlis ölçüyə əsaslanan hesabi əməllər
- [qeyri-səlis riyaziyyat əməliyyatlarında genişlənmə prinsipi
- polinominal şəbəkələr, arqumentlərin qrupla uçotu metodu
- assosiativ yaddaş
- neyroriyaziyyat

142 Evristik biliklər əsasında hasil edilən «Əgər...., onda» şəkilli qeyri-səlis məntiqi qaydaların məcmusundan ibarətdir. Bu ifadə qeyri-səlis modeldə nəyi bildirir,

- variantların heç biri doğru deyil
- qayda layihəcisi
- fazzifikasiatoru
- nəticələr generatoru
- defazzifikasiator

143 Qeyri-səlis nəticə almaq üçün qeyri-səlis modelin son çıxışı olacaq səlis (nöqtəvi) analoqu hasil edir. Bu ifadə qeyri-səlis modeldə nəyi bildirir

- [variantların heç biri doğru deyil
- defazzifikasiator
- fazzifikasiatoru
- qayda layihəcisi
- nəticələr generatoru

144 Aşağıdakılardan hansı Heminq, Hopfield və A.Q. Ivaxnenkonun adı ilə əlaqədardır

- qeyri-səlis riyaziyyat əməliyyatlarında genişlənmə prinsipi
- polinominal şəbəkələr, arqumentlərin qrupla uçotu metodu
- assosiativ yaddaş
- neyroriyaziyyat
- qeyri-səlis ölçüyə əsaslanan hesabi əməllər

145 Neyronlar reseptörünün rolunu imitasiya edərək, qeyri-səlis mühitdən siqnalları linquistik dəyişənlər şəklində alır və onları birbaşa başqa layın neyronlarına ötürür. Bu ifadə konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin hansı layına aiddir

- 5-ci
- 1-ci
- 2-ci
- 3-cü
- 4-cü

146 Neyronlar mənsubiyyət funksiyası şəklində aktivləşərək əvvəlki laydan daxil olan qeyri-səlis siqnalları (term-çoxluqları) fazzifikasiya edir. Bu ifadə konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin hansı layına aiddir

- 5-ci
- 2-ci
- 1-ci
- 3-cü
- 4-cü

147 Giriş əlaqələri «Və» əməliyyatından istifadə edən «Əgər ..., onda ...» qeyri-səlis məntiqi qaydaları üçün mülahizələri imitasiya edir. Bu ifadə konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin hansı layına aiddir

- 5-ci
- 3-cü
- 1-ci
- 2-ci
- 4-cü

148 «Əgər – onda» implikasiyası yerinə yetirilir, giriş əlaqələri başqa layın qeyri-səlis qaydalarının nəticələri kimi formalasır ki, bunlar həm də «Və ya» məntiqi əməliyyatını imitasiya edə bilər. Bu ifadə konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin hansı layına aiddir

- 5-ci
- 4-cü
- 1-ci
- 2-ci
- 3-cü

149 Neyronlar və onların giriş əlaqələri ümumilikdə defazzifikatorun işini imitasiya edir. Bu ifadə konneksionist strukturlu neyroşəbəkəli qeyri-səlis modelin hansı layına aiddir

- 4-cü
- 5-ci
- 1-ci
- 2-ci
- 3-cü

150 Neyron şəbəkələrin yerinə yetirdiyi funksiyaları necə qrupa ayıırlar

- 6.0
- 5.0
- 2.0
- 4.0
- 3.0

151 Approksimasiya nədir

- proqnozlaşdırma
- yaxınlaşma
- təsnifat
- idarəetmə
- qiymətləndirmə

152 Neyron şəbəkələrdə yaxınlaşma funksiyası necə adlanır

- adresat
- approksimasiya
- pareto
- tranzitiv
- ekstensional

153 Müasir neyroşəbəkə və informasiya sistemlərinə aşağıdakılardan hansı aid deyil,

- İnfomasiya mübadiləsi üçün telekommunikasiya sistemləri və qeyri-səlis məntiqə əsaslanmış sistemlər
- Variantların hamısı aiddir
- Müştəri-server arxitektura əsasında paylanmış verilən-lər bazası sistemi.
- Biznesin müxtəlif sahələri üçün ekspert sistemləri
- Biliklər bazası.

154 Approksimasiya nədir

- qiymətləndirmə
- variantlar arasında doğru cavab mövcud deyil
- proqnozlaşdırma
- təsnifat
- idarəetmə

155 Neyroşəbəkələrdən neçə şərt daxilində istifadə edilir,

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

156 Neyroşəbəkələrin istifadəsinin neçə xüsusiyyəti var,

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

157 neyronların bir tipli element analoqlarında sonlu sayıda təbəqələrdən ibarətdir və bu təbəqələr bir-biri ilə qarşılıqlı əlaqəyə malikdirlər.
Cümləni tamamlayın

- məhsuldar sistemlər
- neyron şəbəkələr
- neyron texnologiya

- süni intelekt sistemləri

158 Neyron şəbəkələrin üstünlükləri aşağıdakılardan hansıdır

- monoton mənada rədd cavabın davamlılığı
- varianların hamısı
- neyron şəbəkələrin əlamət fəzasının miqyası və onların ölçüsünün nisbətində neyron şəbəkələrin yaradılması metodlarının invariantlığı
- müasir perspektiv texnologiyalara adekvatlıq
- sıradan çıxmış elementlərin sayından asılı olaraq həll edilən məsələnin köklü keyfiyyət dəyişikliyi

159 Neyron şəbəkələrin üstünlüklərinə aşağıdakılardan hansı aid deyil

- . monoton mənada rədd cavabın davamlılığı
- qeyri-xətti modeli özündə ifadə etməsi və onu idarə edən uyğun siqnalın hazırlanması üçün vacib parametrlərin identifikasiya edilməsi
- neyron şəbəkələrin əlamət fəzasının miqyası və onların ölçüsünün nisbətində neyron şəbəkələrin yaradılması metodlarının invariantlığı
- müasir perspektiv texnologiyalara adekvatlıq
- sıradan çıxmış elementlərin sayından asılı olaraq həll edilən məsələnin köklü keyfiyyət dəyişikliyi

160 Neyrokompüterlərin ənənəvi hesablama maşınlarından fərqi nədir

- variantlar arasında doğru cavab mövcud deyil
- neyrokompüterlərdə hesablayıcının əsasını klassik alqoritm deyil, neyroşəbəkə məntiqi bazısında bir hesablama üsulu təşkil edir.
- neyrokompüterlərdə hesablayıcının əsasını klassik alqoritm deyil, neyroşəbəkə məntiqi bazısında iki hesablama üsulu təşkil edir.
- neyrokompüterlərdə hesablayıcının əsasını klassik alqoritm deyil, neyroşəbəkə məntiqi bazısında üç hesablama üsulu təşkil edir
- neyrokompüterlərdə hesablayıcının əsasını klassik alqoritm təşkil edir, neyroşəbəkə məntiqi bazısında bir hesablama üsuldan ibarətdir

161 Neyrokompüterlərin ənənəvi hesablama maşınlarından fərqi nədir

- neyrokompüterlərdə hesablayıcının əsasını klassik alqoritm təşkil edir, neyroşəbəkə məntiqi bazısında bir hesablama üsuldan ibarətdir.
- variantlar arasında doğru cavab mövcud deyil
- neyrokompüterlərdə hesablayıcının əsasını klassik alqoritm deyil, neyroşəbəkə məntiqi bazısında iki hesablama üsulu təşkil edir
- neyrokompüterlərdə hesablayıcının əsasını klassik alqoritm deyil, neyroşəbəkə məntiqi bazısında üç hesablama üsulu təşkil edir
- neyrokompüterlərdə hesablayıcının əsasını məhsuldar sistemlər, neyroşəbəkə məntiqi bazısında iki hesablama üsulu təşkil edir

162 Neyron şəbəkələrin yerinə yetirdiyi funksiyalara aşağıdakılardan hansı aiddir

- assosiativ idarəetmə
- variantların hamısı

- obrazların təsnifat və müəyyən edilməsi
- proqnozlaşdırma
- identifikasiya və qiymətlənidrmə

163 Neyron şəbəkələrin yerinə yetirdiyi funksiyalara aşağıdakılardan hansı aid deyil

- assosiativ idarəetmə
- metodların invariantlığı
- obrazların təsnifat və müəyyən edilməsi
- proqnozlaşdırma
- identifikasiya və qiymətlənidrmə

164 Aşağıdakı ifadələrdən hansı neyron şəbəkələrin approksimasiya funksiyasına aid edilir

- Şəbəkə qeyri- xətti modeli özündə ifadə edir, izləyici sistemin funksiyalarını yerinə yetirir, ətraf mühitdə olan dəyişiklik şərtlərini izləyir, ənənəvi qurğunu əvəz edən neyrotənzimləyicidir.
- Neyron şəbəkələr bir neçə dəyişən funksiyasının alınmasında universal programı özündə ifadə edir, modelləşdirmə, identifikasiya, siqnalların emalı məsələlərinin çoxluğuna baxmayaraq onları ifadə etmək və həll etmək mümkün olur.
- Neyron şəbəkələrin öyrənmə prosesində obrazların xüsusiyyətlərinə əsaslanan biliklər yığılırlar (məsələn obraz quruluşunun həndəsi təsviri, əsas komponentlərin bölüşdürülməsi).
- Neyron şəbəkələrin vəzifəsi sistemin əvvəlki xüsusiyyətlərinə əsaslanaraq onun gələcəkdəki davranışını müəyyən etməkdir
- Ayrıca dəyişənin və ya dəyişənlər kombinasiyası haqqında informasiya daşıyan şəbəkə əvvəlki proqnoza əsaslanaraq tətbiq edilən ardıcılığın rolunun qiymətləndirilməsinin nəyə bərabər olduğu haqda qərar verir

165 Aşağıdakı ifadələrdən hansı neyron şəbəkələrin obrazların təsnifatı və müəyyən edilməsi funksiyasına aid edilir

- Şəbəkə qeyri- xətti modeli özündə ifadə edir, izləyici sistemin funksiyalarını yerinə yetirir, ətraf mühitdə olan dəyişiklik şərtlərini izləyir, ənənəvi qurğunu əvəz edən neyrotənzimləyicidir.
- Neyron şəbəkələrin öyrənmə prosesində obrazların xüsusiyyətlərinə əsaslanan biliklər yığılırlar (məsələn obraz quruluşunun həndəsi təsviri, əsas komponentlərin bölüşdürülməsi).
- Neyron şəbəkələr bir neçə dəyişən funksiyasının alınmasında universal programı özündə ifadə edir, modelləşdirmə, identifikasiya, siqnalların emalı məsələlərinin çoxluğuna baxmayaraq onları ifadə etmək və həll etmək mümkün olur.
- Neyron şəbəkələrin vəzifəsi sistemin əvvəlki xüsusiyyətlərinə əsaslanaraq onun gələcəkdəki davranışını müəyyən etməkdir
- Ayrıca dəyişənin və ya dəyişənlər kombinasiyası haqqında informasiya daşıyan şəbəkə əvvəlki proqnoza əsaslanaraq tətbiq edilən ardıcılığın rolunun qiymətləndirilməsinin nəyə bərabər olduğu haqda qərar verir.

166 Aşağıdakı ifadələrdən hansı neyron şəbəkələrin proqnozlaşdırma funksiyasına aid edilir

- Şəbəkə qeyri- xətti modeli özündə ifadə edir, izləyici sistemin funksiyalarını yerinə yetirir, ətraf mühitdə olan dəyişiklik şərtlərini izləyir, ənənəvi qurğunu əvəz edən neyrotənzimləyicidir.

- Neyron şəbəkələrin vəzifəsi sistemin əvvəlki xüsusiyyətlərinə əsaslanaraq onun gələcəkdəki davranışını müəyyən etməkdir.
- Neyron şəbəkələr bir neçə dəyişən funksiyasının alınmasında universal programı özündə ifadə edir, modelləşdirmə, identifikasiya, siqnalların emalı məsələlərinin çoxluğuna baxmayaraq onları ifadə etmək və həll etmək mümkün olur.
- Neyron şəbəkələrin öyrənmə prosesində obrazların xüsusiyyətlərinə əsaslanan biliklər yığılırlar (məsələn obraz quruluşunun həndəsi təsviri, əsas komponentlərin böülüsdürülməsi).
- Ayrıca dəyişənin və ya dəyişənlər kombinasiyası haqqında informasiya daşıyan şəbəkə əvvəlki proqnoza əsaslanaraq tətbiq edilən ardıcılığın rolunu qiymətləndirilməsinin nəyə bərabər olduğu haqda qərar verir.

167 Aşağıdakı ifadələrdən hansı neyron şəbəkələrin identifikasiya və qiymətləndirmə funksiyasına aid edilir

- Şəbəkə qeyri-xətti modeli özündə ifadə edir, izləyici sistemin funksiyalarını yerinə yetirir, ətraf mühitdə olan dəyişiklik şərtlərini izləyir, ənənəvi qurğunu əvəz edən neyrotənzimləyicidir.
- Ayrıca dəyişənin və ya dəyişənlər kombinasiyası haqqında informasiya daşıyan şəbəkə əvvəlki proqnoza əsaslanaraq tətbiq edilən ardıcılığın rolunu qiymətləndirilməsinin nəyə bərabər olduğu haqda qərar verir.
- Neyron şəbəkələr bir neçə dəyişən funksiyasının alınmasında universal programı özündə ifadə edir, modelləşdirmə, identifikasiya, siqnalların emalı məsələlərinin çoxluğuna baxmayaraq onları ifadə etmək və həll etmək mümkün olur.
- Neyron şəbəkələrin öyrənmə prosesində obrazların xüsusiyyətlərinə əsaslanan biliklər yığılırlar (məsələn obraz quruluşunun həndəsi təsviri, əsas komponentlərin böülüsdürülməsi).
- Neyron şəbəkələrin vəzifəsi sistemin əvvəlki xüsusiyyətlərinə əsaslanaraq onun gələcəkdəki davranışını müəyyən etməkdir.

168 Aşağıdakı ifadələrdən hansı neyron şəbəkələrin assosiativ idarəetmə funksiyasına aid edilir

- Ayrıca dəyişənin və ya dəyişənlər kombinasiyası haqqında informasiya daşıyan şəbəkə əvvəlki proqnoza əsaslanaraq tətbiq edilən ardıcılığın rolunu qiymətləndirilməsinin nəyə bərabər olduğu haqda qərar verir.
- Şəbəkə qeyri-xətti modeli özündə ifadə edir, izləyici sistemin funksiyalarını yerinə yetirir, ətraf mühitdə olan dəyişiklik şərtlərini izləyir, ənənəvi qurğunu əvəz edən neyrotənzimləyicidir.
- Neyron şəbəkələr bir neçə dəyişən funksiyasının alınmasında universal programı özündə ifadə edir, modelləşdirmə, identifikasiya, siqnalların emalı məsələlərinin çoxluğuna baxmayaraq onları ifadə etmək və həll etmək mümkün olur.
- Neyron şəbəkələrin öyrənmə prosesində obrazların xüsusiyyətlərinə əsaslanan biliklər yığılırlar (məsələn obraz quruluşunun həndəsi təsviri, əsas komponentlərin böülüsdürülməsi).
- Neyron şəbəkələrin vəzifəsi sistemin əvvəlki xüsusiyyətlərinə əsaslanaraq onun gələcəkdəki davranışını müəyyən etməkdir.

169 Neyron şəbəkələr dinamik proseslərin idarə edilməsi məsələlərində hansı funksiyani yerinə yetirir

- ənənəvi qurğunu əvəz edən neyrotənzimləyicidir
- variantların hamısı
- şəbəkə qeyri-xətti modeli özündə ifadə edir
- izləyici sistemin funksiyalarını yerinə yetirir
- ətraf mühitdə olan dəyişiklik şərtlərini izləyir

170 Neyron şəbəkələr dinamik proseslərin idarə edilməsi məsələlərindəki funksiyasına aşağıdakılardan hansı aid deyil

- ənənəvi qurğunu əvəz edən neyrotənzimləyicidir
- şəbəkələrin öyrənmə prosesində obrazların xüsusiyyətlərinə əsaslanan biliklər yığılır
- şəbəkə qeyri-xətti modeli özündə ifadə edir
- izləyici sistemin funksiyalarını yerinə yetirir
- ətraf mühitdə olan dəyişiklik şərtlərini izləyir

171 1. – informasiyanın yığılması, ötürülməsi və təhlili üsullarından və vasitələrindən istifadə edərək obyekt və ya hadisə barədə yeni və keyfiyyətli (məz-munlu) informasiya alınması prosesidir. Cümləni tamamlayın.

- İnfomasiya sistemi
- İnfomasiya texnologiyası
- Telekommunikasiya
- Ekspert sistem
- Süni intellekt

172 – kompüter şəbəkələri və müasir rabitə vasitələrindən istifadə etməklə uzaq məsafəyə infomasiya ötürülməsidir. Cümləni tamamlayın.

- İnfomasiya sistemi
- Telekommunikasiya
- İnfomasiya texnologiyası
- Ekspert sistem
- Süni intellekt

173 – hər hansı bir sahədə insanı əvəz edən program paketidir. Cümləni tamamlayın.

- İnfomasiya sistemi
- Ekspert sistem
- İnfomasiya texnologiyası
- Telekommunikasiya
- Süni intellekt

174 - intellektual fəaliyyəti modelləşdirən və həyata keçirən kompüter sistemidir. Cümləni tamamlayın

- İnfomasiya sistemi
- Süni intellekt
- İnfomasiya texnologiyası

- Telekommunikasiya
- Ekspert sistem

175 Neyroşəbəkələrin birinci özəlliyinə aiddir,

- variantlar arasında doğru cavab yoxdur
- həll edilə biləcək məsələlərin geniş spektrli olması
- neyroşəbəkənin öyrədilməsinin fərdi olması
- işin keyfiyyətinin həll ediləcək məsələ-nin istifadəçi tərəfindən seçilmiş nümunələrindən asılı olması
- istifadə zamanı yenidənöyrətmə imkanının olması

176 Neyroşəbəkələrin ikinci özəlliyinə aiddir,

- variantlar arasında doğru cavab yoxdur
- neyroşəbəkənin öyrədilməsinin fərdi olması
- həll edilə biləcək məsələlərin geniş spektrli olması
- işin keyfiyyətinin həll ediləcək məsələ-nin istifadəçi tərəfindən seçilmiş nümunələrindən asılı olması
- istifadə zamanı yenidənöyrətmə imkanının olması

177 Neyroşəbəkələrin üçüncü özəlliyinə aiddir,

- variantlar arasında doğru cavab yoxdur
- işin keyfiyyətinin həll ediləcək məsələ-nin istifadəçi tərəfindən seçilmiş nümunələrindən asılı olması
- həll edilə biləcək məsələlərin geniş spektrli olması
- neyroşəbəkənin öyrədilməsinin fərdi olması
- istifadə zamanı yenidənöyrətmə imkanının olması

178 Neyroşəbəkələrin dördüncü özəlliyinə aiddir,

- variantlar arasında doğru cavab yoxdur
- istifadə zamanı yenidənöyrətmə imkanının olması
- həll edilə biləcək məsələlərin geniş spektrli olması
- neyroşəbəkənin öyrədilməsinin fərdi olması
- işin keyfiyyətinin həll ediləcək məsələ-nin istifadəçi tərəfindən seçilmiş nümunələrindən asılı olması

179 həll edilə biləcək məsələlərin geniş spektrli olması. Bu ifadə neyroşəbəkələrin hansı özəlliyinə aiddir,

- beşinci

- birinci
- ikinci
- üçüncü
- dördüncü

180 neyroşəbəkənin öyrədilməsinin fərdi olması. Bu ifadə neyroşəbəkələrin hansı özəlliyinə aiddir,

- beşinci
- ikinci
- birinci
- üçüncü
- dördüncü

181 işin keyfiyyətinin həll ediləcək məsələnin istifadəçi tərəfindən seçilmiş nümunələrindən asılı olması. Bu ifadə neyroşəbəkələrin hansı özəlliyinə aiddir,

- beşinci
- üçüncü
- birinci
- ikinci
- dördüncü

182 istifadə zamanı yenidənöyrətmə imkanının olması. Bu ifadə neyroşəbəkələrin hansı özəlliyinə aiddir,

- beşinci
- dördüncü
- birinci
- ikinci
- üçüncü

183 Neyron şəbəkələr bir neçə dəyişən funksiyasının alınmasında universal programı özündə ifadə edir, modelləşdirmə, identifikasiya, siqnalların emalı məsələlərinin çoxluğuna baxmayaraq onları ifadə etmək və həll etmək mümkün olur. Bu ifadə neyron şəbəkələrin hansı funksiyasına aid edilir

- assosiativ idarəetmə
- approksimasiya
- obrazların təsnifat və müəyyən edilməsi
- proqnozlaşdırma
- identifikasiya və qiymətlənidirmə

184 [Neyron şəbəkələrin öyrənmə prosesində obrazların xüsusiyyətlərinə əsaslanan biliklər yığılırlar(məsələn obraz quruluşunun həndəsi təsviri, əsas komponentlərin bölüşdürülməsi). Bu ifadə neyron şəbəkələrin hansı funksiyasına aid edilir

- assosiativ idarəetmə
- obrazların təsnifat və müəyyən edilməsi
- approksimasiya
- proqnozlaşdırma
- identifikasiya və qiymətlənidrmə

185 Neyron şəbəkələrin vəzifəsi sistemin əvvəlki xüsusiyyətlərinə əsaslanaraq onun gələcəkdəki davranışını müəyyən etməkdir. Bu ifadə neyron şəbəkələrin hansı funksiyasına aid edilir

- assosiativ idarəetmə
- proqnozlaşdırma
- approksimasiya
- obrazların təsnifat və müəyyən edilməsi
- identifikasiya və qiymətlənidrmə

186 Ayrıca dəyişənin və ya dəyişənlər kombinasiyası haqqında informasiya daşıyan şəbəkə əvvəlki proqnoza əsaslanaraq tətbiq edilən ardıcılığın rolunun qiymətləndirilməsinin nəyə bərabər olduğu haqda qərar verir. Bu ifadə neyron şəbəkələrin hansı funksiyasına aid edilir

- assosiativ idarəetmə
- identifikasiya və qiymətlənidrmə
- approksimasiya
- obrazların təsnifat və müəyyən edilməsi
- proqnozlaşdırma

187 Şəbəkə qeyri- xətti modeli özündə ifadə edir, izləyici sistemin funksiyalarını yerinə yetirir, ətraf mühitdə olan dəyişiklik şərtlərini izləyir, ənənəvi qurğunu əvəz edən neyrotənzimləyicidir. Bu ifadə neyron şəbəkələrin hansı funksiyasına aid edilir

- identifikasiya və qiymətlənidrmə
- assosiativ idarəetmə
- approksimasiya
- obrazların təsnifat və müəyyən edilməsi
- proqnozlaşdırma

188 Neyroşəbəkələrdən hansı şərtlər daxilində istifadə edilir, 1. Məsələ insan tərəfindən həll olunandır. 2.İnformasiya sisteminə giriş mümkündür. 3. Məsələnin həll nümunəsi təqdim oluna bilər. 4. İnformasiya sisteminə giriş qeyri-mümükündür. 5.Giriş-çıxış verilənləri qarşılıqlı əlaqəlidir.

- 1, 2, 5,
- 1,3,5
- 1, 2, 4
- 3,4,5
- 1, 2, 3

189 Firmaların bazar fəaliyyətlərini təhlil edilərək, hansı faktorların uğur qazanmağa səbəb olduğunu asanlıqla aydınlaşdırılır. Bu ifadə ekspert sistemlərinin hansı tətbiq sahəsinə aid edilir.

- Kompaniyanın regional şöbələrinin işinin təhlili
- Rəqabət aparan firmaların müqayisəli təhlili
- İşçi personalın fəaliyyətinin təhlili
- Potensial müştərinin qiymətləndirilməsi
- Marketing tədqiqatın nəticələrinin təhlili

190 Firmanın region-lardakı şöbə və filiallarının fəaliyyətini təhlil edilərək, onların işinin effektliyinə bu və ya digər formada təsirləri aşkar edilir, yeni filialların yaradılması zamanı düzgün strategiya seçilə və geri qalan filial və şöbələrin işi optimallaşdırılır. Bu ifadə ekspert sistemlərinin hansı tətbiq sahəsinə aid edilir.

- Rəqabət aparan firmaların müqayisəli təhlili
- Kompaniyanın regional şöbələrinin işinin təhlili
- İşçi personalın fəaliyyətinin təhlili
- Potensial müştərinin qiymətləndirilməsi
- Marketing tədqiqatın nəticələrinin təhlili

191 Müştərilərin firmanın məhsulların paylanması üçün seçdiyi üsula münasi-bətini, qiymətləndirmə siyasətini, məhsulun özünə münasi-bətini öyrənmək üçün, satışın nəticələrinin təhlili ilə yanaşı, alicilar arasında sorğu aparılırkı, bunun nəticəsindədə qiymət təyini zamanı qərar qəbul edilməsini təkmilləşdirilir və buraxılan məhsulların xarakterində dəyişiklik edilir. Bu ifadə ekspert sistemlərinin hansı tətbiq sahəsinə aid edilir.

- Rəqabət aparan firmaların müqayisəli təhlili
- Marketing tədqiqatın nəticələrinin təhlili
- İşçi personalın fəaliyyətinin təhlili
- Potensial müştərinin qiymətləndirilməsi
- Kompaniyanın regional şöbələrinin işinin təhlili

192 Müştəri ilə işin təhlili imkan verir ki, onun real sifarişlərinin xarakterik tərəfləri müəyyənləşdirilsin, bu təhlilin nəticələri əsasında, satış üzrə menecər alternativ variantlar arasından daha sərfəli müştərini seçə bilir. Bu ifadə ekspert sistemlərinin hansı tətbiq sahəsinə aid edilir.

- Rəqabət aparan firmaların müqayisəli təhlili
- Potensial müştərinin qiymətləndirilməsi
- İşçi personalın fəaliyyətinin təhlili
- Marketinq tədqiqatın nəticələrinin təhlili
- Kompaniyanın regional şöbələrinin işinin təhlili

193 Çoxsaylı müştərilər arasında ən sərfəlisini seçmək mümkündür, etalon olaraq firmanın tipik müştərisi simasını formalasdırılır, banklarda isə bu texnologiyalar vasitəsilə müştərinin krediti ödəmə imkanları qiymətləndirilir. Bu ifadə ekspert sistemlərinin hansı tətbiq sahəsinə aid edilir.

- Malların poçt vasitəsilə satışının effektliyinin qiymətləndirilməsi
- Müştərilərin çeşidlənməsi
- Proqnozlaşdırma
- Marketinq təhlili
- İşçi personalın fəaliyyətinin təhlili

194 Potensial alıcıların sayını aşkarlamaq və onların firma ilə əməkdaşlıq etmə ehtimalını qiymətləndirmək-, poçt vasitəsilə müxtəlif əlaqə formalarının effektliyini hesablamaq və ən yaxşısını seçmək mümkündür. Bu ifadə ekspert sistemlərinin hansı tətbiq sahəsinə aid edilir.

- Müştərilərin çeşidlənməsi
- Malların poçt vasitəsilə satışının effektliyinin qiymətləndirilməsi
- Proqnozlaşdırma
- Marketinq təhlili
- İşçi personalın fəaliyyətinin təhlili

195 Süni intellektin texnologiyaları əməyinin məhsuldarlığını, onun professional səviyyəsini, əmək haqqı-nın həcmini, iş təcrübəsini və rəhbərliklə münasibətin məzmunu faktorlarının təsir səviyyəsini təhlil edərək, əmək məh-sul-darlığının yüksəldilməsi üçün metodika yaradılmasını və gələcəkdə kadrların seçilməsi üçün optimal strategiyanın hazırlanmasını təmin edir. Bu ifadə ekspert sistemlərinin hansı tətbiq sahəsinə aid edilir.

- Müştərilərin çeşidlənməsi
- İşçi personalın fəaliyyətinin təhlili
- Proqnozlaşdırma
- Marketinq təhlili
- Malların poçt vasitəsilə satışının effektliyinin qiymətləndirilməsi

196 Effektli plan hazırlamaq üçün malın qiymətinin satışa nə dərəcədə təsir etdiyini, reklama sərf ediləcək məbləği bilmək zəruridir, bu zaman süni intellekt texnologiyaları analitiklərə köməyə gələrək, müvafiq təsirləri proqnozlaşdırmağa imkan verir. Bu ifadə ekspert sistemlərinin hansı tətbiq sahəsinə aid edilir.

- Müştərilərin çeşidlənməsi
- Marketinq təhlili
- Proqnozlaşdırma
- İşçi personalın fəaliyyətinin təhlili
- Malların poçt vasitəsilə satışının effektliyinin qiymətləndirilməsi

197 Büdcənin planlaşması və tərtibi zamanı çox-sayılı para-metrləri nəzərə alaraq satışın həcminin müəyyənləşdirilməsini həyata keçirir. Bu ifadə ekspert sistemlərinin hansı tətbiq sahəsinə aid edilir.

- Müştərilərin çeşidlənməsi
- Proqnozlaşdırma
- Marketinq təhlili
- İşçi personalın fəaliyyətinin təhlili
- Malların poçt vasitəsilə satışının effektliyinin qiymətləndirilməsi

198 Hard Computing – HC nədir,

- Təxmini mühakimə
- “Sərt” - dəqiqlik hesablama
- “Yumşaq” (çevik) kompüting
- Genetik alqoritm
- Neyron şəbəkə

199 Soft Computing - SC nədir,

- “Sərt” - dəqiqlik hesablama
- “Yumşaq” (çevik) kompüting
- Genetik alqoritm
- Neyron şəbəkə
- Təxmini mühakimə

200 Perseptron nədir,

- düşünə bilən obyekt insan beyni
- insan gözünü modelləşdirən və onu beynilə əlaqələndirən sistem
- çoxlu miqdarda prosessoru olan paralel kompüter
- maşın intellekti qabiliyyəti
- məntiqi terminlərdə programlaşdırma

201 Transpüter nədir,

- düşünə bilən obyekt insan beyni
- çoxlu miqdarda prosessoru olan paralel kompüter
- maşın intellekti qabiliyyəti
- insan gözünü modelləşdirən və onu beyinlə əlaqələndirən sistem
- məntiqi terminlərdə programlaşdırma

202 Prolog termini nəyi ifadə edir,

- düşünə bilən obyekt insan beyni
- məntiqi terminlərdə programlaşdırma
- çoxlu miqdarda prosessoru olan paralel kompüter
- maşın intellekti qabiliyyəti
- insan gözünü modelləşdirən və onu beyinlə əlaqələndirən sistem

203 Machine Intelligence Quotient –MİQ nəyi ifadə edir,

- çoxlu miqdarda prosessoru olan paralel kompüter
- maşın intellekti qabiliyyəti
- insan gözünü modelləşdirən və onu beyinlə əlaqələndirən sistem
- məntiqi terminlərdə programlaşdırma
- düşünə bilən obyekt insan beyni

204 ABŞ-ın müdafiə sahəsində perspektiv tədqiqatlar programı necə adlanır,

- MİQ
- DARPA
- MYCIN
- DENDRAL
- ESPRIT

205 Soft kompütinqin tərkib hissələrinə aid deyil,

- variantların hamısı doğrudur
- tədqiqat sahələrində intellektual sistemlər
- intellektual interfeys
- koqnitiv idarəetmə

- robotun integrasiyasi olunmuş istehsalı

206 Hard kompütingin tərkib hissələrinə aid deyil,

- variantların hamısı doğrudur
- intellektual interfeys
- tədqiqat sahələrində intellektual sistemlər
- süni intellektin program-aparat təminatı
- variantların heç biri

207 İntellektul interfeysin tərkib hissələrinə aid deyil,

- Multimedia
- Koqnitiv qrafika
- Obrazların müəyyən edilməsi
- Intellektual verilənlər bazası
- Hiper mətn sistemlər

208 Koqnitiv modelləşdirmənin tərkib hissələrinə aşağıdakılardan hansı aiddir,

- verilənlərin intellektual analizi(Data Mining)
- variantların hamısı doğrudur
- özü öyrənə bilən sistemlər
- koqnitiv qrafika
- multi agent sistemlər

209 Koqnitiv modelləşdirmənin tərkib hissələrinə aşağıdakılardan hansı aid deyil,

- verilənlərin intellektual analizi(Data Mining)
- CASE texnologiya
- özü öyrənə bilən sistemlər
- koqnitiv qrafika
- multi agent sistemlər

210 Robotun integrasiyasi olunmuş istehsalının tərkib hissələrinə aşağıdakılardan hansı aid deyil,

- intellektual robotlar
- obrazların müəyyən edilməsi

- intellektual CIM sistemlər
- biznesin reinjinirinqi
- intellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD)

211 CAD nədir,

- intellektual informasiya sistemləri
- intellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri
- verilənlərin intellektual analizi
- biliklərin idarə edilməsi
- biliklərin idarə edilməsi

212 Aşağıdakı ifadələrdən hansı Data mining aiddir,

- intellektual informasiya sistemləri
- verilənlərin intellektual analizi
- biliklərin idarə edilməsi
- intellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri
- biliklərin idarə edilməsi

213 Tədqiqat sahələrində intellektual sistemlərin tərkib hissələrinə aşağıdakılardan hansı aid deyil,

- intellektual informasiya sistemləri
- verilənlərin intellektual analizi
- ekspert sistemlər
- monitorinqin ekspert sistemi
- məsələnin həllinə kömək edən intellektual sistemlər

214 Süni intellektin program-aparat təminatının tərkib hissələrinə aşağıdakılardan hansı aid deyil,

- biliklərin verilənlər bazasından götürülmə vasitələri
- biliklərin idarə edilməsi
- süni intellekt dilləri
- örtükler
- CASE texnologiya

215 Biliklərin təqdim olunmasının deklarativ modeli neçə hissədən ibarətdir:

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

216 50-ci illerin sonu amerikan alimlər Rozenblatt və Makkıqyuk tərəfindən hazırlanmış “insan gözünü modelləşdirən və onu beyninə əlaqələndirən sistem” necə adlanır,

- DARPA
- perseptron
- MİQ
- transpüter
- prolog

217 80-ci illerin ortalarında Yaponiyada yaradılmış VI nəsil kompüterlər necə adlanır,

- DARPA
- transpüter
- MİQ
- perseptron
- prolog

218 1971-1972-ci illərdə Fransanın Lumini Universitetində Alen Kolmeroe və Filipp Rassel tərəfindən hazırlanmış “məntiqi terminlərdə programlaşdırma” necə adlanır,

- DARPA
- prolog
- MİQ
- perseptron
- transpüter

219 Avropada informasiya texnologiyalarının strateji tədqiqatları və inkişafı üzrə program necə adlanır,

- MİQ
- ESPRIT
- MYCIN
- DENDRAL

DARPA

220 Aşağıdakı hadisələrdən hansı I dövr - süni intellektin yaranmasına aid deyil,

- Şennon: Şahmat oyunu üçün kompüterin programlaşdırılması
- Hopfield: Neyron şəbəkələr
- Makkalok və Pits: Sinir fəaliyyətinə xas fikrin məntiqi hesablanması
- Türinq: Hesablama maşını
- Türinq: intellekt

221 Aşağıdakı hadisələrdən hansı II dövr - süni intellektin inkişafına aid deyil,

- Minskiy: Biliklərin təqdim olunması (freym) üçün quruluş
- Şennon: Şahmat oyunu ızzən kompüterin programlaşdırılması
- Makkarti: LISP – süni intellektin program-laşdırma dili
- Nyuel və Saymon: Məsələlərin universal həllədicisi (GPS)
- Kullian: Biliklərin təqdim olunması üçün semantik şəbəkələr

222 Aşağıdakı hadisələrdən hansı III dövr - qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiqə aid deyil

- Variantlar arasında doğru cavab mövcud deyil
- Nyuel və Saymon: Məsələlərin universal həllədicisi (GPS)
- Zadə: Qeyri-səlis çoxluqlar
- Zadə: Qeyri-səlis alqoritmlər
- Mamdani: Qeyri-səlis məntiqin linqistik sintezin küməyi ilə təqribi mühakimələrdə tətbiqi

223 Aşağıdakı hadisələrdən hansı IV dövr - süni neyron şəbəkələrin yaranmasına aid deyil,

- Variantlar arasında doğru cavab mövcud deyil
- Mamdani: Qeyri-səlis məntiqin linqistik sintezin küməyi ilə təqribi mühakimələrdə tətbiqi
- Hopfield: Neyron şəbəkələr
- Koxonen: özü düzələn topoloji xəritələr
- Rumelhart və Makkleland: Verilənlərin paralel emalı
- Mamdani: Qeyri-səlis məntiqin linqistik sintezin küməyi ilə təqribi mühakimələrdə tətbiqi

224 Aşağıdakı hadisələrdən hansı V dövr - ekspert sistemlərin yaranması və inkişafına aid deyil,

- Kolmeroe, Kovalski və başqları (Fransa): Məntiqi programlaşdırma dili PROLOG

- Rumelhart və Makkleland: Verilənlərin paralel emalı
- Feygenbaum, Buhanan və başqaları (Stenford universiteti): DENDRAL ekspert sistemi
- Feygenbaum, Şortlif: MYCIN ekspert sistemi
- Stenford araşdırma mərkəzi: PROSPECTOR ekspert sistemi

225 Aşağıdakı hadisələrdən hansı VI dövr - təkamül heablamalarına aid deyil,

- Fogel: Təkamül hesablama – maşın intellektində yeni fəlsəfə istiqaməti
- Stenford araşdırma mərkəzi: PROSPECTOR ekspert sistemi
- Rehenberq: Təkamyl strategiyalar – bioloji informasiya prinsipi ilə texniki sistemlərin optimallaşdırılması
- Holland: Təbii və sənli sistemlərə adaptasiya
- Genetik programlaşdırma: Təbii seçim vasitələri ilə kompüter programlaşdırması

226 Aşağıdakı hadisələrdən hansı VII dövr - sözün köməyi ilə hesablamaya aid deyil,

- Kosko: Qeyri-səlis mühəndislik
- Holland: Təbii və sənli sistemlərə adaptasiya
- Neyqoç: Ekspert və qeyri-səlis sistemlər Neyqoç: Ekspert və qeyri-səlis sistemlər
- Kosko: Qeyri-səlis təfəkkür
- Yaqer və Zadə: qeyri-səlis zəxluqlar, neyron şəbəkələr və “yumşaq hesablamalar” (Soft computing),

227 Aşağıdakı hadisələrdən hansı VII dövr - sözün köməyi ilə hesablamaya aiddir,

- Kosko: Neyron şəbəkələr və qeyri-səlis sistemlər
- variantların hamısı
- Neyqoç: Ekspert və qeyri-səlis sistemlər Neyqoç: Ekspert və qeyri-səlis sistemlər
- Kosko: Qeyri-səlis təfəkkür
- Yaqer və Zadə: qeyri-səlis zəxluqlar, neyron şəbəkələr və “yumşaq hesablamalar” (Soft computing),

228 [İstehsal informasiyalarının əsasını hansı biliklər təşkil edir

- metabolik və əsas(dərin)
- əsas (dərin) və ekspert
- metaboliklər və faktinqrafik
- faktinqrafik və ekspert
- metabolik və ekspert

229 I dövr - sənli intellektin yaranması (1943– 1956) aşağıdakı hadisələrlə xarakterikdir, 1. Makkalok və Pits: Sinir fəaliyyətinə xas fikrin

məntiqi hesablanması 2. Hopfield: Neyron şəbəkələr 3. Tırinq: Hesablama maşını və intellekt 4. Minskiy: Biliklərin təqdim olunması (freym) üçün quruluş 5. Şennon: Şahmat oyunu üçün kompüterin programlaşdırılması

- 1,2,3
- 1,3,5
- 1,2,4
- 2,4,5
- 1,4,5

230 II dövr -səni intellektin inkişafı aşağıdakı hansı hadisələrlə xarakterikdir, 1. Makkart: LISP – süni intellektin program-laşdırma dili 2. Makkalok və Pits: Sinir fəaliyyətinə xas fikrin məntiqi hesablanması 3. Nyuel və Saymon: Məsələlərin universal həllədicisi (GPS) 4. Kullian: Biliklərin təqdim olunması üçün semantik şəbəkələr 5. Şennon: Şahmat oyunu üçün kompüterin programlaşdırılması 6. Minskiy: Biliklərin təqdim olunması (freym) üçün quruluş,

- 1,3,5,6
- 1,3,4,6
- 1,2,5,6
- 1,2,5,6
- 2,4,5,6

231 III dövr - qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq aşağıdakı hansı hadisələrlə xarakterikdir, 1. Zadə: Qeyri-səlis çoxluqlar 2. Nyuel və Saymon: Məsələlərin universal həllədicisi (GPS) 3. Zadə: Qeyri-səlis alqoritmlər 4. Minskiy: Biliklərin təqdim olunması (freym) üçün quruluş 5. Mamdani: Qeyri-səlis məntiqin linqvistik sintezin küməyi ilə təqribi mühakimələrdə tətbiqi

- 1,2,3
- 1,3,5
- 1,2,4
- 2,4,5
- 1,4,5

232 IV dövr - süni neyron şəbəkələrin yaranması aşağıdakı hansı hadisələrlə xarakterikdir, 3 1. Hopfield: Neyron şəbəkələr 2. Koxonen: Özü düzələn topoloji xəritələr 3. Rumelhart və Makkleland: Verilənlərin paralel emalı 4. Mamdani: Qeyri-səlis məntiqin linqvistik sintezin küməyi ilə təqribi mühakimələrdə tətbiqi 5. Zadə: Qeyri-səlis alqoritmlər

- 1,4,5
- 1,2,3
- 1,2,4
- 2,4,5

1,3,5

233 V dövr - ekspert sistemlərin yaranması və inkişafi aşağıdakı hansı hadisələrlə xarakterikdir, 1. Feygenbaum, Buhanan və başqaları (Stenford universiteti): DENDRAL ekspert sistemi 2. Rumelhart və Makkleland: Verilənlərin paralel emalı 3. Feygenbaum, Şortlif: MYCIN ekspert sistemi 4. Stenford araşdırırmalar mərkəzi: PROSPECTOR ekspert sistemi 5. Mamdani: Qeyri-səlis məntiqin linqvistik sintezin köməyi ilə təqribi mühakimələrdə tətbiqi 6. Kolmeroe, Kovalski və başqaları (Fransa): Məntiqi programlaşdırma dili PROLOG

- 1,3,5,6
- 1,3,4,6
- 1,2,5,6
- 1,4,5,6
- 2,4,5,6

234 VI dövr - təkamyl heablamaları aşağıdakı hansı hadisələrlə xarakterikdir, 1. Rehenberq: Təkamyl strategiyalar – bioloji informasiya prinsipi ilə texniki sistemlərin optimallaşdırılması 2. Kolmeroe, Kovalski və başqaları (Fransa): Məntiqi programlaşdırma dili PROLOG 3. Holland: Təbii və səni sistemlərə adaptasiya 4. Genetik programlaşdırma: Təbii seçim vasitələri ilə kompüter programlaşdırması 5. Stenford araşdırırmalar mərkəzi: PROSPECTOR ekspert sistemi 6. Fogel: Təkamyl hesablama – maşın intellektində yeni fəlsəfə istiqaməti

- 1,3,5,6
- 1,3,4,6
- 1,2,5,6
- 1,4,5,6
- 2,4,5,6

235 VII dövr - sızın kçməyi ilə hesablama aşağıdakı hansı hadisələrlə xarakterikdir, 1. Neyqoç: Ekspert və qeyri-səlis sistemlər Neyqoç: Ekspert və qeyri-səlis sistemlər 2. Fogel: Təkamyl hesablama – maşın intellektində yeni fəlsəfə istiqaməti 3. Kosko: Qeyri-səlis təfəkkyr 4. Holland: Təbii və səni sistemlərə adaptasiya 5. Yaqer və Zadə: qeyri-səlis zoxluqlar, neyron şəbəkələr və “yumşaq hesablamalar” (Soft computing), 6. Kosko: Qeyri-səlis mühəndislik

- 2,4,5,6
- 1,3,5,6
- 1,2,5,6
- 1,4,5,6
- 1,3,4,6

236 Soft kompütingin tərkib hissələrinə aiddir, 1.intellektual interfeys 2. tədqiqat sahələrində intellektual sistemlər 3.koqnitiv idarəetmə 4.robotun integrə olunmuş istehsalı 5. səni intellektin program-aparat təminatı

- 1,2,3
- 1,3,4
- 2,4,5
- 1,3,5
- 1,4,5

237 Hard kompütinqin tərkib hissələrinə aiddir, 1.intellektual interfeys 2. tədqiqat sahələrində intellektual sistemlər 3.koqnitiv idarəetmə 4.robotun ineqre olunmuş istehsalı 5. süni intellektin program-aparat təminatı

- 2.3
- 2.5
- 1.3
- 1.5
- 4.5

238 İntellektul interfeysin tərkib hissələrinə aiddir, 1.Obrazların müəyyən edilməsi 2. İntellektual verilənlər bazası 3. Genetik alqoritmlər 4. Hiper mətn sistemlər 5. Multimedia 6. Koqnitiv qrafika

- 1,3,5,6
- 1, 2,4,5
- 1,2,5,6
- 1,4,5,6
- 1,3,4,6

239 Koqnitiv modelləşdirmənin tərkib hissələri hansılardır, 1. neyron şəbəkələr 2. multimedia 3.qeyri-səlis riyaziyyat 4.multi agent sistemlər 5.CASE texnologiya 6.verilənlərin intellektual analizi(Data Mining)

- 1,3,5,6
- 1,3,4,6
- 1,2,5,6
- 1,4,5,6
- 1, 2,4,5

240 Robotun ineqrə olunmuş istehsalının tərkib hissələri hansılardır, 1.intellektual CIM sistemlər 2.obrazların müəyyən edilməsi 3.biznesin reinjinirinqi 4.CASE texnologiya 5.intellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD) 6.intellektual robotlar

- 1,2,4,5
- 1,3,5,6

- 1,2,5,6
- 1,4,5,6
- 1,3,4,6

241 Tədqiqat sahələrində intellektual sistemlərin tərkib hissələrinə aşağıdakılardan hansılar aiddir, 1.verilənlərin intellektual analizi 2. ekspert sistemlər 3. monitorinqin ekspert sistemi 4.intellektual avtomatlaşdırılmış layihələndirmə sistemləri 5.məsələnin həllinə kılınə edən intellektual sistemlər 6. intellektual informasiya sistemləri

- 1,3,5,6
- 2,3,5,6
- 2,4,5,6
- 1,3,4,6
- 1,2,4,5

242 Süni intellektin program-aparat təminatının tərkib hissələrinə aşağıdakılardan hansılar aiddir, 1. koqnitiv qrafika 2.süni intellekt dilləri 3.biliklərin idarə edilməsi 4.örtüklər 5.CASE texnologiya 6.biliklərin verilənlər bazasından götürülmə vasitələri

- 1,3,5,6
- 2,4,5,6
- 2,3,5,6
- 1,3,4,6
- 1,2,4,5

243 Ekspert sisteminə ötürülmüş bilikləri necə kateqoriyaya bölmək olar

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

244 Ekspert sistemlərini iş prinsiplərinə görə neçə qrupa bölmək olar

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

245 MYCİN nədir,

- [riskdən sığortalanma məsələlərindəki biliklər
- tibbi ekspert sistemi
- “portfel idarə edənin məsləhətçisi” sistemləri
- istifadə olunan neyron şəbəkələr
- ID3 induktiv ümumiləşdirmənin istifadə olunan alqoritmləri

246 ES-lərin instrumental işlənilmə vasitələrinin neçə növü vardır

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

247 Dinamik ekspert sistemində neçə funksional müstəqil altsistem mövcuddur

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

248 QQTS neçənci ildə yaranıb?

- 60-ci illərin ortalarında
- 80-ci illərin əvvəllərində
- 70-ci illərin əvvəllərində
- 70-80-ci illərdə
- 60-70-ci illərdə

249 QQTS yarandı:

- qərarqəbuletmənin təminatı prosesində
- hər ikisi
- informasiya-idarəetmə sistemlərinin inkişafı nəticəsində
- VB –idarəetmə sistemlərinin inkişafı nəticəsində

heç biri

250 QQTS-nın təyinatının əsasını neçə konsepsiya təşkil edir?

- 9.0
- 3.0
- 5.0
- 4.0
- 2.0

251 Funksional baxımdan QQTS neçə komponentdən ibarətdir?

- 7.0
- 3.0
- 5.0
- 6.0
- 2.0

252 Müəyyən əlamətlərin oxşarlığına görə QQTS-lər neçə qrupa bölünür?

- 6.0
- 8.0
- 9.0
- 11.0
- 7.0

253 QQTS –in işlədiyi verilənlərdən asılı olaraq neçə tipə ayrıılır?

- 6.0
- 2.0
- 3.0
- 5.0
- 4.0

254 S&PCBRS nədir

- riskdən sığortalanma məsələlərindəki biliklər
- qiymətli kağızların reytinqinin qiymətləndirilməsi üçün neyron simulyator.

- risk və nəzərdə tutulan gəlirlər arasında balansı təmin edən səhmlər portfelinin təşkil olunması ilə məşğul olan qiymətli kağızlar portfelinin idarə olunmasının intellektual sistemləridir.
- istifadə olunan neyron şəbəkələr
- ID3 induktiv ümumiləşdirmənin istifadə olunan alqoritmləri

255 ISPMS nədir

- riskdən siğortalanma məsələlərindəki biliklər
- risk və nəzərdə tutulan gəlirlər arasında balansı təmin edən səhmlər portfelinin təşkil olunması ilə məşğul olan qiymətli kağızlar portfelinin idarə olunmasının intellektual sistemləridir.
- qiymətli kağızların reytinginin qiymətləndirilməsi üçün neyron simulyator
- istifadə olunan neyron şəbəkələr
- ID3 induktiv ümumiləşdirmənin istifadə olunan alqoritmləri

256 Intelligent Hedger nədir,

- ID3 induktiv ümumiləşdirmənin istifadə olunan alqoritmləri
- riskdən siğortalanma məsələlərindəki biliklər 8
- qiymətli kağızların reytinginin qiymətləndirilməsi üçün neyron simulyator.
- risk və nəzərdə tutulan gəlirlər arasında balansı təmin edən səhmlər portfelinin təşkil olunması ilə məşğul olan qiymətli kağızlar portfelinin idarə olunmasının intellektual sistemləridir
- istifadə olunan neyron şəbəkələr

257 RMA nədir

- riskdən siğortalanma məsələlərindəki biliklər
- portfel idarə edənin məsləhətçisi” sistemləri
- qiymətli kağızların reytinginin qiymətləndirilməsi üçün neyron simulyator.
- istifadə olunan neyron şəbəkələr
- ID3 induktiv ümumiləşdirmənin istifadə olunan alqoritmləri

258 Ekspert sistemlərinin birinci növünə aiddir,

- variantların heç biri
- ciddi riyazi metodlara və optimallaşma modellərinə əsaslanır
- əsasən dolğun və etibarlı informasiyanın yoxluğu zamanı çətin formallaşan məsələlərin həllinə yönəlib.
- bilik bazası ekspertlərin informasiyası ilə riyazi formular şəklində təsviri birləşdirir, həm də uyğun olaraq, həllin tapılması riyazi metodları qeyri-ciddi evristik metodlarla, komponentin çəkisi predmet sahənin adekvat təsvir imkanları və həllin tapılması üsulları ilə müəyyən olunur.
- riskdən siğortalanma məsələlərindəki biliklər

259 Ekspert sistemlərinin ikinci növünə aiddir

- variantların heç biri
- əsasən dolğun və etibarlı informasiyanın yoxluğu zamanı çətin formalaşan məsələlərin həllinə yönəlib.
- ciddi riyazi metodlara və optimallaşma modellərinə əsaslanır
- bilik bazası ekspertlərin informasiyası ilə riyazi formullar şəklində təsviri birləşdirir, həm də uyğun olaraq, həllin tapılmasının riyazi metodları qeyri-ciddi evristik metodlarla, komponentin əkisi predmet sahənin adekvat təsvir imkanları və həllin tapılması üsulları ilə müəyyən olunur
- riskdən sığortalanma məsələlərindəki biliklər

260 Ekspert sistemlərinin üçüncü növünə aiddir,

- variantların heç biri
- bilik bazası ekspertlərin informasiyası ilə riyazi formullar şəklində təsviri birləşdirir, həm də uyğun olaraq, həllin tapılmasının riyazi metodları qeyri-ciddi evristik metodlarla, komponentin əkisi predmet sahənin adekvat təsvir imkanları və həllin tapılması üsulları ilə müəyyən olunur.
- ciddi riyazi metodlara və optimallaşma modellərinə əsaslanır.
- əsasən dolğun və etibarlı informasiyanın yoxluğu zamanı çətin formalaşan məsələlərin həllinə yönəlib
- riskdən sığortalanma məsələlərindəki biliklər

261 ES-lərin instrumental işlənilmə vasitələrinə aşağıdakılardan hansı aiddir

- ES-in qılfı.
- variantların hamısı doğrudur
- programlaşdırma dilləri
- biliklərin təqdimat dilləri.
- layihələndirilmənin avtomatlaşdırılması vasitələri.

262 Birinci növ instrumental vasitələrin funksiyasına aşağıdakılardan hansı aiddir

- variantlar arasında doğru cavab mövcud deyil
- layihələndiricinin vəzifəsinə ES-in bütün hissələrinin aşağı səviyyəli dildə programlaşdırılması daxildir.
- dil səviyyəsini xeyli yüksəltməyə imkan verir ki, bu da bir qayda olaraq, səmərəliliyin bir qədər aşağı düşməsinə səbəb olur.
- vasitələr ES-in hissələrini tamamilə və qismən programlaşdırmaq deyil, onları əvvəlcədən tərtib olunmuş yığımdan seçməyə imkan verir.
- işçini programın qurulması üzrə işlərdən azad edir.

263 Dinamik ekspert sistemindəki funksional müstəqil altsistemlərə aşağıdakılardan hansı aiddir

- biliklərin dəyərləndirilməsi və təshih edilməsi
- variantların hamısı

- monitor
- diaqnostika
- idarəetmə üzrə qərarların qəbulu

264 S&PCBRS nədir

- ID3 induktiv ümumiləşdirmənin istifadə olunan alqoritmləri
- variantlar arasında doğru cavab mövcud deyil
- riskdən siğortalanma məsələlərindəki biliklər
- risk və nəzərdə tutulan gəlirlər arasında balansı təmin edən səhmlər portfelinin təşkil olunması ilə məşğul olan qiymətli kağızlar portfelinin idarə olunmasının intellektual sistemləridir.
- istifadə olunan neyron şəbəkələr

265 ISPMS nədir

- ID3 induktiv ümumiləşdirmənin istifadə olunan alqoritmləri
- variantlar arasında doğru cavab mövcud deyil
- qiymətli kağızların reytinqinin qiymətləndirilməsi üçün neyron simulyator
- riskdən siğortalanma məsələlərindəki biliklər
- istifadə olunan neyron şəbəkələr

266 Intelligent Hedger nədir

- ID3 induktiv ümumiləşdirmənin istifadə olunan alqoritmləri
- variantlar arasında doğru cavab mövcud deyil
- qiymətli kağızların reytinqinin qiymətləndirilməsi üçün neyron simulyator
- risk və nəzərdə tutulan gəlirlər arasında balansı təmin edən səhmlər portfelinin təşkil olunması ilə məşğul olan qiymətli kağızlar portfelinin idarə olunmasının intellektual sistemləridir.
- istifadə olunan neyron şəbəkələr

267 RMA nədir

- ID3 induktiv ümumiləşdirmənin istifadə olunan alqoritmləri
- variantlar arasında doğru cavab mövcud deyil
- qiymətli kağızların reytinqinin qiymətləndirilməsi üçün neyron simulyator.
- riskdən siğortalanma məsələlərindəki biliklər
- istifadə olunan neyron şəbəkələr

268 QQTS-in tipləri hansılardır?

- modellərə yönəlmış QQTS,biliklərə yönəlmış QQTS,ümumi təyinatlı QQTS
- rəhbərliyin informasiya sistemi, ümumi təyinatlı QQTS
- sənədlərə yönəlmış QQTS,biliklərə yönəlmış QQTS
- verilənlərə yönəlmış QQTS,modellərə yönəlmış QQTS,biliklərə yönəlmış QQTS
- rəhbərliyin informasiya sistemi,komunikasiya-yönlü və qrup QQTS

269 QQTS-nin bölündüyü qruplara aiddir deyil:

- sənədlərə yönəlmış QQTS (Document-driven DSS)
- hamısı aiddir
- verilənlərə yönəlmış QQTS (Data-driven DSS)
- modellərə yönəlmış QQTS (Model-driven DSS)
- biliklərə yönəlmış QQTS (Knowledge-driven DSS)

270 DATA MININNG:

- kəmiyyət göstəriciləri ilə təyin olunan asılılıqlarla xarakterizə olunur
- texnologiyasının köməyi ilə qərarların qəbulu üçün verilənlər dərin və hərtərəfli analiz edilir
- serverdə saxlanan çoxölçülü verilənlərə müraciəti təmin edir
- konkret məsələlərin həlli üçün verilənlərin analizini təmin edir
- aralıq mövqe tutur

271 QQTS-nin funksional komponentlərinin funksiyalarına hansı daxildir:

- konkret məsələlərin həlli üçün verilənlərin analizi
- hamısı
- bir neçə müstəqil mənbədən verilənlərin alınması
- bir neçə müstəqil mənbədən verilənlərin anbara yüklənməsi
- konseptual səviyyədə verilənlərin modelləşdirilməsi

272 Funksional baxımdan QQTS-in komponentləri hansılardır?

- verilənlər anbarı və DATA MINING instrumentları
- verilənlər anbarı serverləri,OLAP instrumentları,DATA MINING instrumentları
- verilənlər anbarı serverləri,OLAP instrumentları
- verilənlər və VB anbarı serverləri

- OLAP və DATA MİNİNİG instrumentları

273 QQTS-nın konsepsiyaları hansılardır?

- interaktivlik,qərarların qəbulunun dəstəklənməsi
- interaktivlik,qərarların qəbulunun dəstəklənməsi, məsələlərin zəif strukturlaşdırılmış və strukturlaşdırılmamış olması
- interaktivlik
- qərarların qəbulunun dəstəklənməsi
- məsələlərin zəif strukturlaşdırılmış və strukturlaşdırılmamış olması

274 QQTS-ya aid deyil:

- münasib informasiya təminatına malik olan qarşılıqlı əlaqəli modellərdən, idarəetmə məsələlərinin həlli təcrübəsinə malik olan ekspertlərin qərar qəbuletmə prosesində iştirakını təmin edən ekspert və intellektual sistemlərdən ibarət olan kompleksdir
- düzgün variant yoxdur
- strukturlaşdırılmamış problemlərin həllində qərar qəbul edən şəxsə verilənlərdən və modellərdən istifadə etməsinə kömək edən interaktiv avtomatlaşdırılmış sistemdir
- insan fəaliyyətinin müxtəlif sahələrində zəif strukturlaşdırılmış və strukturlaşdırılmamış problemlərin həllində qərar qəbuletmənin təminatı üçün interaktiv kompyuter sistemidir
- ilk təyinatından başlayaraq indiyədək onlar zəif strukturlu və strukturulmamış məsələlərin həlli üçün nəzərdə tutulur

275 bilik - əsən fundamental elmlər sahəsidir, düşüncə (idrak) materiyanın ali məhsulu olan beyinin ali məhsuludur, bu cür bilik, mexaniki (maşın) emalı üçün mümkün formada nadir halda təcəssüm olunur, bu səbəbdən də əksər hallarda insan konseptual biliyin daşıyıcısı olaraq qalır.
Cümləni tamamlayın

- prosedur
- konseptual
- faktual
- predmet
- alqoritmik

276 bilik konkret obyektlərin keyfiyyət və miqdar xarakteristikaları haqqında məlumatların məcmusudur, qeyri-səlis riyaziyyatın mexanizmləri ilə emal olunur. Cümləni tamamlayın

- prosedur
- faktual
- konseptual
- koqnitiv

alqoritmik

277 bilik – bunu “bacarıq”, “texnologiya” sözləri ilə adlandırmaq qəbul olunub, İstənilən ölçü işində bu bilik alqoritmlər, proqramlar və altproqramlar şəklində həyata keçirilə bilər, hansılarda ki, əldən-ələ verilə və müəllifin iştirakı olmadan istifadə oluna bilər. Cümləni tamamlayın

- koqnitiv
- alqoritmik
- konseptual
- faktual
- predmet

278 İkinci növ instrumental vasitələrin funksiyasına aşağıdakılardan hansı aiddır

- variantlar arasında doğru cavab mövcud deyil
- dil səviyyəsini xeyli yüksəltməyə imkan verir ki, bu da bir qayda olaraq, səmərəliliyin bir qədər aşağı düşməsinə səbəb olur.
- layihələndiricinin vəzifəsinə ES-in bütün hissələrinin aşağı səviyyəli dildə proqramlaşdırılması daxildir.
- vasitələr ES-in hissələrini tamamilə və qismən proqramlaşdırmaq deyil, onları əvvəlcədən tərtib olunmuş yığımdan seçməyə imkan verir.
- işçini proqramın qurulması üzrə işlərdən azad edir.

279 Üçüncü növ instrumental vasitələrin funksiyasına aşağıdakılardan hansı aiddır

- variantlar arasında doğru cavab mövcud deyil
- vasitələr ES-in hissələrini tamamilə və qismən proqramlaşdırmaq deyil, onları əvvəlcədən tərtib olunmuş yığımdan seçməyə imkan verir.
- layihələndiricinin vəzifəsinə ES-in bütün hissələrinin aşağı səviyyəli dildə proqramlaşdırılması daxildir
- dil səviyyəsini xeyli yüksəltməyə imkan verir ki, bu da bir qayda olaraq, səmərəliliyin bir qədər aşağı düşməsinə səbəb olur.
- işçini proqramın qurulması üzrə işlərdən azad edir.

280 Dördüncü növ instrumental vasitələrin funksiyasına aşağıdakılardan hansı aiddır,

- variantlar arasında doğru cavab mövcud deyil
- işçini proqramın qurulması üzrə işlərdən azad edir.
- layihələndiricinin vəzifəsinə ES-in bütün hissələrinin aşağı səviyyəli dildə proqramlaşdırılması daxildir.
- dil səviyyəsini xeyli yüksəltməyə imkan verir ki, bu da bir qayda olaraq, səmərəliliyin bir qədər aşağı düşməsinə səbəb olur.
- vasitələr ES-in hissələrini tamamilə və qismən proqramlaşdırmaq deyil, onları əvvəlcədən tərtib olunmuş yığımdan seçməyə imkan verir.

281 İnteraktivlik....

- son qərarı QQTS qəbul edir

- qərar qəbul edən şəxs QQTS-i birbaşa tətbiq etmir, onunla dialoq rejimində işləyir
- qərar qəbul edən şəxs QQTS-i birbaşa tətbiq edir, onunla dialoq rejimində işləyir
- son qərəni insan qəbul edir, QQTS isə bu işdə ona kömək edir
- rəhbər işçi məhz bu məsələlərlə məşğul olur

282 Qərarların qəbulunun dəstəklənməsi-...

- son qərəni QQTS qəbul edir
- son qərəni insan qəbul edir, QQTS isə bu işdə ona kömək edir
- qərar qəbul edən şəxs QQTS-i birbaşa tətbiq etmir, onunla dialoq rejimində işləyir
- qərar qəbul edən şəxs QQTS-i birbaşa tətbiq edir, onunla dialoq rejimində işləyir
- rəhbər işçi məhz bu məsələlərlə məşğul olur

283 Məsələlərin zəif strukturlaşdırılmış və strukturlaşdırılmamış olması-...

- son qərəni QQTS qəbul edir
- rəhbər işçi məhz bu məsələlərlə məşğul olur
- qərar qəbul edən şəxs QQTS-i birbaşa tətbiq etmir, onunla dialoq rejimində işləyir
- qərar qəbul edən şəxs QQTS-i birbaşa tətbiq etmir, onunla dialoq rejimində işləyir
- qərar qəbul edən şəxs QQTS-i birbaşa tətbiq edir, onunla dialoq rejimində işləyir
- son qərəni insan qəbul edir, QQTS isə bu işdə ona kömək edir

284 Strukturlaşdırılmamış məsələ-...

- rəhbər işçi bu məsələlərlə məşğul olur
- qərar qəbul edən şəxsin mülahizələrinə əsaslanan keyfiyyət xarakteristikaları ilə təsvir olunur
- kəmiyyət göstəriciləri ilə təyin olunan asılılıqlarla xarakterizə olunur
- aralıq mövqə tutur
- həm kəmiyyət, həm də keyfiyyət xarakteristikaları birlikdə iştirak edirlər

285 Strukturlaşdırılmış məsələ-...

- rəhbər işçi bu məsələlərlə məşğul olur
- kəmiyyət göstəriciləri ilə təyin olunan asılılıqlarla xarakterizə olunur
- qərar qəbul edən şəxsin mülahizələrinə əsaslanan keyfiyyət xarakteristikaları ilə təsvir olunur
- aralıq mövqə tutur
- həm kəmiyyət, həm də keyfiyyət xarakteristikaları birlikdə iştirak edirlər

286 Zəif strukturlaşdırılmış məsələ-...

- rəhbər işçi bu məsələlərlə məşğul olur
- aralıq mövqe tutur
- qərar qəbul edən şəxsin mülahizələrinə əsaslanan keyfiyyət xarakteristikaları ilə təsvir olunur
- kəmiyyət göstəriciləri ilə təyin olunan asılılıqlarla xarakterizə olunur
- həm kəmiyyət, həm də keyfiyyət xarakteristikaları birlikdə iştirak etmir

287 Operativ analitik emal (OLAP)-...

- kəmiyyət göstəriciləri ilə təyin olunan asılılıqlarla xarakterizə olunur
- serverdə saxlanan çoxölçülü verilənlərə müraciəti təmin edir
- texnologiyasının köməyilə qərarların qəbulu üçün verilənlər dərin və hərtərəfli analiz edilir
- konkret məsələlərin həlli üçün verilənlərin analizini təmin edir
- aralıq mövqe tutur

288 QQTS-nin bölündüyü qruplara aiddir deyil:

- komunikasiya-yönlü və qrup QQTS (Communication-driven and Group DSS)
- hamısı aiddir
- İnter –təşkili və intra –təşkili QQTS (Inter-Organizational and Intra –Organizational DSS)
- spesifik funksional QQTS və ya ümumi təyinatlı QQTS (Function-Specific or General Purpose DSS)
- WEB bazasında QQTS (WEB-Based DSS)

289 Qeyri- səlis məntiqdə doğruluq qiymətləri çoxluğu hansı intervalda qiymətlər alır?1

- (0;1)
- [0; 1]
- [0; 2]
- [1; 2]
- [0; 3]

290 Süni neyron şəbəkələri haralarda istifadə olunur

- [Düzgün cavab yoxdu.]
- idarəetmə prosesləri üçün bilik əldəetmə və nümunələrə görə öyrənmə əsasında arzuolunan dəqiqliklə optimallaşdırma məsələlərinin həllində geniş istifadə olunur.
- Optimallaşma məsələlərin həllində
- Bilik əldəetmə sahələrində

- idarəetmə prosesləri üçün bilik əldəetmə və nümunələrə görə öyrənmə məsələlərində

291 Neyronların 1-ci layı nə adlanır?

- TGS
 Fazzifikator
 Defazzifikasiya
 İƏGB
 MDİTQ

292 Neyronların 1-ci layı nə adlanır?

- TGS
 Fazzifikator
 Defazzifikasiya
 İƏGB
 MDİTQ

293 Neyronların 1-ci layı nə adlanır?

- TGS
 Variantlar arasında doğru cavab mövcud deyil
 Defazzifikasiya
 İƏGB
 MDİTQ

294 Qeyri- səlis məntiqdə doğruluq qiymətləri zoxluğu hansı intervalda qiymətlər alır?

- (0;1)
 Variantlar arasında doğru cavab mövcud deyil
 [0; 2]
 [1; 2]
 [0; 3]

295 Qeyri- səlis məntiqdə doğruluq qiymətləri çoxluğu hansı intervalda qiymətlər alır?

- (0;1)
 [0; 1]

- [0; 2]
- [1; 2]
- [0; 3]

296 Süni neyron şəbəkələri haralarda istifadə olunur?

- Düzgün cavab yoxdu.
- idarəetmə prosesləri üçün bilik əldəetmə və nümunələrə görə öyrənmə əsasında arzuolunan dəqiqliklə optimallaşdırma məsələlərinin həllində geniş istifadə olunur.
- Optimallaşma məsələlərin həllində
- Bilik əldəetmə sahələrində
- idarəetmə prosesləri üçün bilik əldəetmə və nümunələrə görə öyrənmə məsələlərində

297 Neyronların 1-ci layı nə adlanır?

- TGS
- Fazzifikasiator
- Defazzifikasiya
- İƏGB
- MDİTQ

298 İlk robotlar neçənci illərdə yaradılmışdır,

- 90-ci illərdə
- 60-ci illərdə
- 50-ci illərdə
- 70-ci illərdə
- 80-ci illərdə

299 Neçənci Yaponiyada Elektrotexniki laboratoriyyada “sənaye intellektual robotlarının” proyektləri işlənməyə başladı,

- 2003.0
- 1969.0
- 1968.0
- 1965.0
- 1989.0

300 Göruntu qavraması üçün cisimlərin rəngini ayıra bilən qırmızı-yaşıl-göy rəngli xüsusi filtrli neçə televiziya kamerasından istifadə olunurdu,

- 6.0
- 2.0
- 3.0
- 4.0
- 5.0

301 Televiziya kamerasının görüntü sahəsi necə bölünmüştü,

- 67*67
- 64*64
- 63*63
- 68*68
- 65*65

302 Daha sonra bu əşyanın incəliklərinə qədər öyrənilməsi üçün seçilmiş oblast yenidən neçə hissəyə bölünür,

- 4095.0
- 4096.0
- 4098.0
- 4094.0
- 4092.0

303 70-ci illərdə yaradılmış nəqliyyat avtonom interal robot necə adlanırdı,

- PROSPECTOR
- TAİR
- MICIN
- PUFF
- DENDRAL

304 Konstruktiv olaraq TAİR üzərində idarəetmə bloku və sensor sistemi monta edilmiş neçə təkərli şassidən ibarətdir.

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

305 Hərəkət sistemlərinə görə mobil robotları neçə tipə ayıırlar?

- 5.0
- 4.0
- 2.0
- 3.0
- 6.0

306 Hərəkət sistemlərinə görə mobil robotlar hansı tiplərə ayrırlar?

- ayrılmır
- təkərli,paletli,ayaqlı
- təkərli,paletli
- paletli,ayaqlı
- təkərli,ayaqlı

307 GPS-naviqasiya nədir?

- heç biri
- hərəkət edən obyektin koordinantlarını bir neçə metr dəqiqliyilə müəyyən etməyə imkan verən peyk naviqasiya sistemi kompleksidir
- bir korpusda olan qəbulədici və kompyuterdən ibarətdir
- operatorun uzaqdan idarə olunması ilə istifadə olunan sistemdir
- əsgərlik məqsədilə istifadə olunan aparatdır

308 GPS naviqasiya peyk sistemi harada hazırlanmışdır?

- Rusiya
- ABŞ
- Almaniya
- Yaponiya
- Kanada

309 GPS naviqator nədir?

- heç biri
- bir korpusda olan qəbulədici və kompyuterdən ibarətdir
- hərəkət edən obyektin koordinantlarını bir neçə metr dəqiqliyilə müəyyən etməyə imkan verən peyk naviqasiya sistemi kompleksidir
- operatorun uzaqdan idarə olunması ilə istifadə olunan sistemdir

- əsgərlik məqsədilə istifadə olunan aparatdır

310 GPS kimlər tərəfindən istifadə edilə bilər?

- fərdi naviqasiya
- hamısı
- hərbi məqsədlər üçün
- dəniz və aviasiya naviqasiyası
- xilasetmə xidmətləri

311 GPS kimlər tərəfindən istifadə edilə bilər?

- istənilən obyektləin müşahidə edilməsi
- hamısı
- elmi məqsədlər üçün
- avtomobil nəqliyyatının monitorinqi
- mühafizə sistemləri

312 İdarəetmə sisteminin tərkibinə hansı bloklar daxildir?

- Robotun cari vəziyyətini təyin edən qurğu
- Bütün cavablar doğrudur.
- İdarəetmə əmrlərinin generasiyası bloku, məsafə fuzzifikatorları
- Öyrətmə sistemi, texniki görmə sistemi
- Məqsədə doğru istiqaməti təyin edən qurğu, idarəetmə paneli

313 İdarəetmə sisteminin tərkibinə hansı blok daxildir?

- Robotun cari vəziyyətini təyin edən qurğu
- Bütün cavablar doğrudur.
- İdarəetmə əmrlərinin generasiyası bloku
- Məsafə fuzzifikatorları
- Məqsədə doğru istiqaməti təyin edən qurğu

314 Neyronların 2-ci layı nə üçündür?

- Bütün cavablar doğrudur.
- qaydaları təsvir edir, ordakı neyronların sayı qaydaların sayı qədərdir.

- Giriş dəyişənlərinin, qaydalarda istifadə olunan qeyri-səlis anlayışlara aidolma dərəcəsini müəyyənləşdirir.
- Nəticə çıxarmaq üçündür.
- Defazzifikasiya üçü istifadə edilir.

315 Neyronların 1-ci layı nə üçündür?2

- Bütün cavablar doğrudur.
- Giriş dəyişənlərinin, qaydalarda istifadə olunan qeyri-səlis anlayışlara aidolma dərəcəsini müəyyənləşdirir.
- qaydaları təsvir edir, ordakı neyronların sayı qaydaların sayı qədərdir.
- Nəticə çıxarmaq üçündür
- Defazzifikasiya üçün istifadə edilir

316 Neyronların 3-cü layı nə üçündür?

- Defazzifikasiya üçün istifadə edilir.
- Nəticə çıxarmaq və defazzifikasiya üçün istifadə edilir.
- qaydaları təsvir edir, ordakı neyronların sayı qaydaların sayı qədərdir.
- Giriş dəyişənlərinin, qaydalarda istifadə olunan qeyri-səlis anlayışlara aidolma dərəcəsini müəyyənləşdirir.
- Nəticə çıxarmaq üçündür

317 Neyron şəbəkəni öyrətmək üçün hansı alqoritmin ideyası istifadə olunur

- Düzgün cavab yoxdur.
- klassik “xətanın geriyə yayılması”
- Klassik “xətanın irəli çəkilməsi”
- Klassik “xətanın götürülməsi”
- Klassik “xətanın irəli yayılması”

318 (~) hansı məntiqi əməlin işarəsidi

- Yaxın
- deyil
- Və
- Və ya
- çox yaxın

319 (^) hansı məntiqi əməlin işarəsidi?

- çox yaxın
- və
- Deyil
- Və ya
- Yaxın

320 (✓) hansı məntiqi əməlin işarəsidi?

- çox yaxın
- və ya
- Və
- Deyil
- Yaxın

321 Neyronların 3-cü layı nə üçündür?

- Defazzifikasiya üçün istifadə edilir.
- Variantlar arasında doğru cavab mövcud deyil
- qaydaları təsvir edir, ordakı neyronların sayı qaydaların sayı qədərdir.
- Giriş dəyişənlərinin, qaydalarda istifadə olunan qeyri-səlis anlayışlara aidolma dərəcəsini müəyyənləşdirir
- Nəticə çıxarmaq üçündür.

322 Linquistik anlayışları təyin edən qeyri – səlis ədədlər əsasən nədən asılıdır?

- Variantların hamısı doğrudur
- əsasən robotun və onu əhatə edən obyektlərin üçündür, həmçinin onların orta hərəkət sürətindən
- Robotun və onu əhatə edən obyektlərin ölçülərindən
- ətraf mühitin dəyişmə intensivliyindən
- Obyektlərin ölçülərindən

323 İdarəetmə sisteminin tərkibinə hansı bloklar daxildir

- Robotun cari vəziyyətini təyin edən qurğu
- Bütün cavablar doğrudur.
- İdarəetmə əmrlərinin generasiyası bloku, məsafə fuzzifikatorları
- Öyrətmə sistemi, texniki görmə sistemi
- Məqsədə doğru istiqaməti təyin edən qurğu, idarəetmə paneli

324 Neyronların 2-ci hayatı nə üçündür

- Bütün cavablar doğrudur.
- qaydaları təsvir edir, ordakı neyronların sayı qaydaların sayı qədərdir.
- A) Giriş dəyişənlərinin, qaydalarda istifadə olunan qeyri-səlis anlayışlara aidolma dərəcəsini müəyyənləşdirir.
- Nəticə çıxarmaq üçündür.
- Defazzifikasiya üçün istifadə edilir.

325 Neyronların 1-ci hayatı nə üçündür

- Bütün cavablar doğrudur.
- Giriş dəyişənlərinin, qaydalarda istifadə olunan qeyri-səlis anlayışlara aidolma dərəcəsini müəyyənləşdirir.
- qaydaları təsvir edir, ordakı neyronların sayı qaydaların sayı qədərdir.
- Nəticə çıxarmaq üçündür.
- Defazzifikasiya üçün istifadə edilir

326 Neyronların 3-cü hayatı nə üçündür

- Defazzifikasiya üçün istifadə edilir.
- Nəticə çıxarmaq və defazzifikasiya üçün istifadə edilir.
- qaydaları təsvir edir, ordakı neyronların sayı qaydaların sayı qədərdir.
- Giriş dəyişənlərinin, qaydalarda istifadə olunan qeyri-səlis anlayışlara aidolma dərəcəsini müəyyənləşdirir.
- Nəticə çıxarmaq üçündür.

327 Neyron şəbəkəni öyrətmək üçün hansı alqoritmin ideyası istifadə olunur

- Düzgün cavab yoxdur.
- klassik “xətanın geriyə yayılması”
- Klassik “xətanın irəli çəkilməsi”
- B) Klassik “xətanın götürülməsi”
- Klassik “xətanın irəli yayılması”

328 Rəng və işıq fluktuasiyalarında təsnifat əmsalları nəyə bərabərdi?

- 80% və 90%
- 100% və 96,3%
- 90% və 95%
- 85% və 96,3%

- 90% və 100%

329 Fazzifikatorların sayı nəyə bərabərdir

- Bütün cavablar doğrudur.
- giriş dəyişənlərinin sayına
- Defazzifikasiyaların sayına
- Neyronların sayına
- Qaydaların sayına

330 Aşağıdakılardan hansı texniki görmə sisteminin (TGS) tərkibinə daxildir

- Öyrətmə sistemi
- telekamera və məsafə vericiləri, təsvirlərin emalı sistemi
- İdarəetmə paneli
- B) Öyrətmə sistemi, təsvirlərin emalı sistemi
- Məqsədə doğru istiqaməti təyin edən qurğu

331 İdarəetmə sisteminin tərkibinə aşağıdakı bloklardan hansı daxil deyil

- İdarəetmə paneli
- İdarəetmə ofisləri
- İdarəetmə əmrlərinin generasiyası bloku
- Öyrətmə sistemi
- Texniki görmə sistemi

332 Robototexnikanın inkişafının ən prespektivli istiqamətlərindən biri hansıdır?

- Düzgün cavab yoxdu.
- süni intellekt elementli robotların qurulması
- Iqtisadiyyatın sürətli inkişafi
- Süni intellekt sistemi
- Hesablamaşların sürətlənməsi

333 GPS naviqasiyanın imkanlarına daxil deyil.

- yolun təhlükəli hissələrinin, yolüstü kafelərin, DYP postlarının, motellərin marşrut üzərində qeyd edilə bilməsi imkanı
- qəbulədici orbitdə yerləşən peykdən siqnalları ötürmək

- yer üzərində yüksək dəqiqliklə olduğunuz yerin koordinatlarını müəyyən etmək
- heç bir problem olmadan marşrutun son nöqtəsinə getmək və ilkin nöqtəsinə geri qayıtmaq
- obyektin başlanğıc və son nöqtəsini bildiyiniz zaman onun hərəkət marşrutunu hazırlamaq

334 GPS naviqator aşağıdakıları icra edir: 1.qəbulədici orbitdə yerləşən peykdən siqnalları qəbul edir 2.istənilən nöqtəyə qədər optimal marşrutu asanlıqla hesablaya bilir 3.göndərilən siqnaldan kompyuter şifrəni açır 4.qəbulədicinin coğrafi mövqeyini qeyd edir 5.monitorinq aparmaq imkanına malikdir

- 4,5
- 1,2,3
- 2,3,5
- 2,5
- 1,3,4

335 BEAM robotları:

- operatorun uzaqdan çalışdırması ilə istifadə edilən robotlardır
- bioloji hadisələrə əsaslanaraq hazırlanmış kiçik robotlardır
- güvənlilik ya da qoruyucu məqsədilə istifadə olunan kompyuter kontrollu mobil robotlardır
- daha çox əsgərlik məqsədilə istifadə olunur
- kosmosda araşdırırmalar aparmaq və keşflər etmək üçün hazırlanan robotlardır

336 Kosmik-araşdırma robotları:

- işığa,səsə reaksiya verən robotlardır
- kosmosda araşdırırmalar aparmaq və keşflər etmək üçün hazırlanan robotlardır
- güvənlilik ya da qoruyucu məqsədilə istifadə olunan kompyuter kontrollu mobil robotlardır
- daha çox əsgərlik məqsədilə istifadə olunur
- bioloji hadisələrə əsaslanaraq hazırlanmış kiçik robotlardır

337 Uçan mobil robotlar:

- işığa,səsə reaksiya verən robotlardır
- daha çox əsgərlik məqsədilə istifadə olunur
- güvənlilik ya da qoruyucu məqsədilə istifadə olunan kompyuter kontrollu mobil robotlardır
- bioloji hadisələrə əsaslanaraq hazırlanmış kiçik robotlardır
- kosmosda araşdırırmalar aparmaq və keşflər etmək üçün hazırlanan robotlardır

338 Sualtı-araştırma robotları:

- işığa,səsə reaksiya verən robotlardır
- güvənlilik ya da qoruyucu məqsədilə istifadə olunan kompyuter kontrollu mobil robotlardır
- daha çox əsgərlik məqsədilə istifadə olunur
- bioloji hadisələrə əsaslanaraq hazırlanmış kiçik robotlardır
- kosmosda araşdırılmalar aparmaq və keşflər etmək üçün hazırlanan robotlardır

339 İdarəetmə sisteminin əsasını, sistemə yerləşdirilmiş və robotun hərəkətinin, davranışının planlaşdırıldığı, sensor məlumatlarının emal edən müxtəlif alqoritmlərin reallaşdırıldığı hissə olan neyronabənzər şəbəkə təşkil edir. Bu ifadə aşağıdakılardan hansına aiddir,

- PROSPECTOR
- TAİR
- MICIN
- PUFF
- DENDRAL

340 dunyanın hər yerində yaradılmış digər robotlardan fərqləndirən başqa bir cəhət odur ki, onun elementlərinin tərkib hissəsində bizəm vərdiş etdiyimiz şəkildə kompyüterlər daxil edilmişdir. Cümləni tamamlayın.

- PROSPECTOR
- TAİR
- MICIN
- PUFF
- DENDRAL

341 Tələb olunan program hərəkətini formalasdıran idarəetmə sistemi mini-7 EHM NEAC-3100 vəsitəsi ilə yerinə yetirilirdi. Bu zaman maqnit disklərdə xarici yaddaş həcmi nə qədər idi,

- 263000 söz
- 273000 söz
- 253000 söz
- 243000 söz
- 223000 söz

342 Tələb olunan program hərəkətini formalasdıran idarəetmə sistemi mini-7 EHM NEAC-3100 vəsitəsi ilə yerinə yetirilirdi. Bu zaman operativ yaddaşın həcmi nə qədər idi,

- 31000 söz
- 32000 söz
- 35000 söz
- 33000 söz
- 34000 söz

343 “sənaye intellektual robotlarının” proyektlərinin işlənməsində məqsəd yığma-montaj işləri üçün süni intellekt elementlərinə malik, həssas manipulyasiyalı, hansı nəzarət sistemli robotların hazırlanması olmuşdur,

- ”vurma”
- ”görmə”
- ”eşitmə”
- ”hiss etmə”
- ”işləmə”

344 Əgər $C_1 \vee \exists C_2 F - təklif$, $R(C_1, C_2)$ isə onların xi açar sözlü F-rezolventidirsə, onda hansı bərabərsizlik ödənir?

- $T(C_1 \wedge C_2) > T(R(C_1, C_2))$
- $T(C_1 \wedge C_2) \leq T(R(C_1, C_2))$
- $T(C_1 \vee C_2) \geq T(R(C_1, C_2))$
- $T(C_1 \vee C_2) < T(R(C_1, C_2))$
- $T(C_1 \wedge C_2) < T(R(C_1, C_2))$

345 Eksperimental sistemdə hər 3 istiqamətdə (sol, sağ və irəli) maneəyə qədər məsafəni qiymətləndirmək üçün hansı linqvistik anlayışlardan istifadə edilmişdi?

- Heç biri
- ”çox yaxın”, ”yaxın”, ”uzaq”
- Yaxın, uzaq
- çox yaxın, yaxın
- çox yaxın, uzaq

346 Linqvistik anlayışları təyin edən qeyri – səlis ədədlər əsasən nədən asılıdır?

- Doğru cavab yoxdu
- əsasən robotun və onu əhatə edən obyektlərin ölçülərindən, həmçinin onların orta hərəkət sürətindən
- Robotun və onu əhatə edən obyektlərin ölçülərindən
- ətraf mühitin dəyişmə intensivliyindən

O Obyektlərin ölçülərindən

347 Qeyri- səlis məntiq hansı məntiqi əməllərlə təyin edilir?

- O Heç biri
- O “və”, “və ya”, “deyil”
- O Və, və ya
- O Və ya, deyil
- O Və , deyil

348 Eksperimental sistemdə hər 3 istiqamətdə (sol, sağ və irəli) maneəyə qədər məsafəni qiymətləndirmək üçün hansı linqvistik anlayışlardan istifadə edilmişdi?

- O Heç biri
- O “çox yaxın”, “yaxın”, “uzaq”
- O Yaxın, uzaq
- O Çox yaxın, yaxın
- O Çox yaxın, uzaq

349 Linqvistik anlayışları təyin edən qeyri – səlis ədədlər əsasən nədən asılıdır?

- O E) Doğru cavab yoxdu
- O əsasən robotun və onu əhatə edən obyektlərin ölçülərindən, həmçinin onların orta hərəkət sürətindən
- O A) Robotun və onu əhatə edən obyektlərin ölçülərindən
- O ətraf mühitin dəyişmə intensivliyindən
- O Obyektlərin ölçülərindən

350 Qeyri- səlis məntiq hansı məntiqi əməllərlə təyin edilir?

- O Heç biri
- O “və”, “və ya”, “deyil”
- O Və, və ya
- O Və ya, deyil
- O Və , deyil

351 BPFF nədir

- O düzgün variant yoxdu.

- düz əlaqəli geriyə yayılma şəbəkəsi
- B) tərs əlaqəli geriyə yayılma şəbəkəsi
- geriyə yayılma şəbəkəsi
- düz əlaqəli önə yayılma şəbəkəsi

352 Mobil robotlar: 1.fiziksel bir nöqtəyə sabitlənməmişdir 2.çizilmiş bir çəvrədə rəqs edir 3.istənilən funksiyaları yerinə yetirə bilir

- heç biri
- 1,2,3
- 1.2
- 2.3
- 1.3

353 GPS naviqasiya hans əməliyyatları yerinə yetirə bilir? 1.qəbulədici orbitdə yerləşən peyk dən siqnalları qəbul edir 2.yükdaşımaları effektiv təşkil etməyə imkan verir 3.fəaliyyəti koordinasiya edir 4.həm quruda,həm dənizdə və ya azmış turistlərə vaxtında yardım göstərilməsi eçen istifadə edilir 5.hər bir avtomobili izləyə bilir

- 1,4,5
- 2,3,4,5
- 1,3,4
- 1,3,4,5
- 2,5

354 İntellektual informasiya axtarış sistemini reallaşdırmaq üçün hansı programlaşdırma sistemindən istifadə olunur?

- Basic
- Turbo – Prolog
- Turbo
- Paskal
- Prolog

355 Hər bir rəngin təsviri üçün nezə mənsubiyət funksiyası tələb olunur?

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

356 Genetik alqoritmdə populyasiyaların sayı nə qədər olub?

- 90.0
- 100.0
- 60.0
- 70.0
- 80.0

357 Genetik alqoritmdə çarpezlaşma yolu ilə yaranan nəsillərin sayı nə qədərdi?

- 70.0
- 50.0
- 30.0
- 40.0
- 60.0

358 İntellektual informasiya axtarış sistemini reallaşdırmaq üçün hansı programlaşdırma sistemindən istifadə olunur?

- Basic
- Turbo – Prolog
- Turbo
- Paskal
- Prolog

359 Qərar qəbuletmənin təminatı sistemlərinə əsasən hansı sistemlər aid edilir

- EİS və DSS tipli sistemlər
- DSS tipli sistemlər
- EİS tipli sistemlər
- Ümumi təyinatlı sistemlər
- kommunikasiya tipli sistemlər

360 Hansı sistemlər bəzən dinamik sistemlər də adlandırılır?

- EİS və DSS tipli sistemlər
- DSS tipli sistemlər
- EİS tipli sistemlər
- ümumi təyinatlı sistemlər

kommunikasiya tipli sistemlər

361 Toplanan verilənlər əsasında qərar qəbuletmənin təminatı neçə texnologiya və uyğun olaraq neçə cür sistemlə yerinə yetirilə bilər?

- 7.0
- 3.0
- 5.0
- 2.0
- 4.0

362 Qərar qəbuletmənin təminatı prosesi neçə mərhələləri əhatə edə bilər?

- 5.0
- 4.0
- 9.0
- 8.0
- 6.0

363 OLAP(On-Line Analytical Processing- Operativ Analitik Emal) konsepsiyası kim tərəfindən təklif edilib?

- Y.Şumpeter
- F.Kodd
- F.Maxlup
- E.Toffler
- D.Bell

364 OLAP(On-Line Analytical Processing- Operativ Analitik Emal) konsepsiyası neçənci ildə təklif olunub?

- 1894.0
- 1993.0
- 1987.0
- 1994.0
- 1998.0

365 OLAP sisteminin əsas ideyasında nə durur?

- kün qərarların generasiyası
- istifadəçi sorğularına açıq olan çoxölçülü cədvəllərin qurulması

- verilənlərin coxölçülü və relasiya VB-da saxlanması
- verilənlərin çoxölçülü konseptual təsviri
- qəbul edilən qərarların nəticələrinin analizi

366 Verilənlərin saxlanması üsuluna görə OLAP sistemləri neçə sinfə ayrıılır?

- 2.0
- 3.0
- 4.0
- 5.0
- 7.0

367 OLAP maşının yerinə görə OLAP məhsulları neçə yerə ayrıılır?

- 7.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

368 C mənsubiyyət funksiyası hansı düsturla hesablanır?

- $\mu_c = B_j(b)S_j(s)$
- $\mu_c = R_j(r)G_j(g)B_j(b)S_j(s)$
- $\mu_c = R_j(r)G_j(g)B_j(b)$
- $\mu_c = R_j(r)G_j$
- $\mu_c = G_j(g)B_j(b)S_j(s)$

369 Qeyri-bircinsliyin səbəbi nələrdi?

- Düzgün cavab yoxdu.
- Səthin çirkılıyi, şüşənin üzünü daima dəyişməsi, şüşənin forma və qalınlığının dəyişməsi
- Səthin çirkılıyi, şüşənin üzünü daima dəyişməsi
- Şüşənin üzünü daima dəyişməsi, şüşənin forma və qalınlığının dəyişməsi
- Səthin çirkılıyi, şüşənin forma və qalınlığının dəyişməsi

370 Genetik alqoritm hansı parametrlərlə tətbiq edilir?

- Doğru cavab yoxdu
- populyasiyaların sayı, çarpzlaşma yolu ilə yaranan nəsillərin sayı, mutasiya ehtimalı
- populyasiyaların sayı, zərpzlaşma yolu ilə yaranan nəsillərin sayı
- çarpzlaşma yolu ilə yaranan nəsillərin sayı, mutasiya ehtimalı
- populyasiyaların sayı, mutasiya ehtimalı

371 Hər bir mənsubiyət funksiyası necə ədədlə kodlaşdırılır

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

372 Qeyri-bircinsliyin səbəbi aşağıdakılardan hansı ola bilər

- Şüşənin qalınlığının dəyişməsi
- bütün cavablar doğrudur.
- Səthinçirkiliyi
- B) Şüşənin özünün daima dəyişməsi
- Şüşənin formasının dəyişməsi

373 Hər bir mənsubiyət funksiyası necə funksiyani təyin edir

- Üçbucaqşəkilli
- trapesiyaşəkilli
- Düzbucaqlı
- Rombşəkilli
- Kvadratşəkilli

374 “Ad, soyadı, atasının adı”, “Ünvan”, “Telefon nömrəsi” atributlarına malik verilənlər bazası hansı tiplidir?

- şəbekə
- relyasion
- iyerarxik
- budaqlanan
- ağacvari

375 EİS-...

- verilənlərin analizi və ümumiləşdirilməsi tələb olunan sahələrdə tətbiq olunurlar
- cari stusiyaya dərhal reaksiya göstərən operativ sistemlərdir
- qərar qəbuletmə prosesində istifadə edilməsi məqsədilə verilənlərin dərin analizini yerinə yetirirlər
- problem sahəsi üzrə biliklərə malik olan və kompyuter texnologiyalarından istifadə etməyi bacaran istifadəçilər üçün nəzərdə tutulur
- sünü intellekt xassalərinə malikdirlər

376 DSS:

- sayı çox olmayan tipik sorğuları yerinə yetirirlər
- qərar qəbuletmə prosesində istifadə edilməsi məqsədilə verilənlərin dərin analizini yerinə yetirirlər
- cari stusiyaya dərhal reaksiya göstərən operativ sistemlərdir
- hazırlıqsız istifadəçilər üçün nəzərdə tutulur
- müəyyən sayda konkret məsələlərin həllinə yönəldilir

377 Toplanan verilənlər əsasında qərar qəbuletmənin təminatı hansı texnologiya və sistemlə yerinə yetirilir?

- Qanuna uyğunluqlar hasil edən sistemlər, aqreqatlaşdırılmış göstəricilər hasil edən sistemlər
- Qanuna uyğunluqlar hasil edən sistemlər, detallaşdırılmış verilənlər hasil edən sistemlər, aqreqatlaşdırılmış göstəricilər hasil edən sistemlər
- Detallaşdırılmış verilənlər hasil edən sistemlər, aqreqatlaşdırılmış göstəricilər hasil edən sistemlər
- Qanuna uyğunluqlar hasil edən sistemlər, detallaşdırılmış verilənlər hasil edən sistemlər
- düzgün variant yoxdur

378 Toplanan verilənlər əsasında qərar qəbuletmənin təminatı hansı texnologiya və sistemlə yerinə yetirilir?

- DSS, OLAP, EİS
- OLTP, OLAP, DATA MINING
- OLAP, DATA MINING
- DATA MINING, OLTP
- DSS, EİS

379 Detallaşdırılmış verilənlər hasil edən sistemlər (OLTP-sistemlər)in əsas funksiyası nödir?

- verilənlərin çoxölçülü analizi
- informasiya axtarışıdır
- verilənlərin ümumiləşdirilməsidir
- verilənlərin aqreqatlaşdırılması

- verilənlərin hiperkub şəkildə təsviri

380 Detallaşdırılmış verilənlər hasil edən sistemlər (OLTP-sistemlər)in tipik nümayəndəsi:

- DATA MINING,OLAP sistemləri
- informasiya-axtarış sistemləri (İAS) və verilənlər bazalarının idarəetmə sistemləri (VBİS)
- informasiya-axtarış sistemləri (IAS)
- verilənlər bazalarının idarəetmə sistemləri (VBİS)
- DATA MINING sistemləri

381 Aqreqatlaşdırılmış göstəricilər hasil edən sistemlər (OLAP sistemlər)in əsas vəzifəsi nədən ibarətdir?

- verilənləri biliklərə çevirmək
- verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, hiperkub şəklində təsviri
- informasiya axtarışıdır
- verilənlərin emalı sistemlərində üstqrum kimi və ya verilənlər anbarı kimi istifadə olunması
- verilənlərin dərin analizi nəticəsində qanuna uyğunluqların üzə çıxarılması

382 Qanuna uyğunluqlar hasil edən sistemlər (DATA MINING sistemləri)inin vəzifəsi nədir?

- düzgün variant yoxdur
- verilənlərin dərin analizi nəticəsində qanuna uyğunluqları üzə çıxarılması
- verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, hiperkub şəklində təsviri
- informasiya axtarışıdır
- verilənlərin emalı sistemlərində üstqrum kimi və ya verilənlər anbarı kimi istifadə olunması

383 Qərar qəbuletmənin təminatı prosesi hansı mərhələləri əhatə edə bilər?

- qəbul edilən qərarların nəticələrinin analizi və QQŞ-in nöqtəyi-nəzərindən ən yaxşısının seçilməsi
- bütün variantlar düzgündür
- idarə olunan sistemin vəziyyətinin qiymətləndirilməsi zamanı QQŞ-ə kömək etmək və QQŞ-in nəyə üstünlük verməli olduğunu təyin etmək
- mümkün qərarların generasiyası
- QQŞ-in verdiyi üstünlülər əsasında mümkün alternativlərin qiymətləndirilməsi

384 İstifadəçi OLAP sistemi ilə qarşılıqlı əlaqə yaratmaqla nəya nail ola bilər

- heç biri
- a və b variantları doğrudur

- verilənlərin müxtəlif kəsiklərini ala bilər
- detallaşdırma, yığma, paylama, vaxta görə müqayisə kimi analitik əməliyyatları yerinə yetirə bilər
- verilənlər həm relasiya, həm də çoxölçülü verilənlər bazalarında saxlama bilər

385 OLAP sistemləri hansı təsnifatlara bölünür?

- düzgün variant yoxdur
- hamısı
- verilənlərin saxlama üsuluna görə
- OLAP maşınının yerinə görə
- tətbiqə hazırlıq dərəcəsinə görə

386 Verilənlərin saxlama üsuluna görə OLAP sistemlər hansıserver arxitekturası ilə qurulur?

- ROLAP,DOLAP,MOLAP
- MOLAP,HOLAP,ROLAP
- MOLAP,ROLAP
- MOLAP,HOLAP
- ROLAP,DOLAP,HOLAP

387 OLAP maşının yerinə görə OLAP məhsulları ayrıılır:

- OLAP serverlərə və ROLAP kliyentlərə
- OLAP serverlərə və OLAP kliyentlərə
- OLAP serverlərə və MOLAP kliyentlərə
- HOLAP serverlərə və OLAP kliyentlərə
- ROLAP serverlərə və ROLAP kliyentlərə

388 Aşağıdakılardan hansı mutasiya ehtimalıdır?

- $R_m = 0,09$
- $R_m = 0,05$
- $R_m = 0,06$
- $R_m = 0,07$
- $R_m = 0,08$

389 Rəng və işıq fluktuasiyaları sensor çıkışda nə qədərdi?

- 20% və 25%
- 5% və 15%
- 5% və 10%
- 10% və 15%
- 15% və 20%

390 Rəng və işıq fluktuasiyaları ənənəvi üsulda neçə %-dir?

- 96,6% və 86,6%
- 96,4% və 83,3%
- 95% və 85%
- 96% və 86%
- 95,5% və 85,5%

391 MOLAP arxitekturalı sistemdə-...

- verilənlər həcmimin «partlayış artımını»nın qarşısını alır
- ilkin və çoxölçülü verilənlər çoxölçülü VB-də və ya çoxölçülü lokal kubda saxlanır
- ilkin verilənlər relasiya VB-də və ya fayl-serverdə lokal cədvəllərdə saxlanır
- ilkin verilənlər relasiya bazasında saxlanır, aqreqatlar isə çoxölçülü bazada yerləşdirilir
- reaksiya vaxtı bəzən həddindən çox olur

392 ROLAP arxitekturalı sistemdə-...

- OLAP vasitələrinin sorğusuna görə relasiya və çoxölçülü verilənlər əsasında qurulur
- ilkin verilənlər relasiya VB-də və ya fayl-serverdə lokal cədvəllərdə saxlanır
- ilkin və çoxölçülü verilənlər çoxölçülü VB-də və ya çoxölçülü lokal kubda saxlanır
- ilkin verilənlər relasiya bazasında saxlanır, aqreqatlar isə çoxölçülü bazada yerləşdirilir
- verilənlər həcmimin «partlayış artımını»nın qarşısını alır

393 HOLAP arxitekturalı sistemdə-...

- verilənlərin relasiya formasından çoxölçülü kub formasına çevriləməsi OLAP vastələrinin sorğusu ilə baş verir
- ilkin verilənlər relasiya bazasında saxlanır, aqreqatlar isə çoxölçülü bazada yerləşdirilir
- ilkin və çoxölçülü verilənlər çoxölçülü VB-də və ya çoxölçülü lokal kubda saxlanır
- ilkin verilənlər relasiya VB-də və ya fayl-serverdə lokal cədvəllərdə saxlanır
- reaksiya vaxtı bəzən həddindən çox olur

394 OLAP serverdə:

- verilənlərin relasiya formasından çoxölçülü kub formasına çevriləməsi OLAP vastələrinin sorğusu ilə baş verir
- aqreqat verilənlərin hesablanması və saxlanması ayrıca proses kimi serverdə yerinə yetirilir
- çoxölçülü kubun qurulması kompyuterdə yerinə yetirilir
- ilkin verilənlər relasiya VB-də və ya fayl-serverdə lokal cədvəllərdə saxlanır
- ilkin verilənlər relasiya bazasında saxlanır, aqreqatlar isə çoxölçülü bazada yerləşdirilir

395 OLAP kliyent:

- real vaxt rejimində verilənlərin relasiya strukturundan çoxölçülü struktura çevriləməsini təşkil edir
- çoxölçülü kubun qurulmasını kompyuterdə yerinə yetirir
- aqreqat verilənlərin hesablanması və saxlanması ayrıca proses kimi serverdə yerinə yetirir
- çoxölçülü informasiyanın fiziki saxlanması təşkil edə bilər
- istifadəçi sorğularına cavablarının tez verilməsini təmin edə bilər

396 OLAP serverin xüsusiyyətlərinə aiddir:

- çoxölçülü informasiyanın fiziki saxlanması təşkil edə bilər
- hamısı
- aqreqat verilənlərin hesablanması və saxlanması ayrıca proses kimi serverdə yerinə yetirir
- istifadəçi sorğularına cavablarının tez verilməsini təmin edə bilər
- real vaxt rejimində verilənlərin relasiya strukturundan çoxölçülü struktura çevriləməsini təşkil edir

397 Xaos nəzəriyyəsinin sistemli şəkildə inkişafı kimə məxsusdur?

- H.Poincare
- E.N.Lorenz
- R.Bradbury
- P.Merilees
- F.Rozenblat

398 Növlərin Mənşəyində təkamülün təbii seçim mexanizmi ilə sürdüyüünü açıqlamışdır:

- F.Kodd
- Darvin
- P.Merilees
- F.Rozenblat

H.Poincare

399 Obraz dedikdə nə başa düşülür?

- hamısı
- hər hansı əlamətlərinə görə müəyyən obyektlər toplusunun birləşdirilməsini təmin edən siniflərə ayırma qruplaşması
- məsələlərin həll sürətinin yüksəldilməsi
- yerinə yetirilən işlərin keyfiyyətinin yüksəldilməsi
- simvolların tanınması

400 Vəziyyət nədir?

- situasiya obrazları məcmusu
- müşahidə olunan obyektin ölçülə bilən cari yaxud ani xarakteristikalarının müəyyən formada inikası
- obrazın tanınmasının öyrənilməsi
- yüksək mövcudluq səviyyəsi
- hər biri eyni cür yaxud oxşar xarakteristikaları ilə xarakterizə olunan mürəkkəb obyektin hansısa situasiyalar çoxluğu

401 Situasiya necə adlandırılır?

- situasiya obrazları məcmusu
- hər biri eyni cür yaxud oxşar xarakteristikaları ilə xarakterizə olunan mürəkkəb obyektin hansısa vəziyyətlər çoxluğu
- müşahidə olunan obyektin ölçülə bilən cari yaxud ani xarakteristikalarının müəyyən formada inikası
- obrazın tanınmasının öyrənilməsi
- yüksək mövcudluq səviyyəsi

402 Kəpənək Effekti termininə hansı uyğun gəlir:

- hamısı
- xaos nəzəriyyəsi daxilində ilkin şərtlərin sistemin bütünlükdə ümumi təsirinə deyilir
- dəyişmələri və təsiri arasdırılan elm sahəsidir
- qeyri-xətti hadisələri öyrənən bir nəzəriyyədir
- müxtəlif fiziki hadisələr nəticəsində yaranır

403 Xaos nəzəriyyəsinin təməli izahindakı fakt hansıdır?

- hamısı
- dinamik sistemlərdə göz ardı edilə bilərmək kimi görünən təsirlər belə yiğilaraq həllin ya da nəticənin köklü bir şəkildə dəyişməsinə səbəb ola bilər

- nəzəriyyə daxilindəki ilkin şərtlər sistemin ümumiyyətdə təsirinə səbəb ola bilər
- müxtəlif dəyişmələri və təsirləri aradan qaldıra bilər
- problemlərin həllinini əks etdirən qaydalara əsaslanır

404 Nə üçün təkamülün istiqamətini təsbit etmək qeyri mümkün idi?

- təsbit etmək mümkündür
- xaotik səbəblər təbii seçim mexanizminə bir vəsait təqdim edirdi, bundan sonra təbii seçim bir təbii gerçek olaraq bu vəsait içərisindən müvəffəqiyyətli olanları seçdiyindən
- təkamülün xaotik bir quruluş olduğundan
- bir nukleotitin mutasiya ilə dəyişməsi heç bir təsir yaratmayacağından
- təməldə iqlim dəyişikliklərinin özlərinin təkamülli müddət üçün əlaqəsi olmadığından

405 Obrazın obyektiv xarakteri nəyə imkan yaradır?

- məsələlərin həll sürətinin yüksəldilməsinə
- onun tanınması prosesinin modelləşdirilməsinə
- obrazın inikasının yadda saxlanması
- simvolların tanınmasına
- məntiqi düşünmə prosesinin modelləşdirilməsinə

406 Obraz anlayışı yerinə istifadə edilir:

- heç biri
- sinif anlayışı
- simvol anlayışı
- verilənlər
- yığım anlayışı

407 Obrazın tanınmasının öyrənilməsində ən vacib olan nədir?

- beynin fizioloji xüsusiyyətlərinin öyrənilməsi
- yalnız obyektlərin özü və bu obyektin hansı obraza daxil olması
- məntiqi düşünmə prosesinin modelləşdirilməsinə
- idarəetmə sistemində obyektin texniki vəziyyəti
- ayrı-ayrı obyektlərin müxtəlif cür reaksiya nümayiş etdirməsi

408 Tətbiqi nöqtəyi nəzərindən obrazın tanınmasının öyrənilməsi problemi nəyə imkan verir?

- hər birinə
- indiyədək yalnız canlı insan beyninin fəaliyyəti ilə bağlı olan bir çox proseslərin avtomatlaşdırılmasına
- beynin fizioloji xüsusiyyətlərinin öyrənilməsinə
- məntiqi düşünmə proseslərinin modelləşdirilməsinə
- kibernetika ideyalarının inkişafı ilə əlaqədar tez-tez sorușulan bir çox suallara cavab tapılmasına

409 Prinsipial nöqteyi nəzərindən obrazın tanınmasının öyrənilməsi problemi nəyə imkan verir?

- hər birinə
- kibernetika ideyalarının inkişafı ilə əlaqədar tez-tez sorușulan bir çox suallara cavab tapılmasına
- indiyədək yalnız canlı insan beyninin fəaliyyəti ilə bağlı olan bir çox proseslərin avtomatlaşdırılmasına
- beynin fizioloji xüsusiyyətlərinin öyrənilməsinə
- məntiqi düşünmə proseslərinin modelləşdirilməsinə

410 Hər hansı bir obyekti analız etməzdən əvvəl nə etmək lazımdır?

- idarəetmə sisteminin texniki vəziyyətini ayırd etmək
- haqqında hansısa üsulla nizamlı şəkildə məlumatlar almaq
- qavranma orqanlarına fərqli şəkildə təsir etmək
- müəssisə rəhbərlərinin məqsədə uyğun fəaliyyətində ideyaları seçmək
- məntiqi düşünmə proseslərini modelləşdirmək

411 İdarəetmə məsələlərinin obrazının tanınması yolu ilə həllində “təsvir” termini əvəzinə işlədilə bilər:

- simvol
- vəziyyət
- situasiya
- obraz
- müşahidə

412 Obrazın tanınmasının öyrənilməsi problemində əsas məsələlərdən biri hansıdır?

- qəbul edilmiş səs siqnallarının analizi
- obrazın başlanğıc təsviri
- obyektin vəziyyətinin tanınması
- başlanğıc təsvirinin düzgün seçiləməsi
- yekun verilənlərin müəyyən sinifə aid edilməsi

413 Tanınma məsələlərinə aid olmayanı seçin:

- hamısı düzgündür
- kimyəvi birləşmələrin xüsusiyyətlərinin proqnozlaşdırılması
- texniki və tibbi diaqnostika
- məhsulun proqnozlaşdırılması
- istehsalat proseslərinin idarə edilməsi

414 Tanınmanın düzgünlüyü nədən asılıdır?

- sistemin düzgün idarəolunmasından
- ölçülən xüsusiyyətlərdə yerləşən fərqləndirici informasiyanın həcmindən
- proqnozlaşdırmanın dəqiqliyindən
- fərqləndirici informasiyanın qiymətindən
- hamısından

415 Xaos nəzəriyyəsi: 1.təməl olaraq riyaziyyat elminin içərisindən doğulmuş bir nəzəriyədir 2.dəyişmələri və təsiri araşdırılan elm sahəsidir 3.dinamik olan sistemlərin ilkin şərtlərə olan bağlılıqlarını araşdırılan bir nəzəriyədir 4.qeyri-xətti hadisələri öyrənən bir nəzəriyədir

- 1.4
- 1,2,3,4
- 1,2,4
- 2.4
- 3.4

416 K.Bennettin araşdırmalarına görə: 1.təməldə iqlim dəyişikliklərinin özlerinin təkamüllü müddət ilə əlaqəsi olmadığı irəli sürüldü 2.təkamülü tətikləyən şey genotip ilə fenotip arasındaki xaotik əlaqələdir 3.mutasiyaların son dərəcə xaotik və deterministik olmayan bir təbiətdə meydana gəldiyi irəli sürüldü 4.çox kiçik bir dəyişmə belə dinamik dinamik sistemdə köklü dəyişmələrə səbəb ola bilərdi

- 2.3
- 1,2,3
- 1,3,4
- 2,3,4
- 1.4

417 Obrazın xarakterik xüsusiyyətləri hansılardır: 1.klassifikasiya etdiyi sinifdən sonlu sayıda element ilə tanış olmaq onun bütün elementlərini tanımağa imkan yaradır 2.müxtəlif müşahidə materialları üzərində obrazı öyrənən müxtəlif insanlar bir-birindən asılı olmayaraq eyni obyektləri klassifikasiya edir 3.ətraf aləm haqqında verilənlər bazasının okeanında oriyentasiyani qoruyub saxlamaq 4.ətraf aləmin obrazının inikası və yadda

saxlanması

- 2.3
- 1.2
- 1.4
- 1.3
- 2.4

418 Obrazların tanınma nəzəriyyəsi harada tətbiq olunur? 1.tibbi diaqnozların qoyulmasına kömək edən hesablama maşınlarında 2.müayinənin təyin edilməsinə kömək edən hesablama maşınlarında 3.neyrobioloji siqnalların formallaşmasına kömək edən hesablama maşınlarında 4.hərbi texnikada metreologiya peyklərinin tətbiqi ilə bağlı məsələlərin həllində

- 1,2,4
- 1,2,3,4
- 1,2,3
- 2,3,4
- 1.4

419 İnsanın avtomatlaşdırılmış qurğularla əvəz olunması nə ilə əlaqədardır? 1.daha vacib məsələləri həll etmək üçün insanın təkrarlanan əməliyyatlardan azad olunması ilə 2.yerinə yetirilən işlərin keyfiyyətinin yüksəldilməsi ilə 3.məsələlərin həll sürətinin yüksəldilməsi ilə 4.informasiya-məntiq məsələlərini yerinə yetirən müxtəlif sistemlərin imkanlarını genişləndirməsi ilə

- 1.4
- 1,2,3,4
- 1.2
- 2,3,4
- 1,3,4

420 Obrazın tanınmasının hansı metodları mövcuddur? 1.həndəsi interpretasiya 2.struktur 3.kompaktlıq hipotezi 4.linqvistik yanaşma

- 1,2,3
- 1,2,3,4
- 1.4
- 2,3,4
- 2.3

421 Əlamətlərin seçilməsinə daxildir: 1.təsvirlərin vektorların emalı 2.məsələnin modelinin seçilməsi 3.təsvirin siqnalın vektoraya dəyişdirilməsi 4.obyekti vəziyyətinin tanınması

- 1.3
- 1,2,3
- 1,2,4
- 2,3,4
- 2.4

422 Hər hansı elmi, texniki, tibbi və s. sahələr üzrə yüksək səviyyəli ixtisas sahiblərinin bilik və bacarıqlarına əsaslanaraq qurulan sünət sistemlərini necə adlandırırlar

- AİY
- ekspert sistemləri
- informasiya sistemləri
- intellektual sistemlər
- verilənlər bazası

423 Ekspert sistemlərin xüsusiyyətlərinə aididir

- özününləmə
- variantların hamısı
- komponentlik
- simvol mühakiməsi
- dərinlik

424 Ekspert sistemlərin xüsusiyyətlərinə aid deyil

- özününləmə
- etibarlılıq
- komponentlik
- simvol mühakiməsi
- dərinlik

425 Aşağıdakılardan hansı xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətdir:

- Aktivlik.
- variantların hamısı
- Daxili interpretasiya.
- Strukturlaşma
- Bağlılıq.

426 Bilikləri neçə böyük qrupa bölmək mümkündür

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

427 Giriş icazəsinin olmasına görə ES necə təsnif edilir,

- xüsusi və kollektiv
- fərdi və kollektiv
- ümumi və xüsusi
- sadə və mürəkkəb
- fərdi və xüsusi

428 Ekspert sistemlərinin qurulması texnologiyası adlanır:

- heç biri
- bilik mühəndisliyi texnologiyası
- informasiya texnologiyası
- maşın texnologiyası
- hesablama texnologiyası

429 Ekspert sistemlər məsələlərin tipinə görə neçə yerə bölünür?

- 2.0
- 6.0
- 3.0
- 7.0
- 5.0

430 Ekspert sistemlər real vaxta görə neçə yerə bölünür?

- 7.0
- 3.0
- 2.0
- 5.0

6.0

431 Ekspert sistemlər integrasiya dərəcəsinə görə neçə yerə bölündürlər?

- 5.0
- 2.0
- 3.0
- 6.0
- 7.0

432 Konkret bir araştırma və ya bir premet sahəsində yaradılan ekspert sistem həmin sahədə çalışan ixtisas sahiblərinin malik olduğu hər bir bilik bacarıqlara sahib olmalıdır; Bu ifadə ekspert sisteminin hansı xüsusiyyətinə aiddir,

- etibarlılıq
- komponentlik
- simvol mühakiməsi
- dərinlik
- özününləmə

433 ekspert sistemin malik olduğu qabiliyyətlər ətrafdakılara, real dunyaya simvollar vasitəsi ilə təqdim olunmalıdır, mühakimələrin nəticələri simvollar toplusu şəklində təzahür etməlidir; Bu ifadə ekspert sisteminin hansı xüsusiyyətinə aiddir,

- etibarlılıq
- simvol mühakiməsi
- komponentlik
- dərinlik
- özününləmə

434 ekspert sistemlər öz çətinlik dərəcəsi ilə seçilən, trivial olmayan, ciddi məsələləri həll etmək qabiliyyətinə malik olmalıdır; Bu ifadə ekspert sisteminin hansı xüsusiyyətinə aiddir

- etibarlılıq
- dərinlik
- komponentlik
- simvol mühakiməsi
- özününləmə

435 ekspert sistemlər həll etdiyi məsələnin hansı üsulla etməsini izah etmək, bu üsula niyə meraciət etdiyini aydınlaşdırmaq bacarığına

yiyələnməlidir. Bu ifadə ekspert sisteminin hansı xüsusiyyətinə aiddir

- etibarlılıq
- özününləmləmə
- komponentlik
- simvol mühakiməsi
- dərinlik

436 ES-in biliklər bazası blokuna aiddir

- istifadəçi ilə sistem arasında münasibəti təşkil edir.
- problemin həllini eks etdirən faktlar və qaydalardan ibarətdir.
- həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən, yəni həll prosesində lazımlı olan giriş və aralıq verilənlərindən ibarətdir.
- verilənlər bazasındaki giriş verilərindən və BB-dəki biliklərdən istifadə edərək elə qaydanı seçir ki, bunun əsasında problemin giriş verilənlərinə uyğun həlli tapılır.
- sistemdə həllin tapılması ardıcılılığını, sistemdən necə istifadə olunması qaydasını izah edir.

437 ES-in verilənlər bazası blokuna aiddir

- istifadəçi ilə sistem arasında münasibəti təşkil edir.
- həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən, yəni həll prosesində lazımlı olan giriş və aralıq verilənlərindən ibarətdir.
- problemin həllini eks etdirən faktlar və qaydalardan ibarətdir.
- verilənlər bazasındaki giriş verilərindən və BB-dəki biliklərdən istifadə edərək elə qaydanı seçir ki, bunun əsasında problemin giriş verilənlərinə uyğun həlli tapılır.
- sistemdə həllin tapılması ardıcılığını, sistemdən necə istifadə olunması qaydasını izah edir.

438 ES-in nəticə çıxarma blokuna aiddir

- istifadəçi ilə sistem arasında münasibəti təşkil edir.
- verilənlər bazasındaki giriş verilərindən və BB-dəki biliklərdən istifadə edərək elə qaydanı seçir ki, bunun əsasında problemin giriş verilənlərinə uyğun həlli tapılır.
- problemin həllini eks etdirən faktlar və qaydalardan ibarətdir.
- həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən, yəni həll prosesində lazımlı olan giriş və aralıq verilənlərindən ibarətdir.
- sistemdə həllin tapılması ardıcılığını, sistemdən necə istifadə olunması qaydasını izah edir.

439 ES-in izah blokuna aiddir

- istifadəçi ilə sistem arasında münasibəti təşkil edir.
- sistemdə həllin tapılması ardıcılığını, sistemdən necə istifadə olunması qaydasını izah edir.

- problemin həllini əks etdirən faktlar və qaydalardan ibarətdir.
- həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən, yəni həll prosesində lazim olan giriş və aralıq verilənlərindən ibarətdir.
- verilənlər bazasındaki giriş verilərindən və BB-dəki biliklərdən istifadə edərək elə qaydanı seçil ki, bunun əsasında problemin giriş verilənlərinə uyğun həlli tapılır.

440 ES-in aralıq blokuna aiddir,

- sistemdə həllin tapılması ardıcılılığını, sistemdən necə istifadə olunması qaydasını izah edir.
- istifadəçi ilə sistem arasında münasibəti təşkil edir.
- problemin həllini əks etdirən faktlar və qaydalardan ibarətdir.
- həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən, yəni həll prosesində lazim olan giriş və aralıq verilənlərindən ibarətdir.
- verilənlər bazasındaki giriş verilərindən və BB-dəki biliklərdən istifadə edərək elə qaydanı seçil ki, bunun əsasında problemin giriş verilənlərinə uyğun həlli tapılır.

441 Müşahidə olunan verilənlərlə bağlı vəziyyətin təyini surətlərin, dilin, radarlardan alınan siqnalların tanınması. Bu ifadə yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı hansı klassifikasiyasına aid edilə bilər,

- Proqnoz ES
- İdentifikasiya ES
- Diaqnostik ES
- İdarəetmə ES
- Layihələndirmə ES

442 Müşahidə olunan sistemdə ola biləcək xətalar əsasında nəticələrin çıxarılması, xəstəliklərin diaqnozu, texniki nasazlıqların müəyyən olunması. Bu ifadə yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı hansı klassifikasiyasına aid edilə bilər

- Proqnoz ES
- Diaqnostik ES
- İdentifikasiya ES
- İdarəetmə ES
- Layihələndirmə ES

443 Cari vəziyyətlərin ardıcıl şərhi, təhlili və idarəedici qərarın verilməsi, dəmiryol, quru, hava, dəniz nəqliyyatlarının idarə edilməsi. Bu ifadə yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı hansı klassifikasiyasına aid edilə bilər

- Proqnoz ES
- İdarəetmə ES
- İdentifikasiya ES

- Diaqnostik ES
- Layihələndirmə ES

444 Verilmiş sənədlərə uyğun mürəkkəb konfiqurasiyaların yaradılması, verilmiş məhdudiyyətlər daxilində predmetin prototipinin yaranması. Bu ifadə yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı hansı klassifikasiyasına aid edilə bilər

- Proqnoz ES
- Layihələndirmə ES
- İdentifikasiya ES
- Diaqnostik ES
- İdarəetmə ES

445 Verilmiş vəziyyətə görə ehtimal olunan nəticələrin çıxarılması, havanın, hücum hərəkətinin təyin olunması, demaqrafik, ticarət ehtimalları. Bu ifadə yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı hansı klassifikasiyasına aid edilə bilər,

- Layihələndirmə ES
- Proqnoz ES
- İdentifikasiya ES
- Diaqnostik ES
- İdarəetmə ES

446 Obyekti müəyyən vəziyyətə gətirən situasuyalar ardıcılılığı, eksperimentlərin planlaşdırılması, robotun hərəkətinin, obyekti müəyyən vəziyyətə gətirən situasiyalar ardıcılığının öyrənilməsi. Bu ifadə yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı hansı klassifikasiyasına aid edilə bilər

- Proqnoz ES
- Planlaşdırma ES
- Monitorinq ES
- Təhsilləndirmə ES
- Layihələndirmə ES

447 Əvvəldən ortaya çıxmış kritik vəziyyətlərin ardıcıl izlənməsi, əməliyyatdan sonra xəstənin halının izlənməsi, vəziyyətin əsas parametrlərinin izlənməsi. Bu ifadə yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı hansı klassifikasiyasına aid edilə bilər

- Proqnoz ES
- Monitorinq ES
- Planlaşdırma ES
- Təhsilləndirmə ES
- Layihələndirmə ES

448 Ekspertlərin təhsil alanlara məsləhətləri, tələbələrin biliklərinin yoxlanılması, öyrədici sistemlər . Bu ifadə yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı hansı klassifikasiyasına aid edilə bilər

- Proqnoz ES
- Təhsilləndirmə ES
- Planlaşdırma ES
- Monitorinq ES
- Layihələndirmə ES

449 ES-in yaradılmasının identifikasiya mərhələsinə aşağıdakılardan hansı aiddir

- alınan nəticələrin adekvatlığının yoxlanılması
- problemin xarakterinin öyrənilməsi
- əsas anlayışların və onlar arası əlaqələrin müəyyən olunması
- biliklərin təsviri modelinin seçilməsi, qaydaların hazırlanması
- kompüter programının işlənilməsi, nəticələrin təmini

450 ES-in yaradılmasının konseptualizasiya mərhələsinə aşağıdakılardan hansı aiddir,

- alınan nəticələrin adekvatlığının yoxlanılması
- əsas anlayışların və onlar arası əlaqələrin müəyyən olunması
- problemin xarakterinin öyrənilməsi
- biliklərin təsviri modelinin seçilməsi, qaydaların hazırlanması
- kompüter programının işlənilməsi, nəticələrin təmini

451 ES-in yaradılmasının formalizasiya mərhələsinə aşağıdakılardan hansı aiddir

- kompüter programının işlənilməsi, nəticələrin təmini
- biliklərin təsviri modelinin seçilməsi, qaydaların hazırlanması
- problemin xarakterinin öyrənilməsi
- əsas anlayışların və onlar arası əlaqələrin müəyyən olunması
- alınan nəticələrin adekvatlığının yoxlanılması.

452 ES-in yaradılmasının reallaşma mərhələsinə aşağıdakılardan hansı aiddir

- alınan nəticələrin adekvatlığının yoxlanılması.
- kompüter programının işlənilməsi, nəticələrin təmini
- problemin xarakterinin öyrənilməsi

- əsas anlayışların və onlar arası əlaqələrin müəyyən olunması
- biliklərin təsviri modelinin seçilməsi, qaydaların hazırlanması

453 ES-in yaradılmasının eksperiment mərhələsinə aşağıdakılardan hansı aiddir

- alınan nəticələrin adekvatlığının yoxlanılması.
- kompüter programının işlənilməsi, nəticələrin təmini
- problemin xarakterinin öyrənilməsi
- əsas anlayışların və onlar arası əlaqələrin müəyyən olunması
- biliklərin təsviri modelinin seçilməsi, qaydaların hazırlanması

454 Ekspert sistemlərin texniki diaqnostikası təyinatı üzrə sistemi aşağıdakılardan hansıdır,

- PROSPECTOR
- SACON
- MYCIN
- PUFF
- CASNET

455 Ekspert sistemlərin geoloji diaqnostika təyinatı üzrə sistemi aşağıdakılardan hansıdır

- SACON
- PROSPECTOR
- MYCIN
- PUFF
- CASNET

456 Ekspert sistemlərin genetika təyinatı üzrə sistemi aşağıdakılardan hansıdır

- SACON
- MOLGEN
- MYCIN
- PUFF
- CASNET

457 Ekspert sistemlərin kompüterlərin konfiqurasiyalarının tərtibatı üzrə sistemi aşağıdakılardan hansıdır

- SACON

- RI
- MYCIN
- PUFF
- CASNET

458 Ekspert sistemlerin elektronikanın təlimi üzrə sistemi aşağıdakılardan hansıdır,

- ROSIE
- SOPHIE
- TE1RESIAS
- GUIDON
- EMYCIN

459 Ekspert sistemlerin biliklər bazasının qurulması üzrə sistemi aşağıdakılardan hansıdır

- SOPHIE
- TE1RESIAS
- GUIDON
- EMYCIN
- ROSIE

460 Ekspert sistemlerin zəncirvari dövrələrin analizi üzrə sistemi aşağıdakılardan hansıdır

- SOPHIE
- EL
- TE1RESIAS
- GUIDON
- EMYCIN

461 MICIN ekspert sisteminin tətbiq sahəsi aşağıdakılardan hansıdır

- variantlar arasında doğru cavab yoxdur.
- tibbi diaqnostika üçün ekspert sistemdir.
- nəfəsalmanın pozulmasının analizini yerinə yetirən ekspert sistemdir.
- kimyəvi strukturları tanıyan ekspert sistemdir.
- faydalı qazıntılarının yerlərinin müəyyənləşdirilməsini təmin edən ekspert sistemdir.

462 PUFF ekspert sisteminin tətbiq sahəsi aşağıdakılardan hansıdır,

- variantlar arasında doğru cavab yoxdur.
- nəfəsalmanın pozulmasının analizini yerinə yetirən ekspert sistemdir.
- tibbi diaqnostika üçün ekspert sistemdir.
- kimyəvi strukturları tanıyan ekspert sistemdir.
- faydalı qazıntıların yerlərinin müəyyənləşdirilməsini təmin edən ekspert sistemdir.

463 DENDRAL ekspert sisteminin tətbiq sahəsi aşağıdakılardan hansıdır

- variantlar arasında doğru cavab yoxdur.
- kimyəvi strukturları tanıyan ekspert sistemdir.
- tibbi diaqnostika üçün ekspert sistemdir.
- nəfəsalmanın pozulmasının analizini yerinə yetirən ekspert sistemdir.
- faydalı qazıntıların yerlərinin müəyyənləşdirilməsini təmin edən ekspert sistemdir.

464 PROSPECTOR ekspert sisteminin tətbiq sahəsi aşağıdakılardan hansıdır

- variantlar arasında doğru cavab yoxdur.
- faydalı qazıntıların yerlərinin müəyyənləşdirilməsini təmin edən ekspert sistemdir.
- tibbi diaqnostika üçün ekspert sistemdir.
- nəfəsalmanın pozulmasının analizini yerinə yetirən ekspert sistemdir.
- kimyəvi strukturları tanıyan ekspert sistemdir.

465 Semantik şəbəkə istiqamətlənmış qrafdır, onun təpələri anlayışları, xətlər isə anlayışlar arasındaki münasibətləri ifadə edir, anlayış hər hansı abstrakt və ya konkret obyektləri, münasibət isə bu obyektlər arası əlaqələri ifadə edir, semantik şəbəkədə olan münasibətlər: "hissə- tam" tipli əlaqələr - İfadəni tamamlayın

- uzaq, yaxın, altında, üstündə, içində və s.
- sinif-qrup, element- çoxluq
- "baş verir", "təsir edir" və s.
- cəhətlərə malikdir, mahiyyəti var və s.
- və, və ya, yox

466 Semantik şəbəkə istiqamətlənmış qrafdır, onun təpələri anlayışları, xətlər isə anlayışlar arasındaki münasibətləri ifadə edir, anlayış hər hansı abstrakt və ya konkret obyektləri, münasibət isə bu obyektlər arası əlaqələri ifadə edir, semantik şəbəkədə olan münasibətlər: funksional əlaqə - İfadəni tamamlayın.

- uzaq, yaxın, altında, üstündə, içində və s.
- "baş verir", "təsir edir" və s.

- sinif-qrup, element- çoxluq
- cəhətlərə malikdir, mahiyyəti var və s.
- və, və ya, yox

467 Semantik şəbəkə istiqamətlənmış qrafdır, onun təpələri anlayışları, xətlər isə anlayışlar arasındaki münasibətləri ifadə edir, anlayış hər hansı abstrakt və ya konkret obyektləri, münasibət isə bu obyektlər arası əlaqələri ifadə edir, semantik şəbəkədə olan münasibətlər: atribut əlaqələr -
İfadəni tamamlayın

- uzaq, yaxın, altında, üstündə, içində və s.
- cəhətlərə malikdir, mahiyyəti var və s.
- sinif-qrup, element- çoxluq
- "baş verir", "təsir edir" və s.
- və, və ya, yox

468 Semantik şəbəkə istiqamətlənmış qrafdır, onun təpələri anlayışları, xətlər isə anlayışlar arasındaki münasibətləri ifadə edir, anlayış hər hansı abstrakt və ya konkret obyektləri, münasibət isə bu obyektlər arası əlaqələri ifadə edir, semantik şəbəkədə olan münasibətlər: məntiqi əlaqələr -
İfadəni tamamlayın

- uzaq, yaxın, altında, üstündə, içində və s.
- və, və ya, yox
- sinif-qrup, element- çoxluq
- "baş verir", "təsir edir" və s.
- cəhətlərə malikdir, mahiyyəti var və s.

469 SU/X ekspert sisteminin tətbiq sahəsi aşağıdakılardan hansıdır

- variantlar arasında doğru cavab yoxdur.
- maşın akustikası ekspert sistemidir.
- tibbi diaqnostika üçün ekspert sistemdir.
- nəfəsalmanın pozulmasının analizini yerinə yetirən ekspert sistemdir.
- kimyəvi strukturları tanıyan ekspert sistemdir.

470 Ekspert sistemlərin ən vacib fərqləndirici cəhəti nədir?

- intellektlual program olmasıdır
- məhz ekspert biliklərinə əsaslanan bilik bazasına malik olmasıdır
- konkret predmet sahəsinə aid olan biliklərin cəmləşməsidir
- biliklər bazası ilə işlənməni təmin etməsidir

- məntiqi çıxarışı təmin etməsidir

471 ES-lərin əsasını nə təşkil edir?

- verilənlər
- ekspert bilikləri
- verilənlər bazası
- bilik bazası
- informasiya sistemləri

472 Biliklər bazası:

- bir-birilə əlaqəli çoxlu bloklardan ibarətdir
- problemin həllini eks etdirən faktlar və qaydalardan ibarətdir
- bloku həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən ibarətdir
- həll prosesində lazımlı olan giriş və aralıq verilənlərindən ibarətdir
- bloku həll olmayan problemin cari anındakı vəziyyətinə uyğun verilənlərdən ibarətdir

473 ES-lər nədən ibarətdir?

- bloku həll olmayan problemin cari anındakı vəziyyətinə uyğun verilənlərdən ibarətdir
- bir-birilə əlaqəli çoxlu bloklardan ibarətdir
- problemin həllini eks etdirən faktlar və qaydalardan ibarətdir
- bloku həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən ibarətdir
- həll prosesində lazımlı olan giriş və aralıq verilənlərindən ibarətdir

474 Ekspert sisteminin kompotentlik xüsusiyyətinə aşağıdakılardan hansı ifadə aiddir

- variantlar arasında doğru cavab mövcud deyil
- konkret bir araştırma və ya bir premet sahəsində yaradılan ekspert sistem həmin sahədə çalışan ixtisas sahiblərinin malik olduğu hər bir bilik bacarıqlara sahib olmalıdır;
- ekspert sistemin malik olduğu qabiliyyətlər ətrafdakilara, real dunyaya simvollar vasitəsi ilə təqdim olunmalıdır.
- ekspert sistemlər öz çətinlik dərəcəsi ilə seçilən, trivial olmayan, ciddi məsələləri həll etmək qabiliyyətinə malik olmalıdır;
- ekspert sistemlər həll etdiyi məsələnin hansı üsulla etməsini izah etmək, bu üsula niyə meraciət etdiyini aydınlaşdırmaq bacarığına yiyələnməlidir.

475 Ekspert sisteminin simvol mühakiməsi xüsusiyyətinə aşağıdakılardan hansı ifadə aiddir

- variantlar arasında doğru cavab mövcud deyil

- ekspert sistemin malik olduğu qabiliyyətlər ətrafdakilara, real dunyaya simvollar vasitəsi ilə təqdim olunmalıdır.
- konkret bir araştırma və ya bir pretmet sahəsində yaradılan ekspert sistem həmin sahədə çalışan ixtisas sahiblərinin malik olduğu hər bir bilik bacarıqlara sahib olmalıdır;
- ekspert sistemlər öz çətinlik dərəcəsi ilə seçilən, trivial olmayan, ciddi məsələləri həll etmək qabiliyyətinə malik olmalıdır;
- ekspert sistemlər həll etdiyi məsələnin hansı üsulla etməsini izah etmək, bu üsula niyə meraciət etdiyini aydınlaşdırmaq bacarığına yiyələnməlidir.

476 Ekspert sisteminin dərinlik xüsusiyyətinə aşağıdakılardan hansı ifadə aiddir,

- variantlar arasında doğru cavab mövcud deyil
- ekspert sistemlər öz çətinlik dərəcəsi ilə seçilən, trivial olmayan, ciddi məsələləri həll etmək qabiliyyətinə malik olmalıdır;
- konkret bir araştırma və ya bir pretmet sahəsində yaradılan ekspert sistem həmin sahədə çalışan ixtisas sahiblərinin malik olduğu hər bir bilik bacarıqlara sahib olmalıdır;
- ekspert sistemin malik olduğu qabiliyyətlər ətrafdakilara, real dunyaya simvollar vasitəsi ilə təqdim olunmalıdır.
- ekspert sistemlər həll etdiyi məsələnin hansı üsulla etməsini izah etmək, bu üsula niyə meraciət etdiyini aydınlaşdırmaq bacarığına yiyələnməlidir.

477 Ekspert sisteminin özününləmə xüsusiyyətinə aşağıdakılardan hansı ifadə aiddir

- variantlar arasında doğru cavab mövcud deyil
- ekspert sistemlər həll etdiyi məsələnin hansı üsulla etməsini izah etmək, bu üsula niyə meraciət etdiyini aydınlaşdırmaq bacarığına yiyələnməlidir.
- konkret bir araştırma və ya bir pretmet sahəsində yaradılan ekspert sistem həmin sahədə çalışan ixtisas sahiblərinin malik olduğu hər bir bilik bacarıqlara sahib olmalıdır;
- ekspert sistemin malik olduğu qabiliyyətlər ətrafdakilara, real dunyaya simvollar vasitəsi ilə təqdim olunmalıdır.
- ekspert sistemlər öz çətinlik dərəcəsi ilə seçilən, trivial olmayan, ciddi məsələləri həll etmək qabiliyyətinə malik olmalıdır;

478konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Cüməni tamamlayın

- AİY
- ekspert sistemlər
- informasiya sistemlər
- intellektual sistemlər
- verilənlər bazası

479 İşlənmə səviyyəsinə görə ES təsviri prototip klassifikasiyasına aşağıdakılardan hansı aiddir

- ES təkcə sıfarişçi təşkilata (şirkətə) deyil, başqa istifadəçilər də satıla bilir.
- Sistem problemin bir hissəsini həll edir və ES-in yaradılmasının məqsədə uyğunluğunu göstərir
- Sistem qane edici dərəcədə problemin həllini əks etdirir, lakin tam eksperiment olmadıqından hələ tam etibarlı hesab edilmir

- Sistem problemin həllini lazımlıca əks etdirir, lakin nəticənin alınması zaman baxımından həqiqi deyil
- Sistem yüksək etibarlıq göstərir və sifarişçiyyə verilir

480 İşlənmə səviyyəsinə görə ES tədqiqat prototip klassifikasiyasına aşağıdakılardan hansı aiddir,

- ES təkcə sifarişçi təşkilata (şirkətə) deyil, başqa istifadəçilərə də satılı bilir.
- Sistem qane edici dərəcədə problemin həllini əks etdirir, lakin tam eksperiment olmadığından hələ tam etibarlı hesab edilmir
- Sistem problemin bir hissəsini həll edir və ES-in yaradılmasının məqsədə uyğunluğunu göstərir
- Sistem problemin həllini lazımlıca əks etdirir, lakin nəticənin alınması zaman baxımından həqiqi deyil
- Sistem yüksək etibarlıq göstərir və sifarişçiyyə verilir

481 İşlənmə səviyyəsinə görə ES işləyən prototip klassifikasiyasına aşağıdakılardan hansı aiddir

- ES təkcə sifarişçi təşkilata (şirkətə) deyil, başqa istifadəçilərə də satılı bilir.
- Sistem problemin həllini lazımlıca əks etdirir, lakin nəticənin alınması zaman baxımından həqiqi deyil
- Sistem problemin bir hissəsini həll edir və ES-in yaradılmasının məqsədə uyğunluğunu göstərir
- Sistem qane edici dərəcədə problemin həllini əks etdirir, lakin tam eksperiment olmadığından hələ tam etibarlı hesab edilmir
- Sistem yüksək etibarlıq göstərir və sifarişçiyyə verilir

482 İşlənmə səviyyəsinə görə ES sənaye sistemi klassifikasiyasına aşağıdakılardan hansı aiddir,

- ES təkcə sifarişçi təşkilata (şirkətə) deyil, başqa istifadəçilərə də satılı bilir
- Sistem yüksək etibarlıq göstərir və sifarişçiyyə verilir
- Sistem problemin bir hissəsini həll edir və ES-in yaradılmasının məqsədə uyğunluğunu göstərir
- Sistem qane edici dərəcədə problemin həllini əks etdirir, lakin tam eksperiment olmadığından hələ tam etibarlı hesab edilmir
- Sistem problemin həllini lazımlıca əks etdirir, lakin nəticənin alınması zaman baxımından həqiqi deyil

483 İşlənmə səviyyəsinə görə ES ticarət sistemi klassifikasiyasına aşağıdakılardan hansı aiddir,

- Sistem yüksək etibarlıq göstərir və sifarişçiyyə verilir
- ES təkcə sifarişçi təşkilata (şirkətə) deyil, başqa istifadəçilərə də satılı bilir.
- Sistem problemin bir hissəsini həll edir və ES-in yaradılmasının məqsədə uyğunluğunu göstərir
- Sistem qane edici dərəcədə problemin həllini əks etdirir, lakin tam eksperiment olmadığından hələ tam etibarlı hesab edilmir
- Sistem problemin həllini lazımlıca əks etdirir, lakin nəticənin alınması zaman baxımından həqiqi deyil

484 Problemin xarakterinin öyrənilməsi. Bu ifadə ekpert sistemlərinin yaradılmasının hansı mərhələsinə aiddir

- Eksperiment

- İdentifikasiya
- Konseptualizasiya
- Formalizasiya
- Reallaşma

485 Əsas anlayışların və onlar arası əlaqələrin müəyyən olunması. Bu ifadə ekpert sistemlərinin yaradılmasının hansı mərhələsinə aiddir,

- Eksperiment
- Konseptualizasiya
- İdentifikasiya
- Formalizasiya
- Reallaşma

486 Biliklərin təsviri modelinin seçilməsi, qaydaların hazırlanması. Bu ifadə ekpert sistemlərinin yaradılmasının hansı mərhələsinə aiddir

- Eksperiment
- Formalizasiya
- İdentifikasiya
- Konseptualizasiya
- Reallaşma

487 Kompüter programının işlənilməsi, nəticələrin təmini. Bu ifadə ekpert sistemlərinin yaradılmasının hansı mərhələsinə aiddir

- Eksperiment
- Reallaşma
- İdentifikasiya
- Konseptualizasiya
- Formalizasiya

488 Alınan nəticələrin adekvatlığının yoxlanılması. Bu ifadə ekpert sistemlərinin yaradılmasının hansı mərhələsinə aiddir

- Reallaşma
- Eksperiment
- İdentifikasiya
- Konseptualizasiya
- Formalizasiya

489 Tibbi diaqnostika üçün ekspert sistemdir, ona daxil edilən simptomlara əsasən uyğun diaqnoz qoyur və istənilən infekşion xəstəliklərə görə müalicə

kursu məsləhətlərini verir. Verilənlər bazası 450 qaydadan ibarətdir. Bu ifadə aşağıdakı ekspert sistemlərindən hansına aiddir

- PROSPECTOR
- MICIN
- TAİR
- PUFF
- DENDRAL

490 Nəfəsalmanın pozulmasının analizini yerinə yetirən ekspert sistemdir, MICIN ekspert sistemindən infeksiyalara aid verilənlər bölməsi çıxarılıb, yerinə ağ ciyər xəstəlikləri haqqında verilənlər daxiletməklə bu ekspert sistem alınmışdır. Bu ifadə aşağıdakı ekspert sistemlərindən hansına aiddir

- PROSPECTOR
- PUFF
- TAİR
- MICIN
- DENDRAL

491 Kimyəvi strukturları tanıyan ekspert sistemdir, istifadəçi sistemə maddə haqqında hər hansı məlumatı və spektrometriyanın məlumatlarını daxil edir, robot isə öz növbəsində maddənin kimyəvi quruluu haqqında diaqnoz verir. Bu ifadə aşağıdakı ekspert sistemlərindən hansına aiddir

- PROSPECTOR
- DENDRAL
- TAİR
- MICIN
- PUFF

492 Faydalı qazıntıların yerlərinin müəyyənləşdirilməsini təmin edən ekspert sistemdir. Bu ifadə aşağıdakı ekspert sistemlərindən hansına aiddir

- DENDRAL
- PROSPECTOR
- TAİR
- MICIN
- PUFF

493 Ekspert sistemlər: 1.konkret predmet sahəsində mütəxəssis biliklərini özündə eks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks programlardır 2. konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə qərar qəbul etməkdə dəstək olurlar 3. bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər 4.az kvalifikasiyalı istifadəçilərə məsləhət məqsədilə konkret predmet sahələri mütəxəssislərinin təcrübə və biliklərinin çoxaldılması və yayılması üçün istifadə olunan mürəkkəb program kompleksləridi 5.biliklər bazaları ilə

işləməyi təmin edir və onun əsasında süni intellekt sistemlərinin təşkilinə imkan yaradır.

- 1,2,3,4,5
- 1,2,3,4
- 1,2,4,5
- 2,3,4,5
- 1,3,4,5

494 Ekspert sistemlərin təsnifikasi: 1.məsələlərin tipinə görə 2.real vaxta görə 3.inteqrasiya dərəcəsinə görə 4.məhsuldarlığına görə 5.vəzifələrinə görə

- 1,2,3,4
- 1,2,3
- 1,3,4,5
- 2,4,5
- 1,3,4

495 Ekspert sistemlər məsələlərin tipinə görə bölünür: 1.verilənlərin interpretasiyası 2.avtonom 3.diaqnostika 4.hibrid 5.təlim 6.planlaşdırma

- 2,4,6
- 1,3,5,6
- 2,4
- 1,4,6
- 1,2,3,4

496 Ekspert sistemlər real vaxta görə bölünür: 1.statistik 2.hibrid 3.diaqnostika 4.kvazidinamik 5.dinamik 6.proqnozlaşdırma

- 1,3,4,5,6
- 1,4,5
- 2,3,6
- 1,2,3,4
- 2,4,5

497 Ekspert sistemlər inteqrasiya dərəcəsinə görə bölünür: 1.statistik 2.avtonom 3.hibrid 4.dinamik 5.monitorinq

- 3.5
- 2.3
- 1,4,5
- 1.4

2,4,5

498 BƏS nədir? 1. konkret predmet sahəsinə aid bilikləri cəmləşdirir 2.biliklər bazaları ilə işləməyi təmin edir və onun əsasında süni intellekt sistemlərinin təşkilinə imkan yaradır 3.məntiqi çıxarışı təmin edir 4.məntiqi çıxışı həll edən intellektual programdır

- 1,2,3
- 1,3,4
- 2,3,4
- 2,4
- 1,4

499 Verilənlər bazası ibarətdir: 1.problemin həllini əks etdirən faktlar və qaydalardan ibarətdir 2. bloku həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən ibarətdir 3.həll prosesində lazımlı olan giriş və aralıq verilənlərindən ibarətdir 4.bloku həll olmayan problemin cari anındakı vəziyyətinə uyğun verilənlərdən ibarətdir 5.bir-birilə əlaqəli çoxlu bloklardan ibarətdir

- 1,4,5
- 2,3
- 1,2
- 2,3,4
- 1,3,5

500 Süni intellekt ideyası aşağıdakılardan hansına aiddir

- Makkarti
- Dekart
- Tyurinq
- Nyuell
- Şennon

501 1950-ci ildə kompyuterdə fikirləşmə qabiliyyəti olması sualına həsr edilmiş “Hesablayıcı maşın və ağıł” məqaləsinin müəllifi aşağıdakılardan hansıdır,2

- Makkarti
- Tyurinq
- Dekart
- Nyuell
- Şennon

502 İnformasiya nəzəriyyəsinin banisi kimdir,

- Makkarti
- Şennon
- Dekart
- Tyurinq
- Nyuell

503 Məsələlərin labirint həlli modelinin müəllifi aşağıdakılardan hansıdır

- Şennon
- Torndayk
- Dekart
- Tyurinq
- Nyuell

504 Başlangıç meydançası məsələlərin verilmiş ilk göstəricilərinə uyğun gəlir, son meydançaya aparib çıxaran yollar isə məsələnin həllinin mümkün yollarını müəyyən edir, maşın proqramlarında belə hərəkət həlledici qaydalarla idarə olunan və hər bir alternativ şəraitdə bu və ya digər seçimi həyata keçirməyə imkan verən axtarış əməliyyatı yaranır. Bu ifadə aşağıdakı modellərdən hansına aiddir

- məntiq
- labirint
- təlim
- fərziyyə
- assosiativ

505 Psixologiyada ehtimal olunan seçimin modeli daha çox riyazi psixologiya sahəsində çalışan mütəxəsisslərin maraq dairəsində olmuşdur, intellektual sistemlər sahəsində əsasən məntiqi tibb modelinə üstünlük verilirdi. Bu ifadə aşağıdakı modellərdən hansına aiddir,²

- məntiq
- təlim
- labirint
- fərziyyə
- assosiativ

506 Bu modelə əsasən məsələnin həlli üçün verilmiş göstəricilər bir-biri ilə bağlı olmayan cəhətlərin bütövlüyünü eks etdirmirdi, onların arasında başlangıç şəraitin strukturunu formalaşdırın müəyyən münasibətlər mövcuddur, məsələnin həllinin axtarışı bu strukturlar arasında əlaqənin qurulmasına və bir şəraitdən digərinə keçilməsi yollarının quraşdırılmasına gətirib çıxardır. Bu ifadə aşağıdakı modellərdən hansına aiddir

- məntiq
- fərziyyə
- labirint
- təlim
- asosiativ

507 İnsan psixologiyasında məsələlərin həllində istifadə edilir, bu modelə əsasən insana hər hansı bir məsələnin öyrədilməsi ehtimal xarakteri daşıyan assesiativ əlaqənin formalaşması prosesində baş verir. Bu ifadə aşağıdakı modellərdən hansına aiddir

- məntiq
- asosiativ
- labirint
- təlim
- fərziyyə

508 ERAM programının müəllifi kimdir

- Şennon
- Braun
- Sleyalı
- Tyurinq
- M.Bonqard

509 "KORA" programının müəllifi kimdir

- Braun
- M.Bonqard
- Sleyalı
- Tyurinq
- Şennon

510 MULTİPLE programının müəllifi kimdir

- Braun
- Sleyalı
- Tyurinq
- M.Bonqard
- Şennon

511 daxil olan Xobfld şəbəkəsi nitqin analizi və sintezi, bir dildən başqasına tərcümə və proqnozlaşdırma üçün istifadə olunur. Cümləni tamamlayın.

- beşinci qrup
- birinci qrup
- ikinci qrup
- üçüncü qrup
- dördüncü qrup

512 şəbəkələr mürəkkəb olmayan obyektlərin idarə edilməsi sistemləri kimi istifadə olunur, bu qrupun xüsusiyyəti bir sıra daxili stimulların yaranması, öz-özünü öyrətmək və fəaliyyət göstərmək imkanları ilə seçilir. Cümləni tamamlayın.

- beşinci qrup
- ikinci qrup
- birinci qrup
- üçüncü qrup
- dördüncü qrup

513 şəbəkələr insanın məlumat sürətlərinin eksotik virtual şəxsiyətlərin yaradılmasına yönəldilən və qlobal internet şəbəkəsində istifadə edilən neyroquruluşlu sistemlərdir. Cümləni tamamlayın.

- beşinci qrup
- üçüncü qrup
- birinci qrup
- ikinci qrup
- dördüncü qrup

514 Süni intellekt sistemləri özündə neçə əsas bloku birləşdirir,

- 5.0
- 3.0
- 2.0
- 4.0
- 6.0

515 dedikdə - məlumatlardan biliklərə keçid, EHM-də işlənən informasiya-məntiq strukturlarının inkişafının və mürəkkəbləşməsinin məntiqi nəticəsi kimi başa düşülür. Cümləni tamamlayın.

- intellektual interfeys
- biliklər bazası
- ekstensional
- intensional
- həll edən

516 dedikdə - ona qoşulmuş ümumi həll strategiyası (məsələn, məntiqi nəticələr çıxarılması yolu ilə) sayəsində məsələnin həllini tapmaq qabiliyyətinə malik olan bir sistem başa düşülür. Cümləni tamamlayın.

- intellektual interfeys
- həll edən
- ekstensional
- intensional
- biliklər bazası

517 dedikdə isə EHM-ə xüsusi program daxil etmədən insanın onunla ünsiyyət aparmasına imkan verən vasitələrə qoşulmuş interfeys başa düşülür. Cümləni tamamlayın.3

- həll edən
- intellektual interfeys
- ekstensional
- intensional
- biliklər bazası

518 istiqamət “düşünən” qurğunun necə qurulmasından asılı olmayıaraq, onun insan beyni kimi verilmiş bilik təsirlərinə reaksiya vermək qabiliyyətini əsas götürülməklə, həlli əvvəllər tamamilə insanın qabiliyyət dairəsinə aid edilən məsələlərin həll edilməsi üçün program vasitələrinin yaradılması ilə məşğul olur. Cümləni tamamlayın.3

- neyrofizioloji
- program-pragmatik
- psixoloji
- neyroinformatika
- bionik

519 istiqamət (düşünmə qabiliyyəti olan yeganə obyekt insan beyni olduğunu görə, hər hansı “düşünən” qurğu müəyyən qaydada onu strukturuna uyğunlaşmalıdır) – elə struktur və proseslərin suni yaradılması problemləri ilə məşğul olur ki, onlar canlı insan beyni üçün xarakterikdir və insan tərəfindən məsələlərin həlli prosesinin əsasında durur. Cümləni tamamlayın.

- neyrofizioloji
- bionik
- psixoloji
- neyroinformatika
- proqram-praqmatik

520 – süni ağılı yaratmağı qarşısına məqsəd qoyan, insan beyninin psixofizioloji fəaliyyətinin süni sistemlərin köməyi ilə modelləşdirilməsidir. Cümləni tamamlayın.2

- neyrofizioloji
- bionik
- psixoloji
- neyroinformatika
- proqram-praqmatik

521 hesablayıcı maşınların köməyi ilə insanın təfəkkür fəaliyyətini deyil, onun nəticəsini istehsal etməyə imkan verən aparat-proqram vasitələrinin yaradılmasıdır. Cümləni tamamlayın.2

- neyrofizioloji
- praqmatik
- psixoloji
- neyroinformatika
- bionik

522 Sistemdə informasiyadan başqa bilikləri saxlamaqla onlardan aktiv istifadəyə kömək edən informasiya strukturları da iştirak etməlidir. Bu ifadə biliklərin hansı xüsusiyyətinə aiddir,3

- faktografik
- daxili interpretasiyalıq
- strukturluluq
- bağlılıq
- fəallıq

523 Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur. Bu ifadə biliklərin hansı xüsusiyyətinə aiddir,2

- faktografik
- strukturluluq

- daxili interpretasiyalıq
- bağlılıq
- fəallıq

524 Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır. Bu ifadə biliklərin hansı xüsusiyyətinə aiddir, 2

- faktografik
- bağlılıq
- daxili interpretasiyalıq
- strukturluluq
- fəallıq

525 Biliklər informasiyanın istifadəsinə, müəyyən məsələlərin həlli zamanı informasiya proseslərinin idarə edilməsi imkanına yönəlməlidir. Bu ifadə biliklərin hansı xüsusiyyətinə aiddir

- faktografik
- fəallıq
- daxili interpretasiyalıq
- strukturluluq
- bağlılıq

526biliklər – onları anlayışlar dəsti və onların qarşılıqlı əlaqəsi kimi də interpretasiya etmək olar. Cümləni tamamlayın.

- interpretasiyalı
- anlayışlı
- konstruktiv
- prosedur
- faktografik

527biliklər – bu, müxtəlif obyektlərin hissələrinin strukturu və qarşılıqlı əlaqəsi haqqında biliklərdir. Cümləni tamamlayın.

- interpretasiyalı
- konstruktiv
- anlayışlı
- prosedur
- faktografik

528biliklər – bu, müxtəlif məsələlərin həllinin metod, alqoritm və proqramlar məcmusudur. Cümləni tamamlayın.

- interpretasiyalı
- prosedur
- anlayışlı
- konstruktiv
- faktografiq

529 biliklər – bu, obyekt, hadisə və onların elementlərinin kəmiyyət və keyfiyyət xarakteristikaları haqqında informasiya və biliklərin mövcudluğudur. Cümləni tamamlayın. 2

- interpretasiyalı
- faktografiq
- anlayışlı
- konstruktiv
- prosedur

530 Süni intellekt sistemlərində biliklərin təqdim olunmasının əsas universal modellərinə aşağıdakılardan hansı aid deyil

- məntiqi modellər
- konstruktiv sistemlər
- semantik şəbəkələr
- freymlər
- produksion sistemlər

531 Agent nədir,

- variantların heç biri doğru deyil
- fəaliyyətdə olan və bu fəaliyyəti hərəkətə gətirən şəxs
- fəaliyyətin nəticəsindən istifadə edən şəxs
- fəaliyyəti dayandırılmış şəxs
- fəaliyyətdən kənar şəxs

532 Adresat nədir

- variantların heç biri doğru deyil
- fəaliyyətin nəticəsindən istifadə edən şəxs
- fəaliyyəti dayandırılmış şəxs

- fəaliyyətdə olan və bu fəaliyyəti hərəkətə gətirən şəxs
- fəaliyyətdən kənar şəxs

533 Bu quruluş aşağıdakı modellərin hansına aiddir SLOT 1-in ADI (SLOT 1-in MƏNASI) SLOT 2-in ADI (SLOT 2-in MƏNASI) -----
----- SLOT N-in ADI (SLOT N-in MƏNASI)).

- məntiqi modellər
- freymlər
- semantik şəbəkələr
- konstruktiv sistemlər
- produksion sistemlər

534 “Şərt – Əməl” tipli qaydalara əsaslanan sistemlər biliklərin təqdim olunma modellərinin hansı tipinə aiddir,

- məntiqi modellər
- produksion sistemlər
- semantik şəbəkələr
- konstruktiv sistemlər
- reymərə

535 Produksion sistemlərdə “Əgər” qaydası nəyi bildirir,

- giriş
- göndərmə
- çıxarış
- nəticə
- fəaliyyət

536 Produksion sistemlərdə ““To” qaydası nəyi bildirir,

- giriş
- çıxarış
- çıxış
- daxil etmə
- göndərmə

537 Biliklərin daxili interpretasiyalıq xüsusiyyətinə ağılınlardan hansı aiddir,

- variantların heç biri doğru deyil,
- Sistemdə informasiyadan başqa bilikləri saxlamaqla onlardan aktiv istifadəyə kömək edən informasiya strukturları da iştirak etməlidir.
- Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur.
- Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır.
- Biliklər informasiyanın istifadəsinə, müəyyən məsələlərin həlli zamanı informasiya proseslərinin idarə edilməsi imkanına yönəlməlidir.

538 Biliklərin strukturluluq xüsusiyyətinə ağağidakılardan hansı aiddir,

- variantların heç biri doğru deyil,
- Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur.
- Sistemdə informasiyadan başqa bilikləri saxlamaqla onlardan aktiv istifadəyə kömək edən informasiya strukturları da iştirak etməlidir.
- Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır.
- Biliklər informasiyanın istifadəsinə, müəyyən məsələlərin həlli zamanı informasiya proseslərinin idarə edilməsi imkanına yönəlməlidir.

539 Biliklərin bağlılıq xüsusiyyətinə ağağidakılardan hansı aiddir,

- variantların heç biri doğru deyil,
- Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır.
- Sistemdə informasiyadan başqa bilikləri saxlamaqla onlardan aktiv istifadəyə kömək edən informasiya strukturları da iştirak etməlidir.
- Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur.
- Biliklər informasiyanın istifadəsinə, müəyyən məsələlərin həlli zamanı informasiya proseslərinin idarə edilməsi imkanına yönəlməlidir.

540 Biliklərin fəallılıq xüsusiyyətinə ağağidakılardan hansı aiddir

- variantların heç biri doğru deyil,
- Biliklər informasiyanın istifadəsinə, müəyyən məsələlərin həlli zamanı informasiya proseslərinin idarə edilməsi imkanına yönəlməlidir.
- Sistemdə informasiyadan başqa bilikləri saxlamaqla onlardan aktiv istifadəyə kömək edən informasiya strukturları da iştirak etməlidir.
- Mürəkkəb obyektlərin daha sadə obyektlərə dekompozisiya əməliyyatı və onlar arasında əlaqənin yaradılması nəzərdə tutulur.
- Fakt, hadisə, proses və onlar arasında səbəb-nəticə münasibətlərinə nəzərən qanuna uyğunluqlar yaradılır.

541 Produksion sistemlərdə “Əgər” qaydası nəyi bildirir,

- giriş
- variantların heç biri doğru deyil
- çıxarış
- nəticə
- fəaliyyət

542 Produksion sistemlərdə ““To” qaydası nəyi bildirir,

- göndərmə
- variantların heç biri doğru deyil
- giriş
- çıxış
- daxil etmə

543 Süni intellekt nədir?

- telekommunikasiya vasitələrinin tətbiq edildiyini öyrənən elmdir
- insan mətiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir
- informasiya sistemlərini maşınlarada tətbiq edən riyazi elmdir.
- informasiya axtarışlarını təmin edən elmdir
- avtomatlaşdırılmış informasiya sistemlərini öyrənən elmdir

544 Süni intellekt ilk dəfə neçənci ildə istifadə edilib?

- 1954.0
- 1956.0
- 1967.0
- 1977.0
- 1996.0

545 Süni intellekt kim tərəfindən yaradılıb?

- C.Həyyam
- C.Makkarti
- F.Kodd
- F.Maxlup
- Paraels

546 C.Makkerti süni intellekti işlədərkən necə adlandırırdı?

- intellektin maşın tərəfindən dəqiqlik simulyasiya edilməsi
- maşınları intellektual etmək elmi və mühəndisliyi
- güclü intellekt
- mətiq nəzəriyyəsi

- insanın sahib olduğu ən dəyərli mülkiyyət

547 Süni intellektin əsas məqsədi nədir?

- optimizasiyanın tətbiq edilməsi
- insan intellektindən daha güclü bir intellektin yaradılması
- intellektin maşın tərəfindən dəqiqlik simulyasiya edilməsi
- məntiq nəzəriyəsinin inkişaf etdirilməsi
- müxtəlif çətin hesablamaların və digər tapşırıqların həyata keçirilməsi

548 Süni intellekt düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını kim qoymuşdur?

- Parasels
- Aristotel
- Volfqanq von Kempelen
- Heron
- Əl Cəzirə

549 Roman Llull özünün Ars Maqna adlı məntiqq aparatını neçənci ildə ixtira etmişdir?

- 1439.0
- 1275.0
- 1876.0
- 1586.0
- 1783.0

550 Ars Maqna aparatı nə məqsədlə yaradılmışdır ?

- insan intellektindən daha güclü bir intellektin yaradılması məqsədilə
- müsəlmanları xristianlaşdırmaq məqsədilə
- süni intellekti inkişaf etdirmək məqsədilə
- intellektin maşınlarda tətbiqini təkmilləşdirmək məqsədilə
- heç biri

551 SC-in tərkib hissələrinə aşağıdakılardan hansı aid deyil,

- genetik alqoritmlər
- xaos nəzəriyyəsi

- qeyri-səlis-məntiq
- neyron şəbəkələr
- ehtimallı mühakimə

552 Qeyri-səlis çoxluqların zəif cəhətlərinə aiddir,

- variantların heç biri doğru deyil
- biliyin əldə edilməsi, öyrənmə
- interpretasiya olunma, "Qara qutu" kimi təsvir olunma
- kodlaşdırma
- hesablama sürəti

553 Qeyri-səlis çoxluqların zəif cəhətlərinə aid deyil,

- "Qara qutu" kimi təsvir olunma
- variantların hamısı
- interpretasiya olunma,
- kodlaşdırma
- hesablama sürəti

554 Süni neyron şəbəkələrin zəif cəhətlərinə aiddir,

- variantların heç biri doğru deyil
- interpretasiya olunma, "Qara qutu" kimi təsvir olunma
- kodlaşdırma
- hesablama sürəti
- biliyin əldə edilməsi, öyrənmə

555 Süni neyron şəbəkələrin zəif cəhətlərinə aid deyil,

- biliyin əldə edilməsi
- variantların hamısı
- öyrənmə
- kodlaşdırma
- hesablama sürəti

556 GA,təkamül hesablamaların zəif cəhətlərinə aiddir,

- variantların heç biri doğru deyil
- kodlaşdırma, hesablama süreti
- interpretasiya olunma, "Qara qutu" kimi təsvir olunma
- öyrənmə
- biliyin əldə edilməsi

557 GA,təkamül hesablamaların zəif cəhətlərinə aid deyil,

- biliyin əldə edilməsi
- variantların hamısı
- interpretasiya olunma,
- "Qara qutu" kimi təsvir olunma
- öyrənmə

558 Qeyri-səlis çoxluqların güclü cəhətlərinə aşağıdakılardan hansı aid deyil,

- Modelləşdirmə
- Adaptasiya
- Həqiqətə uyğunluq
- Məntiqi çıxarış
- İnterpretasiya olunma

559 Süni neyron şəbəkələrin güclü cəhətlərinə aşağıdakılardan hansı aid deyil,

- Approksimasiya qabliyyəti
- İnterpretasiya olunma
- Adaptasiya
- Əyrilərin approkimasiyası
- Ümumiləşmə qabliyyəti

560 Təkamül hesablamalarını güclü cəhətlərinə aşağıdakılardan hansı aiddir,

- Əyrilərin approkimasiyası
- Hesablama effektivliyi
- Səhvlərə tolerantlıq
- Approksimasiya qabliyyəti
- Həqiqətə uyğunluq

561 Genetik alqoritmlərin güclü cəhətlərinə aşağıdakılardan hansı aiddir,

- Əyrilərin approkimasiyası
- Qlobal optimallaşdırma
- Səhv'lərə tolerantlıq
- Approksimasiya qabliyyəti
- Həqiqətə uyğunluq

562 EC – termini nəyi bildirir,

- variantların heç biri
- təkamül hesablamları
- qeyri-səlis çoxluq
- süni neyron şəbəkələr
- qeyri – səlis məntiq

563 Kibernetikanın əsasını kim qoymuşdu?

- D.Bell
- N.Viper
- Y.Şumpeter
- F.Maxlup
- E.Toffler

564 Kibernetika nəyi öyrənir?

- bilik iqtisadiyyatını
- əlaqə və idarəetmə modelleri
- texniki-iqtisadi əlaqələri
- texnoloji prosesləri
- telekommunikasiya vasitələrini

565 İqtisadi sistemləri tədqiq edən zaman ən başlıca məsələlər deyil?

- sistem münasibətlərinin düzgün dərk edilməsi
- qarşılıqlı əlaqədə olan sistemlərin vəhdətliyinin təmin olunması
- ünsürlərin sistemə çevrilməsinə səbəb olan determinantları aşkar çıxarmaq
- ünsürlərin keyfiyyətcə fərqli cəhətlərinin ayrılması

- sistemlərin strukturunun, fəaliyyət göstərməsinin qanuna uyğunluqlarının öyrənilməsi

566 Dərkətmə formaları içərisində mühüm yer tutur? 2

- mütəq ideyanın olması
- sistemli bilik
- qərar qəbuletmə
- iqtisadi bilik
- sistem spesifikliyi

567 Hansı obyektin sistem halında öyrənilməsinə daxil deyil?

- hadisələrə təsir edən bir çox amillərin mühüm əlaqələrinin müəyyən edilməsi
- hadisələrin bütövlükdə tədqiq edilməsi
- hadisələrin, predmetlərin real əlaqələrinin aşkaralaşdırılması
- hadisələrin real ümumiliyinin, ümumi keyfiyyətinin aşkaralaşdırılması
- hadisələr sisteminin hərtərəfli öyrənilməsi

568 Kibernetikanın əsas qanunlarından biridir?

- iqtisadi əlaqə
- zəruri rəngarənglik
- sistemli bilik
- məqsədli bilik
- təşkilati zərurılık

569 Zəruri rəngarənglik qanununa görə:

- sistemin rəngarəngliyi artdıqca informasiyalar uyğun olaraq azalsın
- hər bir sistemin effektli idarə olunması yalnız o halda mümkündür ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyindən böyük olsun
- hər bir sistemin effektli idarə olunması yalnız o halda mümkün ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyindən kiçik olsun
- hər bir sistemin effektli idarə olunması yalnız o halda mümkün ki, idarə edən sistemin rəngarəngliyi idarə olunan sistemin rəngarəngliyinə bərabər olsun
- sistemin rəngarəngliyi artdıqca informaliyalar da müvafiq sürətdə çoxalsın

570 Kibernetika neçə yerə ayrılır?

- 6.0
- 3.0

- 2.0
- 4.0
- 5.0

571 Kibernetika hansı sahələrə ayrıılır?

- nəzəri,texniki,təşkilati
- nəzəri,texniki,tətbiqi
- iqtisadi,metodoloji
- nəzəri,texniki
- nəzəri,təşkilatı,tətbiqi

572 Nəzəri kibernetikaya aiddir:

- avtomatlaşdırılmış diqanostik qurğuların işlənib hazırlanması
- ixtiyari təbiətli idarəetmə sistemlərinin aparatının və metodlarının işlənib hazırlanması
- obrazların tanınması
- idarəetmə aparatlarının yaradılması
- texniki proseslərin və fiziki eksperimentlərin halını xarakterizə edən situasiyaların təhlili

573 Texniki kibernetikanın məşgul olduğu problemlərə aid deyil:

- diqanostik qurğuların işlənib hazırlanması
- idarəetmə sistemlərinin aparatının və metodlarının işlənib hazırlanması
- oxuya bilən avtomatların yaradılması
- texniki proseslərin və fiziki eksperimentlərin halını xarakterizə edən situasiyaların təhlili
- obyektlərin identifikasiyası

574 Biri nəzəri kibernetikaya daxil olan nəzəriyyə deyil:

- statistik həllər nəzəriyyəsi
- iqtisadi nəzəriyyə
- mürəkkəb sistemlərin idarəolunması nəzəriyyəsi
- təsadüfi proseslər nəzəriyyəsi
- oyunlar nəzəriyyəsi

575 Kibernetikanın xalq təsərrüfatı sahəsində ən mühüm vəzifəsi nədir?

- texniki proseslərin və fiziki eksperimentlərin halını xarakterizə edən situasiyaların təhlili
- müəssisələrin idarə olunmasının avtomatlaşdırılmış sistemini yaratmaq
- oxuya bilən avtomatların yaradılması
- diqanostik qurğuların işləniləb hazırlanması
- obrazların tanınması

576 Kibernetik dildə sistem dedikdə nə başa düşülür?

- texniki-təşkilati sistemlər çoxluğu
- qarşılıqlı əlaqəli dəyişənlərin, elementlərin, blokların məcmusu
- linqvistik vasitələr məcmusu
- iqtisadi əlaqələr məcmusu
- metodoloji vasitələr kompleksi

577 Kibernetikanın əsas tədqiqat obyekti nədir?

- texniki program toplusu
- kibernetik sistem
- iqtisadi sistem
- biliq sistemi
- program təminatı

578 Kibernetik sistemin əks etdiyi proseslərə daxil deyil?

- informasiyalarla mübadilə aparır
- bu sistemlə qarşılıqlı əlaqədə olan sistemləri özündə birləşdirir
- informasiyaları qəbul edir
- informasiyaları yaddaşa saxlayır
- informasiyaları emal edir

579 Dəyişənlər-... cümləni tamamlayın.

- məzmununa görə real obyektə bərabər olub bu obyektin hər hansı hissəsidir
- məzmununa görə real obyektə bərabər olmayıb bu obyektin hər hansı hissəsidir
- sistemin elementi deyil
- öz məzmununa görə real obyektə bərabərdir
- kəmiyyət baxımından dəyişkəndir

580 Kibernetik sistemin neçə növü vardır?

- 4.0
- 2.0
- 5.0
- 7.0
- 3.0

581 Kibernetik sistemin növləri hansılarıdır?

- hamısı
- proqramlı,adoptiv
- texniki,nəzəri
- təşkilati,proqramlı
- adoptiv,texniki,nəzəri

582 Proqramlı -... düzgün variantı seçin:

- çıxışın faktiki və arzu olunmayan vəziyyətə uyğunluğuudur
- belə sistemlər üçün yalnız verilmiş proqrama uyğun olaraq yalnız bir davranış xarakterikdir
- ətraf mühitə maksimal adaptasiya etmək üçün özünü təşkil qabiliyyətinə malikdir
- yaranmış məhdudiyyətləri aradan qaldırmaq imkanı vardır
- sistemin çıkışına olan tələbin girişə olan tələb kimi uyğunluğuudur

583 Adoptiv-... düzgün variantı seçin:

- çıxışın faktiki və arzu olunmayan vəziyyətə uyğunluğuudur
- ətraf mühitə maksimal adaptasiya etmək üçün özünü təşkil qabiliyyətinə malikdir
- belə sistemlər üçün yalnız verilmiş proqrama uyğun olaraq yalnız bir davranış xarakterikdir
- yaranmış məhdudiyyətləri aradan qaldırmaq imkanı vardır
- sistemin çıkışına olan tələbin girişə olan tələb kimi uyğunluğuudur

584 Kibernetika sistemində neçə proses baş verir?

- 7.0
- 3.0
- 2.0
- 5.0

6.0

585 Kibernetik sistmdə baş verən proseslər:

- əsas,əks əlaqə
- əsas,əks rabitə,məhdudiyyət
- əsas,məhdudiyyət
- məhdudiyyət,əks rabitə
- əsas,əks əlaqə,məhdudiyyət

586 Məhdudiyyət-...

- verilmiş programa uyğun olaraq davranış uyğunluğudur
- sistemin çıkışa olan tələbin,girişə olan tələb kimi uyğunluğudur
- giriş və çıkışı yaradan prosesdir
- çıkışın faktiki və arzu olunan vəziyyətə uyğunluğudur
- yaranmış problemləri aradan qaldırma imkanıdır

587 Əsas-...

- verilmiş programa uyğun olaraq davranış uyğunluğudur
- giriş və çıkışı yaradan prosesdir
- çıkışın faktiki və arzu olunan vəziyyətə uyğunluğudur
- sistemin çıkışa olan tələbin,girişə olan tələb kimi uyğunluğudur
- yaranmış problemləri aradan qaldırma imkanıdır

588 Əks rabitə-...

- verilmiş programa uyğun olaraq davranış uyğunluğudur
- çıkışın faktiki və arzu olunan vəziyyətə uyğunluğudur
- giriş və çıkışı yaradan prosesdir
- sistemin çıkışa olan tələbin,girişə olan tələb kimi uyğunluğudur
- yaranmış problemləri aradan qaldırma imkanıdır

589 Kibernetik sistemin neçə elementi mövcuddur?

6.0
 5.0

- 4.0
- 7.0
- 3.0

590 Kibernetik sistemin hansı elementləri vardır?

- giriş,çıxış,məhdudiyyət
- əks əlaqə,məhdudiyyət,giriş,çıxış,proses
- əsas,əks əlaqə,məhdudiyyət
- əsas,əks əlaqə,giriş,çıxış
- giriş,çıxış,proses

591 Giriş-...

- digər sistemə giriş kimi çıxışa olan tələbdir
- digər kibernetik sistemlərin fəaliyyətinin məhsuludur
- xarici mühitin dəyişilməsinə gətirən sistemdə baş verən hər bir dəyişiklikdir
- giriş çıxışa çevirəndir
- sistemin heç olaması bir çıxışı onun girişidir

592 Çıxış-...

- digər sistemə giriş kimi çıxışa olan tələbdir
- xarici mühitin dəyişilməsinə gətirən sistemdə baş verən hər bir dəyişiklikdir
- digər kibernetik sistemlərin fəaliyyətinin məhsuludur
- giriş çıxışa çevirəndir
- sistemin heç olaması bir çıxışı onun girişidir

593 Proses-...

- digər sistemə giriş kimi çıxışa olan tələbdir
- giriş çıxışa çevirəndir
- digər kibernetik sistemlərin fəaliyyətinin məhsuludur
- xarici mühitin dəyişilməsinə gətirən sistemdə baş verən hər bir dəyişiklikdir
- sistemin heç olmasa bir çıxışı onun girişidir

594 Qeyri-müəyyən bə qeyri səlis qərarların ciddi riyazi təsvirinə imkan verən, “qeyri – səlis çoxluqlar ” nəzəriyyəsinin banisi kimdir,

- Makkarti
- L.Zadə
- Tyurinq
- Nyuell
- Şennon

595 Qeyri səlis çoxluqların tərifi hansı funksianının köməyilə verilir,

- «məqsəd»
- mənsubiyyət»
- «çıxış»
- «giriş»
- «asılılıq»

596 Яэр истянилян x^îX ццн характеристик функцийасынын гиймяти сыфыр оларса, belə чохлууа нə deyilir,

- чохлуунун кечид нюгтяляри
- баш чохлуг
- универсал чохлуг
- гейри- сялис чохлуунун дашыйыжысы
- нормал гейри-сялис чохлуг

597 X чохлууунун элементляри арасындакы мцмкцн ялагяляри эюстярян X'X декарт щасили алтчохлууна X чохлуунда тяйин едилмиш мцнасибати дейилир. Cümləni tamamlayın.

- N
- R
- L
- K
- S

598 Гейри-сялис чохлуун ики x və y elementləri arasından P mcnasibatiinin olmasyny эюстяrmıak ццн neçə йазылышдан istifadə ediliir,

- 6.0
- 2.0
- 4.0
- 3.0

○ 5.0

599 Истянилян $x^{\hat{X}}$ элементи ццн xPx мңасибыти дөйрү оларса, онда P мңасибеттиня X чохлууунда песә түнәсібәт deyilir,

- транзитив
- рефлексив
- антирефлексив
- симметрик
- антисимметрик

600 Истянилян $x, y^{\hat{X}}$ элементлари ццн xRy мңасибыти йалныз вя йалныз $x \neq y$ олдугда дөйрү оларса, онда P мңасибеттиня X чохлууунда песә мңасибят дейилир,³

- транзитив
- антирефлексив
- рефлексив
- симметрик
- антисимметрик

601 Истянилян $x, y^{\hat{X}}$ элементлари ццн xRy вя yRx мңасибеттэринин щяр икиси дөйрү оларса, онда P мңасибеттиня X чохлууунда песә мңасибят дейилир,

- транзитив
- симметрик
- рефлексив
- антирефлексив
- антисимметрик

602 Истянилян $x, y^{\hat{X}}$ элементлари ццн xRy вя yRx мңасибеттэри йалныз $x = y$ олдугда дөйрү оларса, онда P мңасибеттиня X чохлууунда песә мңасибят дейилир,

- транзитив
- антисимметрик
- рефлексив
- антирефлексив
- симметрик

603 Истянилян $x, y, z^{\hat{X}}$ элементлари ццн xRz вя zRy мңасибеттэриндян xRy мңасибияти чыхарса, онда P мңасибеттиня X чохлууунда песә

мұнасабыт дейилир,

- антисимметрик
- транзитив
- рефлексив
- антирефлексив
- симметрик

604 Aşağıdakılardan hansı рефлексив мұнасабәтә aiddir,

- Истянилян $x, y, z \in X$ элементтерінің xRz вя zRy мұнасабыттарында xRy мұнасабытты чыхарса,
- Истянилян $x \in X$ элементінің xRx мұнасабытты дөйру оларса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy мұнасиятты $y = x$ вя $x = y$ олдугда дөйру оларса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy вя yRx мұнасабыттарынин шар икиси дөйру оларса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy вя yRx мұнасабыттары $x = y$ олдугда дөйру оларса,

605 Aşağıdakılardan hansı антирефлексив мұнасабәтә aiddir,

- Истянилян $x, y, z \in X$ элементтерінің xRz вя zRy мұнасабыттарында xRy мұнасабытты чыхарса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy мұнасиятты $y = x$ вя $x = y$ олдугда дөйру оларса,
- Истянилян $x \in X$ элементінің xRx мұнасабытты дөйру оларса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy вя yRx мұнасабыттарынин шар икиси дөйру оларса
- Истянилян $x, y \in X$ элементтерінің xRy вя yRx мұнасабыттары $x = y$ олдугда дөйру оларса,

606 Aşağıdakılardan hansı симметрик мұнасабәтә aiddir,

- Истянилян $x, y, z \in X$ элементтерінің xRz вя zRy мұнасабыттарында xRy мұнасабытты чыхарса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy вя yRx мұнасабыттарынин шар икиси дөйру оларса,
- Истянилян $x \in X$ элементінің xRx мұнасабытты дөйру оларса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy мұнасиятты $y = x$ вя $x = y$ олдугда дөйру оларса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy вя yRx мұнасабыттары $x = y$ олдугда дөйру оларса,

607 Aşağıdakılardan hansı anticимметрик мұнасабәтә aiddir,

- Истянилян $x, y, z \in X$ элементтерінің xRz вя zRy мұнасабыттарында xRy мұнасабытты чыхарса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy вя yRx мұнасабыттары $x = y$ олдугда дөйру оларса,
- Истянилян $x \in X$ элементінің xRx мұнасабытты дөйру оларса,
- Истянилян $x, y \in X$ элементтерінің xRy мұнасиятты $y = x$ вя $x = y$ олдугда дөйру оларса,

- Истянилян $x, y \in X$ элементлары ццн xRy вя yRx мңасибятларинин щар икиси дөрү оларса,

608 Aşağıdakılardan hansı транзитив мұнасабеті aiddir

- Истянилян $x, y \in X$ элементлары ццн xRy вя yRx мңасибятлары йалныз $x=y$ олдугда дөрү оларса
- Истянилян $x, y, z \in X$ элементлары ццн xRz вя zRy мңасибятлариндян xRy мңасибияти чыхарса
- Истянилян $x \in X$ элементи ццн xRx мңасибияти дөрү оларса,
- Истянилян $x, y \in X$ элементлары ццн xRy мңасияти йалныз вя йалныз $x \neq y$ олдугда дөрү оларса,
- Истянилян $x, y \in X$ элементлары ццн xRy вя yRx мңасибятларинин щар икиси дөрү оларса,

609 $X'X$ декарт щасилинин мянсубийят функцийасы или характеристия едилян гейри-сялис алтchoхлууна X чохлууунда мңасибят дейилер. Cümləni tamamlayın.

- транзитив
- рефлексив
- антирефлексив
- симметрик
- qeyri səlis

610 Aşağıdakılardan hansı qeyri-səlis мұнасабеті aiddir,

- Истянилян $x, y \in X$ элементлары ццн xRy вя yRx мңасибятлары йалныз $x=y$ олдугда дөрү оларса,
- $X'X$ декарт щасилинин мянсубийят функцийасы или характеристия едилян гейри-сялис алтchoхлууна X чохлууунда
- Истянилян $x \in X$ элементи ццн xRx мңасибияти дөрү оларса,
- Истянилян $x, y \in X$ элементлары ццн xRy мңасияти йалныз вя йалныз $x \neq y$ олдугда дөрү оларса,
- Истянилян $x, y \in X$ элементлары ццн xRy вя yRx мңасибятларинин щар икиси дөрү оларса,

611 $[0,1]$ интервалында $R1\{f=f\}$ мңасибияти или балы олан бىттүн (x,y) жцтлари, яни $x=y$ шартини юдаяян жцтлар чохлууу песә мұнасабет adlanır,

- qeyri səlis
- adi
- рефлексив
- антирефлексив
- симметрик

612 $R1\{f=f\}$, яни «бярабярдир» мңасибияти aşağıdakılardan hansına aiddir,

- qeyri səlis
- adi
- рефлексив
- антирефлексив
- симметрик

613 R2 {¢¢»¢¢}, яни «тяхминян бярабярдир» мәнасибияти aşağıdakılardan hansına aiddir,

- adi
- qeyri səlis
- рефлексив
- антирефлексив
- симметрик

614 Qейри-мәйянликлар шәraitindя мәсялялярин щялли истигамятindя hansı yanaşmalar mövcuddur,2

- парето принсипи
- variantların hamısı
- qейри-мәнасиб алтернативляrin атылмасы
- зяманят верилмиш нәтижяляrin ялдя олунмасы
- еффектив щялляrin сечilməsi ццн гейри-сялис гяrap гябулетмя мәсяляси

615 Мәсяляnin щялли йахшылашдырыла билмəян алтернативляр арасында ахтарылмалыдыр, bu мәлацизя алтернативляр чохлуюну "сыхмаға", щяр щансы эюстярижий эюря пис алтернативин сечilməsi нәтижясиндя мәмкүн ола биляжяк иткиляри мәйян етмəйя вя щяр щансы конкрет эюстярижий эюря алтернативин йахшылашдырылmasына имкан верир. Bu ifadə aşağıdakı yanaşmalardan hansına aiddir,3

- variantların heç biri doğru deyil
- парето принсипи
- qейри-мәнасиб алтернативляrin атылмасы
- зяманят верилмиш нәтижяляrin ялдя олунмасы
- еффектив щялляrin сечilməsi ццн гейри-сялис гяrap гябулетмя мәсяляси

616 Алтернативляр чохлуюндан "зай" алтернативляrin, яни шартляя вя мягсядляя даща аз уйъун эялян алтернативляrin атылmasындан ибаратtdır, щяр адымдан сонра алтернативляр чохлую мәйян гядяр кичилир. Bu ifadə aşağıdakı yanaşmalardan hansına aiddir,3

- variantların heç biri doğru deyil
- qейри-мәнасиб алтернативляrin атылмасы
- парето принсипи

- зяманят верилмиш нятижяларин ялдя олунмасы
- эффектив щяллярин сечилмаси ццн гейри-сялис гярап гябулетмя мясяляси

617 Гейри-мцыйянликляр шярайтиндя гярапларын гябул едилемаси мясяляляринде рийази жяштадян йалныз бир жидди нятижя ялдя етмек олар, реаллашдыран алтернатив щялл кими сечилмайя дя биляр, чцнки беля алтернатив щяддян артыг йахшы вя йа щяддян артыг пис щялл ола биляр. Bu ifadə aşağıdakı yanaşmalardan hansına aiddir,³

- variantların heç biri doğru deyil
- зяманят верилмиш нятижяларин ялдя олунмасы
- дейри-мцнашиб алтернативлярин атылмасы
- парето принсипи
- эффектив щяллярин сечилмаси ццн гейри-сялис гярап гябулетмя мясяляси

618 Бурада мягсяд, мяшдуудийятляр вя шяртляр щагында биликлярин субъективлийи нязяя алыныр, алтернативляр арасында цстцилцк мцнасибятляри истифадя едилер. Bu ifadə aşağıdakı yanaşmalardan hansına aiddir,³

- variantların heç biri doğru deyil
- эффектив щяллярин сечилмаси ццн гейри-сялис гярап гябулетмя мясяляси
- дейри-мцнашиб алтернативлярин атылмасы
- зяманят верилмиш нятижяларин ялдя олунмасы
- парето принсипи

619 Aşağıdakı ifadələrdən hansı pareto prinsipinə aid edilir,²

- variantların heç biri doğru deyil
- Мясяляниң щялли йахшылашдырыла билмайян алтернативляр арасында ахтарылмалыдыр, bu мцлащизя алтернативляр чохлуууну "сыхмаа", щяр щансы эюстярикийя эюря пис алтернативин сечилмаси нятижасинде мцмкң ола биляжак иткиляри мцыйян етмайя вя щяр щансы конкрет эюстярикийя эюря алтернативин йахшылашдырылмасына имкан верир.
- Алтернативляр чохлууундан "зай" алтернативлярин, яни шяртляря вя мягсядляря даща аз уйбун эялян алтернативляrin атылмасындан ибаратдир, щяр аддымдан сонра алтернативляр чохлуу мцыйян гядяр кичилир.
- Гейри-мцыйянликляр шярайтиндя гярапларын гябул едилемаси мясяляляринде рийази жяштадян йалныз бир жидди нятижя ялдя етмек олар, реаллашдыран алтернатив щялл кими сечилмайя дя биляр, чцнки беля алтернатив щяддян артыг йахшы вя йа щяддян артыг пис щялл ола биляр.
- Бурада мягсяд, мяшдуудийятляр вя шяртляр щагында биликлярин субъективлийи нязяя алыныр, алтернативляр арасында цстцилцк мцнасибятляри истифадя едилер.

620 Aşağıdakı ifadələrdən hansı дейри-мцнашиб алтернативляrin атылмасы yanaşmasına aid edilir,²

- variantların heç biri doğru deyil

- Мясялянин щялли йахшылашдырыла билмияян алтернативляр арасында ахтарылмалыдыр, бу мілашиза алтернативляр чохлуууну "сыхмава", щар щансы эюстрикийя эюря пис алтернативин сечилмаси нятижасинде мімкен ола биляжак иткиляри мімийян етмияя вя щар щансы конкрет эюстрикийя эюря алтернативин йахшылашдырылмасына имкан верир.
- Алтернативляр чохлууундан "зай" алтернативярин, яни шартляя вя мягседляя даща аз уйнуун эялян алтернативярин атылмасындан ибаратдир, щар адымдан сонра алтернативляр чохлуу мімийян гядяр кичилир.
- Гейри-мімийянликяр шярайтиндя гярарларын гябул едилмаси мясяляляринде риази жаштадын йалныз бир жидди нятижя ялдя етмек олар, реаллашдыран алтернатив щялл кими сечилмияя дя биляр, чынки беля алтернатив щяддян артыг йахшы вя йа щяддян артыг пис щялл ола биляр.
- Бурада мягсяд, мішдудийятляр вя шартляр щагтында биликларин субъективлии нязяя алыныр, алтернативляр арасында цетцілцк мінасибятляри истифада едилир.

621 Aşağıdakı ifadələrdən hansı zəmanət verilməsi nəticələrin yekunlaşdırılmasına aid edilir,2

- variantların heç biri doğru deyil
- Гейри-мімийянликяр шярайтиндя гярарларын гябул едилмаси мясяляляринде риази жаштадын йалныз бир жидди нятижя ялдя етмек олар, реаллашдыран алтернатив щялл кими сечилмияя дя биляр, чынки беля алтернатив щяддян артыг йахшы вя йа щяддян артыг пис щялл ола биляр.
- Мясялянин щялли йахшылашдырыла билмияян алтернативляр арасында ахтарылмалыдыр, бу мілашиза алтернативляр чохлуууну "сыхмава", щар щансы эюстрикийя эюря пис алтернативин сечилмаси нятижасинде мімкен ола биляжак иткиляри мімийян етмияя вя щар щансы конкрет эюстрикийя эюря алтернативин йахшылашдырылмасына имкан верир.
- Алтернативляр чохлууундан "зай" алтернативярин, яни шартляя вя мягседляя даща аз уйнуун эялян алтернативярин атылмасындан ибаратдир, щар адымдан сонра алтернативляр чохлуу мімийян гядяр кичилир.
- Бурада мягсяд, мішдудийятляr vя шартляr щагтыnda biliklarin sibyektivlii nazyra alynyr, alternativlar arasynda cetticilck mianasibyatlyari istifadaya ediilir.

622 Aşağıdakı ifadələrdən hansı effektiv şəllərin səcilməsi əsasında geyri-sialis gərar gəbul etmə meşəliyin yanaşmasına aid edilir,2

- variantların heç biri doğru deyil
- Бурада мягсяд, мішдудийятляr vя шартляr щагтыnda biliklarin sibyektivlii nazyra alynyr, alternativlar arasynda cetticilck mianasibyatlyari istifadaya ediilir.
- Мясяляninin щялli йahshyalaşdyryla bilmijian altérnativlär arasynda axtarylmalydyr, bu mīlašizä altérnativlär choхluuunu "sýxmava", щar щanсы eüstrijikä eürya pis altérnativin seçilməsi natiжasindä mīmkēn ola biliжak itkiляri mīmijian etmijia vya щar щanсы konkret eüstrijikä eürya altérnativin йahshyalaşdyrylmasynda imkan verir.
- Altérnativlär choхluuundan "zay" altérnativlärin, yanı şartläri vya мягsediля daşa az uйnuun eяляn altérnativlärin atylmasysndan ibaratdir, щar addymdan sonra altérnativlär choхluu mīmijian gядяr kichiliр.
- Geyri-mīmīyānlıklyar şyraytindä gäralarlyny gäbul edilməsi meşəliyin yanaşmasına aid edilir.

623 Qeyri-sialis mianasibyatlyar neçə yulçulc relijasion matrisin küməyi ilə veriliir,1

- 6.0
- 2.0
- 4.0

- 3.0
- 5.0

624 Qeyri-müəyyənlik şəraitində bu ifadə şirkətdə nəyi bildirir? $M=\{0.3, 0.9, 0.5, 0.8, 0.6, 1, 0.6, 0.4, 0.9, 1\}$.

- istehsal etdiyi məhsulu
- məgsədini
- gəlirini
- xərcini
- investisiyani

625 Qýraplarын гябул едилмäси, ýani yan eeffektiv altermativin seçilmäsi meatlyasi neçä märhäläde häl edilir, 1

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

626 Kriteriylarin (yalamytlyrin) väjiblik däryjälyari nýazýra alýnyr vía K choхluyunda mämkün kriteriylar çczn altermativ jätälyri arасында цстцилцк мңасибатляри мҶайыйян едилir, ýani X choхluyunda K choхluyu цзя щяр бир хi vía xj altermativlary арасында бинар цстцилцк мңасибати тапылыр. Bu ifadə qýraplarын гябул едилмäsinde yan eeffektiv altermativin seçilmäsi meatlyasinin hansı märhälësinə aiddir, 3

- beşinci
- ikinci
- birinci
- üçüncü
- dördüncü

627 K choхluyuna daхil olan bättcn kriteriylaryň eýurya seçilmishi altermativlary arасындан цстцилцк дäryjälysinin, xef altermativi axtarylan yan цстцилцк (yan eeffektiv) altermativi göstərir. Bu ifadə qýraplarын гябул едилmäsinde yan eeffektiv altermativin seçilmäsi meatlyasinin hansı märhälësinə aiddir, 3

- beşinci
- üçüncü
- ikinci
- birinci

dördüncü

628 Aşağıdakılardan hansı ifadə qýararlaryn гябул едилмасində ян еффектив алтернативин сечилмаси мясялясинin ўçincü mərhələsinə aiddir,3

- Няр бир алтернатив йалныз бир мянсубийят функсийасы или характеристиза олунур, алтернативляр арасындан ян йахшысыны сечмяк ццн онларын мянсубийят функсийаларынын гийматляри ичярисинде ян бүййицнц тапмаг вя мцвафиг алтернативи ян йахшы алтернатив кими гябул етмяк олар.
- К чохлууна дахил олан бцтцн критериляр эюря сечилмиш алтернативляр арасындан цстцн олан алтернативляр алтчохлуу мцйян едилir, X алтернативляр чохлуунда цстцилцк дяржасини, хеf алтернативи ахтарылан ян цстцн (ян еффектив) алтернативi göstərig.
- Няр бир конкрет k1 критерисиня эюря даща цстцн алтернативляр чохлуу тапылыр, x1 алтернативинин k1 критерисиня эюря диэяр алтернативлярдан цстцилцк дяржасини юстярян
- Критерилярин (яламятлярин) важиблик дяржяляри нязяя алыныр вя K чохлуунда мцмкцн критериляр ццн алтернатив жцтляри арасында цстцилцк мцнасибатляри мцйян едилir, йяни X чохлууңца цзяя щяр бир x1 вя xj алтернативляри арасында бинар цстцилцк мцнасибати тапылыр.
- Няр бир алтернатив ццн онун ян пис юядийи критери мцйянляшдирилир, башга созля десяк бцтцн алтернативляр арасындан мянсубийят функсийасынын гиймати ян кичик олан критери тапылыр.

629 Aşağıdakılardan hansı ifadə qýararlaryn гябул едилмасində ян еффектив алтернативин сечилмаси мясялясинin ўçincü mərhələsinə aiddir,3

- мянсубийят функсийасынын гийматляри щесабланыр.

630 Гейри-сялис рийази програмлашдырмada максмин мясялялярин щялл цсулу neçə mərhələli olur?1

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

631 Няр бир алтернатив ццн онун ян пис юядийи критери мцйянляшдирилир, башга созля десяк бцтцн алтернативляр арасындан мянсубийят функсийасынын гиймати ян кичик олан критери тапылыр. Bu ifadə qeyri-сялис рийази програмлашдырмada максмин мясялялярин щялл цсулуunun hansı mərhələsinə aiddir,2

- beşinci
- birinci
- ikinci
- üçüncü
- dördüncü

632 Няр бир алтернатив йалныз бир мянсубийят функсийасы или характеристиза олунур, алтернативляр арасындан ян йахшысыны сечмяк ццн онларын мянсубийят функсийаларынын гийматляри ичярисинде ян бүййицнц тапмаг вя мцвафиг алтернативи ян йахшы алтернатив

кими гябул етмяк олар. Bu ifadə qeyri-səlis riyazi programlaşdırılmasında maksimin məsələsi hansı mərhələsinə aiddir, 2

- beşinci
- A ikinci
- birinci
- üçüncü
- dördüncü

633 1015 ютцрцжц ялагядя тягрибян узунлуву бир метр və daşa chox oлан neçə neyron iştirak edir, 1

- 10^6
- 10^{11}
- 10^{12}
- 10^{14}
- 10^8

634 Dendritlər yəsəb şəhərərəyininiñ işsimindyan chıxarag diəär neyronlarla birləşmə nüqtəsi nəcə adlanır, 1

- evklid
- sinaps
- akson
- şibərbolik tənəenc
- sigmoid

635 Neyronun işsimindyağı təsir mətiyian şəddi aşdygda neyron təsirleyərək hansı vasitəsiylə diəär neyronlara signal yollayıp, 1

- evklid
- akson
- şibərbolik tənəenc
- sigmoid
- sinaps

636 (-1...n) nəyi bildirir, 2

- neyronun eirişlərinin sayınpı
- sinapsıñ çakisipı
- cırçməyinin gümətipı
- jäməməyinin nəticəsipı

- эириш векторунун (эириш сигналынын) компонентипі

637 s нәүі bildirir,2

- нейронун эиришляринин сайыпі
- жамлямнянин нәтижясіні
- синапсын чякисіпі
- сирцшмянин гийматипі
- эириш векторунун (эириш сигналынын) компонентипі

638 n нәүі bildirir,2

- нейронун эиришляринин сайыпі
- эириш векторунун (эириш сигналынын) компонентипі
- синапсын чякисіпі
- сирцшмянин гийматипі
- жамлямнянин нәтижясіні

639 (-1...n) нәүі bildirir,2

- эириш векторунун (эириш сигналынын) компонентипі
- нейронун эиришляринин сайыпі
- синапсын чякисіпі
- сирцшмянин гийматипі
- жамлямнянин нәтижясіні

640 y нәүі bildirir,2

- нейронун эиришляринин сайыпі
- нейронун чыхыш сигналыпі
- сирцшмянин гийматипі
- жамлямнянин нәтижясіні
- эириш векторунун (эириш сигналынын) компонентипі

641 Фяллашма функцийаларына aşağıdakılardan hansı aiddir,3

- сигмоид – лоэистик
- variantların hamısı

- ващид сыррайыш функцийасы
- хятти щидуд
- сигмоид – щиперболик танээнс

642 Доймалы гейри-хятти функцийалар necə adlanır,2

- евклид
- сигмоид
- аксон
- sinaps
- хятти щидуд

643 Бир типли нейронлардан ибарат олуб ващид фяаллашдырma функцийасына малик олан НШ-ляри necə adlandırırlar,2

- щиперболик танээнс
- щомоээн
- щетероээн
- КÖК
- лоэистик

644 Müxtəlif типли нейронлардан ибарат олуб ващид фяаллашдырma функцийасына малик олан НШ-ляри necə adlandırırlar,2

- щиперболик танээнс
- щетероээн
- щомоээн
- КÖК
- лоэистик

645 v nəyi bildirir,1

- нейронун эиришляринин сайып1
- синапсларынын чаки ямсалларыны
- сирцшмянин гийматипi
- жямлямнянин нятижясипi
- эириш векторунун (эириш сигналынын) компонентипi

646 k – nəyi bildirir,1

- синапсларынын чаки ямсалларыны
- итерасийанын нюмрәсипі
- юйядилян вектори
- юйрянмә сәрдигинин монотон азалан функциясыні
- с вя и нейронларынын гоншулуг функциясыні

647 x(k) – nəyi bildirir,2

- синапсларынын чаки ямсалларыны
- юйядилян вектори
- итерасийанын нюмрәсипі
- юйрянмә сәрдигинин монотон азалан функциясыні
- с вя и нейронларынын гоншулуг функциясыні

648 . a(k) – nəyi bildirir,2

- синапсларынын чаки ямсалларыны
- юйрянмә сәрдигинин монотон азалан функциясыні
- итерасийанын нюмрәсипі
- юйядилян вектори
- с вя и нейронларынын гоншулуг функциясыні

649 Щ(k) – nəyi bildirir,2

- синапсларынын чаки ямсалларыны
- с вя и нейронларынын гоншулуг функциясыні
- итерасийанын нюмрәсипі
- юйядилян вектори
- юйрянмә сәрдигинин монотон азалан функциясыні

650 T – nəyi bildirir,2

- синапсларынын чаки ямсалларыны
- мцайян сабит (юйрянмә мцддяти)
- итерасийанын нюмрәсипі
- юйядилян вектори
- юйрянмә сәрдигинин монотон азалан функциясыні

651 a – nəyi bildirir,1

- мцайян сабит (юйрянмә мцддяты)
- юйрянмянин башланыж сцрятині
- итерасийанын нюмрясипі
- юйядилян вектори
- юйрянмә сцрятинин монотон азалан функсийасыпі

652 d – nəyi bildirir,1

- юйрянмянин башланыж сцрятині
- с вя и нейронлары арасындакы мясафя
- итерасийанын нюмрясипі
- юйрянмә сцрятинин монотон азалан функсийасыпі
- мцайян сабит (юйрянмә мцддяты)

653 Neyronların çəki əmsallarının verilməsinin neçə üsulu vardır,1

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

654 Neyronların çəki əmsallarının verilməsinin birinci üsuluna aşağıdakılardan hansı aiddir,3

- чякиляр юйядижи йыбымын векторларынын щяр бир тягдиматындан сонра дейил, бцтцн юйядижи йыбымын тясири нязяя алышыгдан сонра тязялянир
- бцтцн чякиляря кичик тясадцфи гиймятляр верилир
- илкин гиймятляр кими юйядижи йыбымдан тясадцфи олараг сечилмиш гиймятляр верилир
- чякиляр башланыж верилянлярин йыбымынын ики ясас мяхуси векторлары арасындан кечян хятти фяза бойу хятти олараг низамланмыш векторларын гиймятляри илия верилир
- буюцк юйядилмә сцряти вя радиусу сечилир ки, бу да нейронларын векторларыны нцмуниярин йыбымда пайланмасына мцвафиг дцзмаяя имкан верир, чякилярин дягиг сазланмасы апарылыр, юйядилмә сцрятинин параметрляри башланыс гиймятлярдян хейли аз олур

655 Aşağıdakı ifadələrdən hansı нцмуяня илия верилмə üsuluna aiddir, 3

- чякиляр юйядижи йыбымын векторларынын щяр бир тягдиматындан сонра дейил, бцтцн юйядижи йыбымын тясири нязяя алышыгдан сонра тязялянир
- илкин гиймятляр кими юйядижи йыбымдан тясадцфи олараг сечилмиш гиймятляр верилир

- бұтқын чакиляря кичик тясадцғи гиймятляр верилир
- чакиляр башланыж верилянлярин йыбымының икі ясас мәхсуси векторлары арасындан кечең хятти фәза бойу хятти олараг низамланмыш векторларын гиймятляри иля верилир
- бүйіркүйкінділмә сұрғати вя радиусу сечилір ки, бу да нейронларын векторларының низамнаняларин йыбыымда пайланмасына мәзгабегі дәрежмайя имкан верир, чакилярин даярламасы апарылып, бүйіркүйкінділмә сұрғатинин параметрлері башланысы гиймятлярдян хейли аз олур

656 Aşağıdakı ifadələrdən hansı хятти верилмə ūsuluna aiddir, 3

- чакиляр бүйіркүйкінділмә сұрғати векторларының шар бир тягдиматындан соңа дейил, бұтқын чакилярдың йыбымын тасири низаря алындығдан соңа тязалынир
- чакиляр башланыж верилянлярин йыбымының икі ясас мәхсуси векторлары арасындан кечең хятти фәза бойу хятти олараг низамланмыш векторларын гиймятляри иля верилир
- бұтқын чакиляря кичик тясадцғи гиймятляр верилир
- илкин гиймятляр кими бүйіркүйкінділмә сұрғати векторларының низамнаняларин йыбыымда пайланмасына мәзгабегі дәрежмайя имкан верир,
- бүйіркүйкінділмә сұрғати вя радиусу сечилір ки, бу да нейронларын векторларының низамнаняларин йыбыымда пайланмасына мәзгабегі дәрежмайя имкан верир, чакилярин даярламасы апарылып, бүйіркүйкінділмә сұрғатинин параметрлері башланысы гиймятлярдян хейли аз олур

657 $p - n \rightarrow i$ bildirir, 1

- бүйіркүйкінділмә сұрғатипі
- бүйіркүйкінділмә сұрғати векторларын сайыпі
- итерасийаның нюомрасипі
- бүйіркүйкінділмә вектори
- бүйіркүйкінділмә сұрғатинин монотон азалан функциясын

658 Бүйіркүйкінділмә пеçә фазадан ибараттады, 1

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

659 Aşağıdakı ifadələrdən hansı paket öyrədilməsinə aiddir, 3

- бүйіркүйкінділмә сұрғати вя радиусу сечилір ки, бу да нейронларын векторларының низамнаняларин йыбыымда пайланмасына мәзгабегі дәрежмайя имкан верир, чакилярин даярламасы апарылып, бүйіркүйкінділмә сұрғатинин параметрлері башланысы гиймятлярдян хейли аз олур
- чакиляр бүйіркүйкінділмә сұрғати векторларының шар бир тягдиматындан соңа дейил, бұтқын чакилярдың йыбымын тасири низаря алындығдан соңа тязалынир
- бұтқын чакиляря кичик тясадцғи гиймятляр верилир
- илкин гиймятляр кими бүйіркүйкінділмә сұрғати векторларының низамнаняларин йыбыымда пайланмасына мәзгабегі дәрежмайя имкан верир,

- чакиляр башланың жаңыларынан икесе де мұндағы векторлардың арасынан көчтің хаттың фаза бойынша олардың низамланып векторларын гилемділіктерінде анықталады

660 Функцияларына aşağıdakilardan hansı aid deyil? 2

- сигмоид – логистик
 щетероен
 ваяцид сырбайыш функциясы
 хаттың шындауды
 сигмоид – щиперболик тангенс

661 Компьютерлер keyfiyyətcə hansı funksional tələbələrə cavab verməlidir? 2

- heç biri
 hamısını
 biliklər bazaları ilə işləməyi təmin etmək və onun əsasında süni intellekt sistemlərinin təşkilinə imkan yaratmaq
 kompüterin tətbiqini daha da asanlaşdırmaq üçün istifadəçi ilə nitq və görmə vasitəsilə ünsiyyəti təmin etmək
 programların sintezinin avtomatlaşdırılması vasitəsilə program vasitələrinin yaradılması prosesini sadələşdirmək

662 Neyman arxitekturasının əsasını nə təşkil edir? 2

- programların sintezinin avtomatlaşdırılması vasitəsilə program vasitələrinin yaradılması prosesini sadələşdirməsi
 a və b variantları
 hesablamaların emalıyyatlarının paralel aparılması
 hesablamaların verilənlərlə idarə olunması
 yeni nəsil kompüterlərin yaradılması sahəsində intensiv işlər

663 Kompüterlərin yeni arxitekturasının yaradılması sahəsində böyük diqqət nəyə yönəlmüşdür? 2

- programların sintezinin avtomatlaşdırılması vasitəsilə program vasitələrinin yaradılması prosesini sadələşdirməyə
 neyrokompüterlər layihəsinə
 kompüterlərin yaradılmasının intensiv inkişafına
 hesablamaların emalıyyatlarının paralel aparılmasına
 hesablamaların verilənlərlə idarə olunmasına

664 Kompüterlərin yeni arxitekturasının yaradılması sahəsində böyük diqqət nəyə yönəlmüşdür? 2

- programların sintezinin avtomatlaşdırılması vasitəsilə program vasitələrinin yaradılması prosesini sadələşdirməyə

- neyrokompyuterlər layihəsinə
- kompyuterlərin yaradılmasının intensiv inkişafına
- hesablama əməliyyatlarının paralel aparılmasına
- hesablama proseslərinin verilənlərlə idarə olunmasına

665 Neyrokompyuterlərin yaradılması ideyası ilk dəfə nə vaxt təklif edilib? 2

- keçən əsrin 80-ci illərinin sonu
- keçən əsrin 40-cı illərinin əvvəlləri
- keçən əsrin 60-cı illərinin əvvəlləri
- keçən əsrin 50-ci illərinin əvvəlləri
- keçən əsrin 70-ci illərinin sonu

666 Xaos nəzəriyyəsinin sistemli şəkildə inkişafı kimə məxsusdur? 1

- H.Poincare
- E.N.Lorenz
- R.Bradbury
- P.Merilees
- F.Rozenblat

667 Kəpənək Effekti termininə hansı uyğun gəlir: 2

- hamısı
- xaos nəzəriyyəsi daxilində ilkin şərtlərin sistemin bütünlükdə ümumi təsirinə deyilir
- dəyişmələri və təsiri araşdırın elm sahəsidir
- qeyri-xətti hadisələri öyrənən bir nəzəriyyədir
- müxtəlif fiziki hadisələr nəticəsində yaranır

668 Xaos nəzəriyyəsinin təməli izahindakı fakt hansıdır? 2

- hamısı
- dinamik sistemlərdə göz ardı edilə bilərmiş kimi görünən təsirlər belə yığıtlaraq həllin ya da nəticənin köklü bir şəkildə dəyişməsinə səbəb ola bilər
- nəzəriyyə daxilindəki ilkin şərtlər sistemin ümümilikdə təsirinə səbəb ola bilər
- müxtəlif dəyişmələri və təsirləri aradan qaldırıa bilər
- problemlərin həllini əks etdirən qaydalara əsaslanır

669 Növlərin Mənşəyində təkamülün təbii seçim mexanizmi ilə sürdürüünü açıqlamışdır: 1

- F.Kodd
- Darwin
- P.Merilees
- F.Rozenblat
- H.Poincare

670 Nə üçün təkamülün istiqamətini təsbit etmək qeyri mümkün idi? 2

- təsbit etmək mümkündür
- xaotik səbəblər təbii seçim mexanizminə bir vəsait təqdim edirdi, bundan sonra təbii seçimbir təbii gerçək olaraq bu vəsait içərisindən müvəffəqiyyətli olanları seçdiyindən
- təkamülün xaotik bir quruluş olduğundan
- bir nukleotitin mutasiya ilə dəyişməsi heç bir təsir yaratmayacağından
- təməldə iqlim dəyişikliklərinin özlərinin təkamüllü müddət üçün əlaqəsi olmadığından

671 Obraz dedikdə nə başa düşülür? 1

- hamısı
- hər hansı əlamətlərinə görə müəyyən obyektlər toplusunun birləşdirilməsini təmin edən siniflərə ayırma qruplaşması
- məsələlərin həll sürətinin yüksəldilməsi
- yerinə yetirilən işlərin keyfiyyətinin yüksəldilməsi
- simvolların tanınması

672 Obrazın obyektiv xarakteri nəyə imkan yaradır? 2

- məsələlərin həll sürətinin yüksəldilməsinə
- onun tanınması prosesinin modelləşdirilməsinə
- obrazın inikasının yadda saxlanması
- simvolların tanınmasına
- məntiqi düşünmə prosesinin modelləşdirilməsinə

673 Obraz anlayışı yerinə istifadə edilir: 2

- heç biri
- sinif anlayışı
- simvol anlayışı
- verilənlər
- yığım anlayışı

674 Obrazın tanınmasının öyrənilməsində ən vacib olan nədir? 2

- beynin fizioloji xüsusiyyətlərinin öyrənilməsi
- yalnız obyektlərin özü və bu obyektin hansı obraza daxil olması
- məntiqi düşünmə prosesinin modelləşdirilməsinə
- idarəetmə sistemində obyektin texniki vəziyyəti
- aynı-ayrı obyektlərin müxtəlif cür reaksiya nümayiş etdirməsi

675 Tətbiqi nöqtəyi nəzərindən obrazın tanınmasının öyrənilməsi problemi nəyə imkan verir? 2

- hər birinə
- indiyədək yalnız canlı insan beyninin fəaliyyəti ilə bağlı olan bir çox proseslərin avtomatlaşdırılmasına
- beynin fizioloji xüsusiyyətlərinin öyrənilməsinə
- məntiqi düşünmə proseslərinin modelləşdirilməsinə
- kibernetika ideyalarının inkişafı ilə əlaqədar tez-tez soruşulan bir çox suallara cavab tapılmasına

676 Prinsipial nöqtəyi nəzərindən obrazın tanınmasının öyrənilməsi problemi nəyə imkan verir? 2

- hər birinə
- kibernetika ideyalarının inkişafı ilə əlaqədar tez-tez soruşulan bir çox suallara cavab tapılmasına
- indiyədək yalnız canlı insan beyninin fəaliyyəti ilə bağlı olan bir çox proseslərin avtomatlaşdırılmasına
- beynin fizioloji xüsusiyyətlərinin öyrənilməsinə
- məntiqi düşünmə proseslərinin modelləşdirilməsinə

677 Hər hansı bir obyekti analız etməzdən əvvəl nə etmək lazımdır? 2

- idarəetmə sisteminin texniki vəziyyətini ayırd etmək
- haqqında hansısa üsulla nizamlı şəkildə məlumatlar almaq
- müəssisə rəhbərlərinin məqsədə uyğun fəaliyyətində ideyaları seçmək
- qavranma orqanlarına fərqli şəkildə təsir etmək
- məntiqi düşünmə proseslərini modelləşdirmək

678 İdarəetmə məsələlərinin obrazının tanınması yolu ilə həllində “təsvir” termini əvəzinə işlədilə bilər: 2

- simvol
- vəziyyət
- obraz
- müşahidə

situasiya

679 Vəziyyət nədir? 1

- situasiya obrazları məcmusu
- müşahidə olunan obyektin ölçülə bilən cari yaxud ani xarakteristikalarının müəyyən formada inikası
- obrazın tanınmasının öyrənilməsi
- yüksək mövcudluq səviyyəsi
- hər biri eyni cür yaxud oxşar xarakteristikaları ilə xarakterizə olunan mürəkkəb obyektin hansısa situasiyalar çoxluğu

680 Situasiya necə adlandırılır? 1

- situasiya obrazları məcmusu
- hər biri eyni cür yaxud oxşar xarakteristikaları ilə xarakterizə olunan mürəkkəb obyektin hansıa vəziyyətlər çoxluğu
- obrazın tanınmasının öyrənilməsi
- yüksək mövcudluq səviyyəsi
- müşahidə olunan obyektin ölçülə bilən cari yaxud ani xarakteristikalarının müəyyən formada inikası

681 Obrazın tanınmasının öyrənilməsi problemində əsas məsələlərdən biri hansıdır? 2

- qəbul edilmiş səs siqnallarının analizi
- obrazın başlangıç təsviri
- obyektin vəziyyətinin tanınması
- başlangıç təsvirinin düzgün seçilməsi
- yekun verilənlərin müəyyən sinifə aid edilməsi

682 Tanınmanın düzgünlüyü nədən asılıdır? 2

- sistemin düzgün idarəolunmasından
- ölçülən xüsusiyyətlərdə yerləşən fərqləndirici informasiyanın həcmindən
- proqnozlaşdırmanın dəqiqliyindən
- fərqləndirici informasiyanın qiymətindən
- hamisindən

683 Ənənəvi geyri-syalis modellärin realizasiya olunması ašaýdağı hansı prosedurlarын йериня йетириilməsinini nüzərdə tutur, 2

- fazifikasiyası
- variantların hamısı

- гайдаларын гуруулмасы
- гайдаларын композисийасы
- нятижяларин щасил едилмаси

684 Qeyri – səlis модел неçə ясас блокдан ibarətdir,1

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

685 Екзөен nədir,1

- ümumi
- giriş
- çıkış
- daxili
- xarici

686 Гейри-сялис моделин коннектсионист нейрон шябякясинин структуру неçə лайдан ibarətdir,1

- 6.0
- 5.0
- 4.0
- 3.0
- 2.0

687 Коннектсионист структурлу нейрошябякяли гейри-сялис модельн 1-ci layına aiddir,2

- нейронлар вя онларын эириш ялагяляри цумуиликдя дефазификаторун ишини имитасийа едир.
- нейронлар ресепторларын ролуну имитасийа едяряк, гейри-сялис мицитдян сигналлары лингвистик даяишиялар шяклиндя алыр вя онлары бирбаша başqa лайын нейронларына ютцпц.
- нейронлар мянсубийят функцийасы шяклиндя активляшяряк яввялки лайдан дахил олан гейри-сялис сигналлары (терм-чохлуглары) фазификасийа едир.
- эириш ялагяляри «Вя» ямляйыйатындан истифадя едян «Яэяр ..., онда ...» гейри-сялис мянтиги гайдалары ццн мцлащизяляри имитасийа едир.
- «Яэяр – онда» импликасийасы йериня йетирилир, эириш ялагяляри başqa лайын гейри-сялис гайдаларынын нятижялары кими формалашыр ки, бунлар шым да «Вя яа» мянтиги ямляйыйатыны имитасийа едя биляр.

688 Коннектсионист структурлұ нейрошыбакяли гейри-сәлис моделін 2-сү layına aiddir,2

- нейронлар вя онларын эириш ялагаялары цумуиликдя дефаззификаторун ишини имитасийа едир.
- нейронлар мянсубийят функсиясы шякліндя активляшыржак яввялки лайдан дахил олан гейри-сәлис сигналлары (терм-choхлуглары) фаззификасийа едир.
- нейронлар ресепторларын ролуну имитасийа едяяк, гейри-сәлис мцщитдян сигналлары лингвистик дәйишшынляр шякліндя алыр вя онлары бирбаша бақа лайын нейронларына ютццр.
- эириш ялагаялары «Вя» ямляйшытындан истифада едян «Яэяр ..., онда ...» гейри-сәлис мянтиги гайдалары ццн мцлащизиялары имитасийа едир.
- «Яэяр – онда» импликасийасы йериня йетирилир, эириш ялагаялары бақа лайын гейри-сәлис гайдаларынын нятижжялары кими формалашыр ки, бунлар шым да «Вя йа» мянтиги ямляйшытыны имитасийа едя биляр.

689 Коннектсионист структурлұ нейрошыбакяли гейри-сәлис моделін 3-сү layına aiddir,2

- нейронлар вя онларын эириш ялагаялары цумуиликдя дефаззификаторун ишини имитасийа едир.
- эириш ялагаялары «Вя» ямляйшытындан истифада едян «Яэяр ..., онда ...» гейри-сәлис мянтиги гайдалары ццн мцлащизиялары имитасийа едир.
- нейронлар ресепторларын ролуну имитасийа едяяк, гейри-сәлис мцщитдян сигналлары лингвистик дәйишшынляр шякліндя алыр вя онлары бирбаша бақа лайын нейронларына ютццр.
- нейронлар мянсубийят функсиясы шякліндя активляшыржак яввялки лайдан дахил олан гейри-сәлис сигналлары (терм-choхлуглары) фаззификасийа едир.
- «Яэяр – онда» импликасийасы йериня йетирилир, эириш ялагаялары бақа лайын гейри-сәлис гайдаларынын нятижжялары кими формалашыр ки, бунлар шым да «Вя йа» мянтиги ямляйшытыны имитасийа едя биляр.

690 Коннектсионист структурлұ нейрошыбакяли гейри-сәлис моделін 4-сү layına aiddir,2

- нейронлар вя онларын эириш ялагаялары цумуиликдя дефаззификаторун ишини имитасийа едир.
- «Яэяр – онда» импликасийасы йериня йетирилир, эириш ялагаялары бақа лайын гейри-сәлис гайдаларынын нятижжялары кими формалашыр ки, бунлар шым да «Вя йа» мянтиги ямляйшытыны имитасийа едя биляр.
- нейронлар ресепторларын ролуну имитасийа едяяк, гейри-сәлис мцщитдян сигналлары лингвистик дәйишшынляр шякліндя алыр вя онлары бирбаша бақа лайын нейронларына ютццр.
- нейронлар мянсубийят функсиясы шякліндя активляшыржак яввялки лайдан дахил олан гейри-сәлис сигналлары (терм-choхлуглары) фаззификасийа едир.
- эириш ялагаялары «Вя» ямляйшытындан истифада едян «Яэяр ..., онда ...» гейри-сәлис мянтиги гайдалары ццн мцлащизиялары имитасийа едир.

691 Aşağıdakılardan hansı Щеминг, Щопфилд вя А.Г. Ивахненконун adı ilə əlaqədardır,3

- өйри-сәлис рийазийят ямляйшыларында эенишшынмя принципи
- полиноминал шябакяляр, аргументлярин группалу учоту методу
- ассоциатив йаддаш
- нейрорийазийят
- өйри-сәлис юлччый ясасланан щесаби ямляллар

692 Aşağıdakılardan hansı Куссуун adı ilə əlaqədardır,2

- кейри-сялис риазиййат ямляййатларында эенишлянмия принсиби
- ассоциатив йаддаш
- полиноминал шябакялар, аргументлярин групла учоту методу
- нейрориазиййат
- кейри-сялис юлчий ясасланан щесаби ямляллар

693 Aşağıdakılardan hansı A.H. Горбанің adı ilə əlaqədardır,2

- кейри-сялис риазиййат ямляййатларында эенишлянмия принсиби
- нейрориазиййат
- полиноминал шябакялар, аргументлярин групла учоту методу
- ассоциатив йаддаш
- кейри-сялис юлчий ясасланан щесаби ямляллар

694 Aşağıdakılardan hansı A. Kendel, A. Аверкин, M. Dubois вя Pradенин adı ilə əlaqədardır,2

- кейри-сялис риазиййат ямляййатларында эенишлянмия принсиби
- кейри-сялис юлчий ясасланан щесаби ямляллар
- ассоциатив йаддаш
- нейрориазиййат
- полиноминал шябакялар, аргументлярин групла учоту методу

695 Aşağıdakılardan hansı Friedman вя Sugenonun adı ilə əlaqədardır,2

- полиноминал шябакялар, аргументлярин групла учоту методу
- кейри-сялис риазиййат ямляййатларында эенишлянмия принсиби
- ассоциатив йаддаш
- нейрориазиййат
- кейри-сялис юлчий ясасланан щесаби ямляллар

696 Нейронлар рецепторларын ролуну имитасиия едяряк, гейри-сялис миццитдян сигналлары лингвистик дайишянляр шяклиндя алыр вя онлары бирбаша başqa лайын нейронларына ютцрцр. Bu ifadə konnektsiyonist структурлу нейрошябакяли гейри-сялис модельин hansı layına addır,3

- 5-ci
- 1-ci
- 2-ci
- 3-cü

4-сү

697 Нейронлар мянсубийят функцийасы шяклиндя активляшяряк яввялки лайдан дахил олан гейри-сялис сигналлары (терм-choхлуглары) фаззификасия едир. Bu ifadə konnектсионист структурлу нейрошябякяли гейри-сялис modelin hansı layına aiddir,3

5-ci
 2-ci
 1-ci
 3-cü
 4-сү

698 Гириш ялагяляри «Вя» ямалийатындан истифадя едян «Яэр ..., онда ...» гейри-сялис мянтиги гайдалары ццн мцлащизяляри имитасийа едир. Bu ifadə konnектсионист структурлу нейрошябякяли гейри-сялис modelin hansı layına aiddir,3

5-ci
 4-сү
 2-ci
 1-ci
 3-cü